



Muğəddəs Kitab

Təwrat 5-ķisim

«Kanun xərhi»

© Muķəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyṣaqurqə Kalam Tərjimisi»

Təwrat - 5-ķisim

«Qanun xərhi»

(Mukəddəs Qanun — Təwrat Qanunining Xəhri)

Kirix söz

Arka kərünüx

Bəzi tərjimilərdə məzkrə kitab «Qanunning (kayıtidin) jakarlinixi» (məsilən, hənzuqə tərjimilərdə), «İkkinqi qanun» (grek tili tərjimisidə) yaxı «Qanun xərhi» dəp atılıdu. Məzkrə kitabta Musa əslidə Sinay teojida qüxtürulgən mukəddəs qanunning bəzi mühim nuktilirini həlk üçün ikkinqi ketim kəyta jakarlaydu.

Əslidə Musa pəyoqəmbərning wasitisi bilən nazıl qılınoğan Təwrattiki «Misirdin qikix» wə «Kahin-lawylarning dəsturi» degən kışimlarda eniç hatırıləngən qanun-əmrlər nemixə yənə Musa təripidin bundak kəyta jakarlinidu?

Əməliyəttə bu mukəddəs qanun ottuz toşkuz yil ilgiri qüxtürulgənidi. Əslidə Huda həlkə qanun-əmrlərini tapxuroğandan keyin, u ularni Qanaan zeminining qebrisinə jay laxkan Qadəx-Barnea oja baxlap kelip, xu yerdə ular oja: «**Mən silərgə miras kılıdiqan zeminoğa kirip uni igiləydiqan waktinglar kəldi**» degən hux həwərnı yətküzənəndi. Əslidə bundak həwərdin huxal boluxka toqra kelətti. Həlk on ikki adəmni u zemindiki əhwalını bilip kelixkə əwatti. Ulardin on adəm kəytip kelip: «**Bu zemin dərwəkə süt bilən həsəl ekip turidiqan munbat zemin ikan; əhalbuki, uningda turuwatqanlar gigant adəmlər ikən, ularning nəziridə biz qekətkidək ikənmiz, halası!**» dəp həlkning kənglini parakəndə kıldı. Qalıqan ikki qarlıqqu, yəni Yəxua wə Kaləb bolsa: «**Dərwəkə zeminda gigant adəmlər boloxını bilən, bizni Misir zeminidin hərhil möjizə-karamətlər bilən ətəkəzup qıkkən, qəl-bayawanda yürginimizdə barlıq həjitimizdən toluk qıkkən Huda bizni xu zeminoğa kirgüzüp, uni igilitidu wə bu gigant adəmlərni bizgə ozuk kılıp beridul!**» dəp həlkni riqəbatləndirdi. Lekin eqinixlik xuki, asiy həlk imansız on adəmning həwirini kobul kılıp, iman-ixənqlik Yəxua bilən Kaləbningkini rət kıldı. Ular Musa wə Hərun oja narazılık bildürdi, hətta ahir berip Yəxua bilən Kaləbni qalma-kesək kilməkqi boldi.

Təbiyyiki, Əzigə bihərmətlik hesablinidioqan bundak ixənqiszlik Hudanıng oqəzipini közəqidi. Xuning bilən: «**Manga ixinixni rət kılıp: «Gigant adəmlər balılırimizni yəp ketidu» degən qonglardin həqkəysisi bəhtlik zeminoğa kirəlməydu; balılıri bolsa, ular zeminoğa kirip uni igiləydu**» degən həkümni anglatlı.

Muxu pajiəlik ix Təwrattiki «Qəl-bayawandıki səpər» degən kışimdə hatırıləngən. Xundak boldiki, Israillər miras kılıp berilən zeminoğa kirixning ornioğan, Hudanıng jazası bilən yənə bir dəvrni (kırık yil) qəl-bayawanda sərgərdən bolup yürüxkə məhkum kılındı. Ottuz səkkiz yil etkəndə, Huda dəl ular oja jakarlioqandək, Huda oja asiyilik kılıqan yigirma yaxtin yukiri bolovan hərbir adəm elüp tündidi. Pəkət Yəxua bilən Kaləb tirik kıldı. Ular bilən u zeminoğa təng kirixkə təyyar turoğan yengi bir dəvr adəmləri xu zeminning qebrisini aldida turuwatattı. Bundaq əhwal

«Қанун xərhi»

astida bu yengi dəwr üçün Musa pəyəqəmbərnin: (a) Hudanıng қandaq kılıp ata-bowilirini Misirdiki қulluktin qıkırıp möjizə-karamətlər bilən kutkuzojanlığını, xundakla qəl-bayawandin ətüxkə yetəkligən tarihni bayan kılıxi; (ə) Ata-bowilirioqa alliburun tapxurulajan қanun-əmrlərning mühim təpsilatları həm jəwhiri, xuningdək zeminoja kirkəndin keyinki yengi əhwallarоja baqlanojan yengi қanun-əmrlərni jakarlix; (b) Ularning keləqiki toopruluk bexarət berixi tolimu zərür idi.

«Mukəddəs қanun xərhi» degən kitabning dəl bu üq կisiməja belüngənlilikini baykaymız, ular təwəndikidək: —

- (a) Ətmüx; Hudanıng həlkə kərsətkən mejizə-karamətləri (1:1-4:43)
- (ə) Həzirki əhwal; kona əmrlərning käytidin jakarlinixi, yengi əmrlərning қoxuluxi (4:44-26:19)
- (b) Kəlgüsü zamanlar; bexarətlər wə agahlar (27:1-34:12)

Huda allikaqan Musa oja eż elümi toopruluk agahlandurup koyojanidi. Məzkur kitabning ahirkı babida xu ix (bəlkim Yəxua pəyəqəmbər təripidin) hatiriləngən. Musa pəyəqəmbər dəl bu қanun-əmrlər wə jekiləxlərini həlkə tapxurojanın keyin **«taoğa qıkıp... Pərvərdigarning alıda əldi»**.

Xuning bilən «mukəddəs қanun xərhi» degən kitabni atining eż balilirioqa tapxurojan ahirkı səzləri yaki wəsiyyəti deyixkə bolidu. Kitab yənə ədimki wəkətlərdiki padixahlar eż həlkə bilən kelixip tüzgən bir «əhdinamə» xəklididur — demək, Huda məzkur kitabta Əzining Israil bilən bolovan əhdisini käytidin bayan kılıdu. Xunga kitabni okuojan hərbir Israil həlkə dərhal: «Huda dərwəkə bizning Padixahımızdur, bizmu Uningoja has halkımız» dəp biliп yetidi.

Əlwəttə, biz «köxumqə səz»imizdə okurmənlərning dikkətini kitabning alahidə կizik nuktilirioqa yaki qüixinixkə təsrək bolidiojan bəzi yərlirigə tartımız. Bırak buningdin awwal okurmənlərgə tət ix toopruluk səl tohtalojımız kelidu: —

(a) Məzkur kitabta berilgən keş əmrlər Qanaan zeminida turuwatkan əllərning ix-əməllirining dəl əksini kərsitudu. Məsilən, Huda ularoja butpərəslikning barlıq xəkil-türlürigə, palqılık wə jinkəxlik kılıx (yəni jinlar oja karax)ka, insanları soyup kurbanlık kılıxka, hərhil jinsiy buzukluk, jümlidin əşyriy həwəslərning kəynigə kirip bəqqiwazlıq wə yekin tuşqanlırı bilən zinahorluk kılıxka, meyipləroja rəhimsizlik kılıxka, qerilaroja bihərmatlık kılıxka kət'iy karxi turunglar dəp agahlanduridu. Bularning həmmisi dəl əyni wakıtki Qanaanlıklar arisida kəng tarkalojan adətlər bolovanidi. Məsilən, Israillaroja karitilojan **«Sən oqlaknı anisining sütidə կaynitip pixursang bolmaydu»** degən bir əmrə mu bayan kılınidu (21:14). Bundak əmrənin əhləkliyət əhmiyyəti barmu-yok? — degən soal kallimizni կaymakturuxi mumkin. Əməliyəttə Qanaaniylar arisida: «Oqlaknı anisining sütidə pixursak, uni eż anisi bilən qetixturoqanoja barawər bolidu, xundak kilsək yər-zeminning munbətlikini axurımız» degəndək birhil hurapiy kezkarax bar idi. Məlum bir Israiliy xundak ixni kılıp қalsa, bundak hurapiy muddia uningda boluxi natayın. Lekin Israillarning butpərəslik tərəpkə ezip ketixinin aldını elix üçün Huda ularoja uni kət'iy mən'i kılıxni buyruqan. Qünki baxxılarning xu ixioja կarap **«Bizlərəmə xundak kilsək bolidu»** dəp putlixip ketixi mumkin idi.

Qanaaniylarning yukirida tilə elinə qan eż rəzil adətləri tüpəylidin Pərvərdigar ularını yokutuxni buyruqan. Muxu ix toopruluk **«Misirdin qıkış»**tiki «köxumqə səz»imizdə azrak tohtilimiz.

«Qanun xərhi»

(ə) Kitabta, Pələstin (Qanaan) zemini tooqruluk: «**Bu zemin Pərvərdigar Hudayinglar silərgə beridiojan zemin**» degən bayanni daim uqritimiz. Bu bayan bizgə wə ularoşa xuni təkitləydi, gərqə Huda zeminni Yəhudiylər həlkigə bəргini bilən, ular əməliyyətə Hudanıng məhəmanlıridur, xuningdək ular zemindin paydilənojanda Huda aldida məs'ul idi. Zeminda mukim turuxi ularning itaətmənlikli bilən ziq baqliktur. Ular Hudaqa itaətsizlik kılıqan bolsa, zeminda makan tutux imtiyazidin məhərum bolatti; bu ix tarixta allikəqan üç ketim yüz bərgən.

(b) Məzkur kitabta «**Pərvərdigar Hudayinglar həsat kılıquçı bir Hudadur**» degən sezni uqritimiz. Bu sez bəlkim okurmənlərning bexini səl qaymaqturuxi mümkün. Həmmigə igə boloğan Huda qandağmu «həsat» kilsuns?

Əz ayalini mutlak, sap, xəsiyətsiz wə tolimu mukamməl muhəbbət bilən səyidiojan bir ər kixi bar dəylük. Mubada xu kixinining ayali baxqə birsi bilən wapasızlıq ətküzüxkə azdurulup kətkən bolsa, undakta xu kixinining inkası bolmay kəlməydu: —

(1) «Nemixkə ayalim uningoja kərsətkən mehîr-muhəbbitimdin razi bolmidi?» dəp, arzulırining yerdə kaloğanlığının azablinidu. Adalatlık bir adəmnинг buningqə əqəzipi keləmdüyök? Kəlidü, əlwəttə.

(2) Əz ayalioja boloğan keyümi bilən uningoja əng yahxini bərgüsü boloqaqka, uni azduroquqi kixinining azduruxidin wə aldxidin azad kılıp əzığə kayturuxni halaydu. Qünki hələlik ikininqi bir adəm uningoja həkikiy kəngül bəlməydu, pəkət əz həwəslirini kanduruxnila halaydu, halas.

(3) Undak ər kixidə Hudanıng harakteri bar bolsa, u (həm əzini həm ayalini dəp) ayalining wapasızlığını tonup yetip, towa kiliqini halaydu. U towa kılıqan bolsa uni kəqürudu wə əzığə kaytidin köbul kılıdu. Pəkət u həkikətən towa kılıqan bolsa, əlwəttə.

Bu üq ixni Hudanıng Əz həlkigə boloğan «həsat»ining asasiy amili desəkmü bolidu. U Əz həlkining butpərəslikning aldam haltisiq qüçüp, ziyan tartixioqa yol koyalmaydu. U Əz əzığə boloğan undak wapasızlığın azab tartidu, əlwəttə, lekin yənə ularning həmmə butpərəslik wə hurapiylik elip kelidiojan ziyan-talapətkə uqrrixining aldını elixni halaydu. Qünki barlıq butpəraslik wə hurapiylik jin-xaytanlar bilən dostlaxkanoja barawərdur.

(p) Musa pəyojəmbər birinqi ketim Hudanıng wəhiysi bilən mukəddəs qanun-bəlgilimilirini («Misirdin qıkıx», «Kahin-lawiyarning dəsturi») köbul kılıqandin keyin kırıq yil Huda bilən billə mangəraqka, jəzmun tehimu qongkur dərijidə bu mukəddəs qanurning həkümlirini qüxinip yətkən bolsa kerək, dəp oylaymiz. Xunga bu «Qanun xərhi»ning kəp kisimlirida u anglıoquqlarо Hudanıng əmrlirining tüp muddia-məksətlərini ekip beridu. Bu ix uning 32:2-ayəttə, yəni: —

«**Təlimim bolsa yamoqurdək yağıdu, səzlirim xəbnəmdək tamidu, yumran ot-qəp üstigə qüvkən sim-sim yamoqurdək, kəkzarlıqning üstigə qüvkən hasiyətlik yamoqurdək bolidu**» degən səzliridə ayan bolidu. Xunga məzkur kitabning «Qanun jəwhiri» dəp atılıxımı muwapik boluxi mümkün.

«Qanun xərhisi»

Məzmunlar: —

- (a) Kirix söz (1:1-5)
- (ə) Tarihiy mullahızə (1:6-4:49)
- (b) Iman-ixənqning asasiy məntik-prinsipları (5-11-bab)
- (p) Təpsiliy qanun bəlgilimilər (12-26-bab)
- (t) Hudanıng jaza-tərbiyiliri toopruluq agahlanduruxları (27-30-bab)
- (j) Guwahqılarnı qakirix (kona əhdinamilərdə padixaħalar eż «ilahlıri»ni guwahlıq berixka qakiratti, lekin məzkur «əhdinamə»də Huda «asman-zemin», jümlidin barlıq pərixtılerni Θzining guwahqılıri boluxka qakırıdu) (30:19 , 31:19, 32-bab)
- (q) Hudanıng Θz həlkining keləqiki üçün orunlaxturuxları (31-bab, 33-34-bablar)

Қанун xərhi

Pərvərdigarning mehribanlığı – tarihni қayta bayan қılıx

1 ¹Təwəndə hatiriləngini Musaning Iordan dəryasining xərkij təripidiki Paran bilən Tofəl, Laban, Həzirot, Di-Zahabning otturisida, yəni Sufning udulidiki qəl-tüzlənglikdə, pütkül Israiloja eytən sezliridur:

2 Hərəb teoqinin qıkip, Seir teoqining yoli bilən Kədəx-barneaoqa baroqə jəmiy on bir künlüklər yol idı. ³Həlbuki, Musa bu barlıq səzlərni Pərvərdigarning ularını dəp eziqə tapiliojını boyiqə Israillar oja eytən waktı kırıqinqı yili, on birlinqi ayning birlinqi künü boldı; ⁴bu wakıt Musa Həxbənni paytəht kıləjan Amoriylarning padixahı Sihonni wə Axtarot wə Ədrəyni paytəht kıləjan Baxanning padixahı Ogni məəqlup kıləjandin keyinkı məzgil idi. ⁵Xuning bilən Iordan dəryasining xərkij təripidiki Moab zeminidə Musa pəyojəmber bu қanun-təlimni xərhəlxəkə baxlap, mundaq dedi:

6 «Pərvərdigar Hudayımız Hərəb teoqida bizgə söz kılıp: — «Silərning muxu taq ətrapida turoğan waktinglar yetərlilik boldı; ⁷əmdi burulup səpərgə atlinip, Amoriylar turuwatqan egizlikkə wə uningə yekin bolən barlıq jaylar oja, jümlidin Arabah, tüzlənglikdə, taqlıklär oja, oymanlıqka, jənubka, dengiz boylirioja, uluq dərya, yəni Əfrat dəryasında Qanaaniylarning zeminoja həm Liwan zeminoja beringlar. ⁸ Mana, Mən xu zeminni silərning aldinglər oja kəydum; kiringlar, Pərvərdigar ata-bowiliringlər oja, yəni İbrahim, İshak, Yakub wə ularning əwlədlirioja: «Silərgə berimən» dəp kəsəm kıləjan zeminni igilənglər» — degənidi.

9 Xunga Mən xu qaoğda silərgə: —

«Mən yüküglərni yaloquz kətürəlməymən. ¹⁰Pərvərdigar Hudayinglar silərni kəpəyti; mana, bugün silər asmandiki yultuzlardək nuroqunsılər. ¹¹Ata-bowanglarning Hudasi bolən Pərvərdigar dərwəkə silərni hazırlıdin yəna ming həssə kəpəytikəy, xundakla wədə kıləjinidək silərgə bəht-bərikət ata kıləy! ¹²Lekin mən eżüm yaloquz կandakmu silərning jəpaliringlərni, yüküglərni wə talax-tartixinglərni kətürələyəmən? ¹³Əzüngələr üçün hərkəysi kəbililiringlərin danımən, yorutulojan metiwrərni tallanglar, mən ularni üstünglər oja yol-baxqi kılımən» — dedim.

14 Silər bolsanglar manga: — «Sening eytkining yahxi gəp boldi», dedinglər. ¹⁵Xuning bilən mən kəbililiringlərin munəvvər adəmlərni, yəni danixmən həm metiwr adəmlərni tallap, üstünglər oja yol-baxqi kılıp, mingbəxi, yüzbəxi, əllikbəxi wə onbəxi kılıp təyinləp, kəbililiringlər üçün hərhilə əməllərni tutuxka tiklidim. ¹⁶Xu qaoğda mən aranglardıki sorakçılar oja: «Kerindaxliringlər arisidiki ərz-dəwalarnı soranglar, kerindax bilən kerindaxning otturisida wə pukraying bilən əksər olturoqan yaka yurtluqlar otturisida adil həküm qikiralinglar; ¹⁷həküm qikaroqanda həqkandak kixinin yüz-hatırısını kilmənglər; məyli kiqik bolsun, qong bolsun silər həmmisiningla ixilərini soranglar. Silər insanlarning səlitidin körkəmaslıqınlardır kerək, qünki muxu həküm qikirix ixi Huda oja təwə ixtur. Silərgə təs qüxicidən ix bolsa, mening aldimoja elip kelinglər, mən uni anglaymən» — dedim. ¹⁸Əyni qaoğda mən kılıxka kerək bolən barlıq ixlar tooruluk tapiliojanmən.

1:4 Qəl. 21:24,33

1:8 Yar. 15:18; 17:7, 8

1:9 Mis. 18:18

1:16 Yh. 7:24

1:17 Law. 19:15; 1Sam. 16:7; Pənd. 24:23; Yak. 2:1

«Қанун хәрхі»

Қадәx-Barneadiki Hudaşa bolqan ixənqsızlık

¹⁹ Biz Pərwərdigar Hudayımız bizgə buyruqandək Hərəbtin qıkip, Amoriylarning taqlıqioja barduk wə silər xu yoldiki bipayan, dəhxətlik qəlni kərdungular; biz uning həmmisidin etüp, Қадәx-Barneadoja kəldük. ²⁰ Wə mən silərgə: — «Silər Pərwərdigar Hudayımız bizgə ata қılıdiqan, Amoriylarning teojoja yetip kəldük. ²¹ Mana, Pərwərdigar Hudayinglar bu zeminni aldinglarqa қoysti; ata-bowanglarning Hudasi Pərwərdigar silərgə eytkəndək, xu yərgə qıkip uni igilənglər; körkmanglar, həq hoduqmanglar» — dedim.

²² Xuning bilən silər həmminglər yenimoja kelip manga: — «Biz zeminoja kirixtin ilgiri aldin adəmlərnı əwətəyli; ular biz üçün u yərni kəzitip, qırixımız kerək bolqan yol wə biz uqrayıdiaojan xəhərlər tooruluğ həwər yatküzsün» — dedinglər.

²³ Bu ix nəzirimgə muwapik kərünüp, mən aranglardın on ikki adəmni, yəni hərkəysi kəbilidin birdin adəmni tallidim. ²⁴ Ular yoloja atlinip taoqka berip, Əxkol jiloqisoja qüxüp u yərni təkxürüp kəruxtı.. ²⁵ Ular kollırıqja xu zemindiki mewilərdin elip bizgə kəltürdi wə məlumat berip: «Pərwərdigar Hudayımız bizgə təkdim kılqan bu zemin yahxidur» — dedi.

²⁶ Halbuki, silər zeminoja qırixıqı unimidinqilar, Pərwərdigar Hudayinglarning əmrigə karxi qıkip Uningoja asiylik kildinglər ²⁷ wə eż qediringlarda կakxap: «Pərwərdigar bizgə eq bolovanlıqidin bizni Amoriylarning kolioqa tapxurup əhalak kılıx üçün Misir zeminiñin qıkarojan. ²⁸ Əmdı biz nəgə bararmız? Qünki kərindaxlirimiz: «Xu yərdiki adəmlər bizdin qong həm egiz bir həlk ikən; ularning xəhərliri intayın qong, sepilliri asmanoja takixidikan; uning üstigə biz xu yərdə Anakiylarnı bayğıduq», dəp kənglimizni parakəndə kılıwətti» — dedinglər..

²⁹ Xunga mən silərgə: «Körkmanglar, ularning aliddə dəkkə-dükkigə qüxmanglar, ³⁰ silərning aldinglarda mangidiaojan Pərwərdigar Hudayinglar Misir zeminiñde kəz aldinglarda barlıq kılqanlıridək silər üçün jəng kılıdu; ³¹ silər yənə qəl-bayawandimu barlıq mangojan yolliringlarda muxu yərgə yetip kəlgüçə insan eż oqlını կuqıkida kətürəginidək Pərwərdigar Hudayinglarningmu silərni kətürəginini kərdungular. ³²⁻³³ Xuningdək gərqə U yənə keqidə otta, kündüzdə bulut iqidə silərning aldinglarda mengip, bargah tikküdək yərlərni izdəp tepix üçün yürgən bolsimu, bu ixta Pərwərdigar Hudayinglarqa ixənmidinglər.

³⁴ Pərwərdigar bu səzlərni kılqan awazinglarnı anglap oqəzəplinip: ³⁵ «Bu rəzil dəwərdikilərdin həqbiñ adəm hərkəndək yol bilən Mən ata-bowlirlioja təkdim kılıxni kəsəm kılqan bu yahxi zeminni kərgüqi bolmaydu! ³⁶ Pakət Yəfunnəhning oqlı Kaləb pütün կalbi bilən Pərwərdigarə əgəxkəqka, xula zeminni kəridü wə u eż puti bilən kezip qıqən barlıq yərni uningoja wə uning balilirlioja berimən» — dəp kəsəm kıldı.

³⁷ Xu qaođda Pərwərdigar silərning səwəbinglardin məndinmu aqqıklandı wə: «Sənmu xu yərgə kirgüqi bolmaysən... ³⁸ lekin aldingda hismətə turuwatlıq Nunning oqlı Yəxua kırələydi. Uni küqləndürən, qünki u Israillarnı uningoja miras kılduridi. ³⁹ Xuningdək silərning: «Ular düxmənlərning oljisi bolup կalidu» deyən kiçik baliliringlər, yəni bugünkü kündə yahxi-yamanni pərk etəlməydiqan baliliringlər bolsa, kəridü; Mən u yərni ularqa ata kılımən wə ular uni igiləydi.

^{1:23} Qəl. 13:2-38.

^{1:24} «yoloja atlinip» — ibraniy tilida «yoloja burulup»

^{1:24} Qəl. 13:23

^{1:26} Qəl. 14:2

^{1:28} «qong həm egiz bir həlk» — yaki «kep həm egiz bir həlk». «Anakiylar» — yoğan boyluq gigant adamlar idi («Qəl.» 13:33, «Kən.» 2:10, 21, 9:2ni kərtüng).

^{1:28} Qəl. 13:28

^{1:32-33} Mís. 13:21

^{1:35} Qəl. 14:22, 23; Zəb. 95:10-11

^{1:36} «Pakət Yəfunnəhning oqlı Kaləb pütün կalbi bilən Pərwərdigarə əgəxkəqka,...» — muxu wəkə «Qəl.» 13-14-babta hatirilinidu.

^{1:37} «Xu qaođda Pərwərdigar silərning səwəbinglardin məndinmu aqqıklandı» — muxu wəkə «Qəl.» 20:1-13də hatirilinidu.

^{1:37} Qəl. 20:12; 27:14; Kən. 3:26; 4:21; 34:4

«Қанун xərhı»

⁴⁰ Lekin silər bolsanglar, burulup Kızıl Dengizə baridioğan yol bilən qəl-bayawanoğa kəytinglər — dedi.

⁴¹ Xu qəođa silər manga jawab berip: «Biz dərwəkə Pərvərdigar aldida gunah sadir kıldıuk. Xuning üçün biz hazır Pərvərdigar Hudayımız bizgə kılıqan barlıq əmri boyiqə jəng kılıjlı qıkımız» — dedinglər. Xuning bilən silərning hərbiringlər əz beximqılık kılıp koral-yaraklırlırları esip, taçka qıkmaqçı boldunglar. ⁴² Lekin Pərvərdigar manga: Ularəja: — «Qıkmangalar, jəng kılmangalar, qünki Mən aranglarda əməsmən; silər qokum düxmənlirinqlər aldida məəqlup bolisilər», degin, dedi.

⁴³ Mən silərgə sez kıldıim, lekin silər kulağ salmidinglər, bəlkı Pərvərdigarning səziga karxi qıkıp asiylik kılıp, əz beximqılık kılıp taçka qıktinglər. ⁴⁴ Lekin taçda turəjan Amoriylar silərgə karxi atlinip, bir top hərildərək silərni taki Hormahəqiqa қoşlap, Seirdə silərni kılıqlap elətirdi. ⁴⁵ Silər kəytip kelip Pərvərdigar aldida yioqa-zar kətürdünglər, əmma Pərvərdigar pəryadinglərni anglimidi, ya uningoja kulağ salmidi.

⁴⁶ Xuning bilən silər Kədəxtə nuroğun kün'lər turup қaldinglər — silər қanqə kün'lər xu yərdə turdunglar!

Қadəx-barneadin Moabka bolovan səpər

2 ¹ Andin biz burulup, Pərvərdigar manga eytkandək Kızıl dengizə baridioğan yol bilən səpərgə atlunduk; biz nuroğun kün'lər Seir teoqi ətrapida aylinip yürüduk. ² Pərvərdigar manga sez kılıp: —

³ «Silərning muxu taçni aylinip turəjan waktinglər yetərlik boldi; əmdi ximal tərəpkə burulunglar. ⁴ Həlkə: — Silər Seirdə turuwatkan kerindaxlırimiz əsawlarning zeminidin wə Arabah, tüzənglikidin, xundakla Elat wə Ezion-Gəbərdin ətüp, burulup Moabdiki qəl-bayawan yoli bilən mangduk. ⁹ Pərvərdigar manga: «Moabiyarlarnı awarə kılmangalar yaki ularəja jəng kəzənimangalar; qünki Mən ularning zeminidin hətta tapanqılık yərnimə bərməymən; qünki Seir teojini əsawoja miras kılıp bərdim.. ⁶ Silər ularəja pul tələp ozuk-tülüklə setiwelinglər, pul tələp su setiwelinglər. ⁷ Qünki Pərvərdigar Hudayinglər əkolunglardıki barlıq ejirni bərikətləp kəlgən; U silərning bu bipayan qəl-bayawandın mengip ətiwatkinqinglərə həmməni bildi; Pərvərdigar Hudayinglər bu kırıq yıl silər bilən billə boldi; həq nərsidin kam bolmidinglər» — dedi.

⁸ Xuning bilən biz Seirdə turuwatkan kerindaxlırimiz əsawlarning zeminidin wə Arabah, tüzənglikidin, xundakla Elat wə Ezion-Gəbərdin ətüp, burulup Moabdiki qəl-bayawan yoli bilən mangduk. ⁹ Pərvərdigar manga: «Moabiyarlarnı awarə kılmangalar yaki ularəja jəng kəzənimangalar; qünki Mən ularning zeminini silərgə miras kılıp bərməymən; qünki Mən Ar xəhər-zeminini Lutning əwlədlirioja miras kılıp bərdim» — dedi. ¹⁰ (Əmiylər əslidə xu yərdə turatti; ular Anakiylarəja ohxax küplük, sani kəp, egiz boyluq bir həlk idi. ¹¹ Ular Anakiylardək «gigantlar» dəp həsablinidu; lekin Moabiyalar ularını «Əmiylər» dəp ataydu. ¹² Seirdə əslidə Həriylər turatti; lekin əsawlar Həriylərni zeminidin həydiwetip, ularını yokitip ornişa

^{1:40} «Kızıl Dengiz» — yaki «Komuxluk dengizi».

^{1:46} «...silər Kədəxtə nuroğun kün'lər turup қaldinglər — silər қanqə kün'lər xu yərdə turdunglar!» — bu ayətning ibraniy tilidiki manisini qüxinix tas. Baxka ikki hil tarjimi: «... silər Kədəxtə allıqاقan turəjan kün'lərdək (yəni 40 kün) xu yərdə turup қaldinglər» yaki «...silər baxka yərlərdə қanqılık turəjan bolsanglar, Kədəxtimu xunqılık turup қaldinglər» (demək, qəl-bayawanda kezip yüksən 38 yilning yerimi, yəni 19 yil Kədəx-Barneada etkən).

^{2:5} Yar. 36:8

^{2:6} «Silər ularəja pul tələp...» — ibraniy tilida «Silər ularəja küümük tələp...».

^{2:7} «...U silərning... ətiwatkinqinglərə həmməni bildi...» — muxu sez bəlkim «U (Huda) silərдин həwər elip kəldi» deyən mənininiz ez iqiqə alidu.

^{2:9} «Lutning əwlədlirii» — demək, Moabiyalar wə Ammoniyalar («Yar.» 19:30-38ni kerüng).

^{2:11} «Ular Anakiylardək «gigantlar» dəp həsablinidu» — ibraniy tilida «Rəfaiylar» deyən sözər bilən ipadilinidu.

«Қанун хәрхі»

olturaklaxti — huddi Israillar Mənki Pərvərdigar ularoja təkdim kılɔjan, ularning təwəliki bolajan zeminoja kılɔjinoja ohxax).

¹³ Pərvərdigar: «Əmdi hazır ornunglardın turup Zərəd ekinidin etünglar» dedi. Buni anglap biz Zərəd ekinidin ottuk.

¹⁴ Kədəx-Barneadin ayrılip Zərəd ekinidin etküqə bolajan künlər ottuz səkkiz yil boldi; bu dəl huddi Pərvərdigar ularoja kəsəm kılɔjinidək, u dəwrdiki jəngqilər bargahtin pütünləy yokitiləşqə bolajan arılıktiki wakit idi. ¹⁵ Dərəwkə Pərvərdigarning қoli ularni bargahtin yokitip tütgətküqə ularni һalak kılıxka karxi qılkənidi.

¹⁶ Wə xundak boldiki, xu jəngqilər elüp həlk arisidin pütünləy tütigəndin keyin, ¹⁷ Pərvərdigar manga sez kılıp: —

¹⁸ «Silar bugün Moabning, yəni Arning qebrisidin etisilər. ¹⁹ Xuning bilən silər Ammoniyalaroja yekin kelisilər; əmma ularni awarə kilmanglar yaki ularoja jəng kəzərimanglar; qunki Mən Ammoniyarning zeminini silərgə miras kılıp bərməymən; qunki Mən uni Lutning əwlədlirioja miras kılıp bərdim» — dedi.

²⁰ (bu zeminim «gigantlarning zemini» hesablinidu; qunki ilgiri gigantlar xu yerdə turojanidi; Ammoniyalar ularni «Zamzumlar» dəp ataydu. ²¹ Ular Anakiylaroja ohxax küqlük, sani kəp, egiz boy Luk, bir həlk idi. Pərvərdigar ularni Ammoniyarning aldida yokitixi bilən Ammoniyalar ularni zeminidin məhərum kılıp, ularning ornioqa olturaklaxkanidi. ²² Pərvərdigar Seirda turojan əsawlar üçünmu ohxax ix kıldı, ularning alddin Həriylarnı yokətti; xuning bilən əsawlar ularni zeminidin məhərum kılıp, bügüngə kədər ularning ornioqa olturaklaxkanidi. ²³ Wə Gaza xəhiriqə kənt-kıxlaklarda olturaklaxkan awwiylarnı bolsa, Kaftordin qılkən Kaftoriylar yokitip, ularning ornioqa olturaklaxti).

²⁴ — «Əmdi ornunglardın kəzəriminglər, səpiringləroja qıkinglar; Arnon dəryasidin etünglar; mana, Mən Həxbonning padixağı Amoriy Sihonni wə uning zemininimə kolunglar otaq tapxurdum; ixni baxlangıclar, zeminni igiləxkə, uning bilən jəng kılıxka qıkinglar; ²⁵ Mən bugündin baxlap silərning kərkünqungular wə wəhxitinqlərni pütkül asman astidiki həlkər üstigə qüsürimən; ular silərning həwiringlərni anglap silərning tüpəyinqlərin titrəp dəkkə-dükkigə qüxicidu».

Həxbonning padixağı Sihon məoqlup bolidu

²⁶ Xu qaşa mən Həxbonning padixağı Sihon oja Kədəmot qəlidin əlqilərni əwətip, tinqliq salımı yollap: —

²⁷ «Bizning zeminingdin etüximizgə yol կոյօյասən; ongoja, soloja burulmay, pəkətla yoldin qıkmay mangımız. ²⁸ Sən manga ozuk-tülüknii puloja setip berisən, suni puloja setip berisən; biz pəkətla piyadə mengip etimiz, halas. ²⁹ Seirda turuwatkan əsawlar, Arda turuwatkan Moabiyalar bizgə muamilə kıləndək sənmə biz Iordan dəryasidin etüp, Pərvərdigar Hudayimiz bizgə təkdim kılıdiqan zeminoja kirgūqə xundak muamilə kılɔjasən» — dedim.

^{2:14} «Kədəx-Barneadin ayrılip Zərəd ekinidin etküqə bolajan künlər ottuz səkkiz yil boldi...» — 1:34-39ni wə «Qəl.» 14:26-34ni kerüng. Hudanıng seziqə ixənmigən, yığırma yaxtin axkan barlıq «jəngqilər»ning həmmisi («xu dəwr»da 20 yaxtin 60 yaxşıqa bolajanlar) Huda wədə kılɔjan zeminini kərməy qel-bayawanda elüp tütigənidi.

^{2:19} «Lutning əwlədlirii» — demək, Moabiyalar wə Ammoniyalar («Yar.» 19:30-38ni kerüng).

^{2:20} «gigantlarning zemini» — yaki «Rəfəyiylarning zemini».

^{2:23} «Gazav» — muxı yerdə Gaza «Azzah» deyilidü.kənt-kıxlaklarda olturaklaxkan awwiylarnı bolsa, Kaftordin qılkən Kaftoriylar yokitip, ularning ornioqa olturaklaxti» — Musa pəyəqəmbər nemixkə Israillar oja bu tət yerdiki gigantlar (Əmriylar, Anakiylar, Həriylar wa Awwiylar) ni tiləq aliud? Xübhisizki, u Israillar oja: «Kərənglər, Huda bu etiğəsiz həlkələr (Ammoniyalar, əsawlar kətaralar) alddısa bi gigantlarnı yokatkan yerdə, silər Kanaanoja qıkip xu yerdə turuwatkan gigantlar bilən sokxuxuti zadi nemixkə körkisişər?» dəp riçəbatləndürməkqi bolidü.

-Kaftor — Kret aralı.

^{2:26} Qəl. 21:21; Hək. 11:19

^{2:27} Qəl. 21:21,22

«Қанун xərhı»

³⁰ Lekin Həxbonning padixahı Sihonning bizning u yerdin etüximizgə yol կոյօսի yok idi; qünki Pərvərdigar Hudayinglar uni silerning қolunglaro tapxurux üçün uning roh-ķelbini қattık, kenglini jahil կiliwətən (bugünkü əhwal dərwəkə xundak). ³¹ Pərvərdigar manga: «Mana, Mən aldinglarda Sihonni wə uning zeminini silərgə tapxuruxka baxlidim; ixni baxlanglar, uning zeminini igiləx üçün uni ixəjal կiliqka kirixinglar» — dedi.

³² Sihon dərwəkə ezi wə barlıq həlkə biz bilən կarxilixix üçün jəng կiliqka Yaħażoja qikti.

³³ Lekin Pərvərdigar Hudayımız uni bizning aldimizda կolimizoja tapxurdi; biz uning əzini, oqqullirini wə barlıq halkını urup məəqlup kıldıq. ³⁴ Xu qaqda biz uning barlıq xəhərlirini ixəjal կiliq ularni pütünləy halak kıldıq; ulardiki barlıq ərkək, kız-ayal wə balilarnı birinimu koymay yokattuk; ulardin heqkaysisini tirik koymiduk. ³⁵ Biz pəkət əzlirimiz üçün qarwa mallirini wə ixəjal կilojan xəhərlərdin olja oşeniyət alduk.

³⁶ Arnon dəryası boyidiki Aroerdin wə xu yərdiki jiloqidiki xəhərdin tartip Gileadkığə heqkandaq xəhər bizgə təng keləlmidi; Pərvərdigar Hudayımız bizning aldimizda həmmisini məəqlubiyətkə uqrattı. ³⁷ Ҳalbuki, silər Ammoniyarning zeminiqa, qegrisi bolovan pütkül Yabbok wadisioja, taqdiki xəhərlərgə yaki Pərvərdigar Hudayımız bizgə mən'i կilojan hərkəysi yərgə yekinlaxmidinglar.

Baxanning padixahı Ogning məəqlup կilinixi

3 ¹ Andin biz burulup, Baxanoja baridiojan yol bilən qikip mangduk; Baxanning padixahı Og wə barlıq həlkə bizgə կarxi jəng կiliqka ədrəygə qikti. ² Pərvərdigar manga: «Uningdin կorkmiojin; qünki Mən uni, uning həlkə wə zeminini կolungoja tapxurdum; Həxbonda turojan Amoriylarning padixahı Sihonni nemə կilojan bolsa, unimu xundak կilisən» — dedi.

³ Pərvərdigar Hudayımız dərwəkə Baxanning padixahı Ogni wə barlıq həlkini կolimizoja tapxurdi; biz uningoja hujum կiliq ulardin heqkimni կaldurmay kirdük. ⁴ Xu waqtta biz uning barlıq xəhərlirini ixəjal kıldıq; biz uning xəhərliridin igilimigən birsimə կalmidi. Bular Baxandiki Ogning padixahlıqı, yəni pütkül Argob rayoni bolup, jəməy atmış xəhər idi. ⁵ Bu xəhərlərning həmmisi egiz sepillar wə baldaklıq կowuklular bilən mustəhkəm կilinəqanidi; ularoja կaraxlıq yeza-kəntlər intayın kəp idi. ⁶ Biz ularni Həxbonning padixahı Sihonni կilojinimizdək talteküs yokattuk — Barlıq xəhərlər, ərlər, ayal-baliları koymay həmmisini talteküs yokattuk. ⁷ Biz pəkət əzlirimiz üçün barlıq qarwa-mallarnı wə xəhərlərdin olja oşeniyət alduk.

⁸ Xu qaqda biz İordan dəryasining xərk təripidə turuxluq Amoriylarning ikki padixahının կolidin zeminini, yəni Arnon dəryasidin Hərmon teojojığa bolovan zeminini tartıwalduk,

⁹ (Hərmon teojini Zidoniyalar «Sirion», Amoriylar «Senir» dəp ataydu); ¹⁰ Biz yənə tüzənglikləki barlıq xəhərlər, pütkül Gilead wə Baxan padixahı ogning padixahlıqidiki Salikah wə ədrəy xəhərlirigə, Baxanning barlıq zeminini igiliduk ¹¹ (xu qaqda gigantlarning կaldukidin pəkət Baxanning padixahı Og կaloqanidi; uning kariwiti təmürdin yasaloqanidi; mana, u Ammoniyarning Rabbah xəhəridə sakliniwatmadı? Uning uzunlukı tokkuz gəz, kenglikli tət

^{2:32} Qəl. 21:23

^{2:33} Kan. 29:6

^{2:34} «...biz uning barlıq xəhərlirini ixəjal կiliq ularni pütünləy halak kıldıq» — «halak kıldıq» degən sezlər Hudanıng buyruxi bilən məlum bir əl, xəhər yaki hərtürlük nərsini talteküs yoxitixni bildürdü.

^{2:36} «Arnon dəryası boyidiki Aroordin wə xu yərdiki jiloqidiki xəhərdin tartip...» — baxka birhil tərjimi: «Arnon dəryası boyidiki Aroər, yəni jiloqidiki xəhərdin tartip...». «heqkandaq xəhər bizgə təng keləlmidi» — yaki «bizgə nisbətən heq xəhər sepli egiz կalmidi».

^{3:1} Qəl. 21:33; Kan. 29:6

^{3:2} Qəl. 21:34

^{3:6} «talteküs yoxitix» — muxu söz Hudanıng buyruxi bilən məlum bir əl, xəhər yaki hərtürlük nərsini toluk yoxitixni bildürdü.

^{3:8} «İordan dəryasining xərk təripidə» — iibraniy tilida «İordan dəryasining bu təripidə»

«Қанун хәрхі»

gəz. «Gəz» — adəttiki adəmning jəyniki əlqəm kılınoğan)..

¹² Biz xu qaoğda igilənən zemin mundak; — Arnon dəryası yenidiki Aroər xəhəridin tartip, Gilead təqəliyinən yerimini wə uningdiki xəhərlərnə Rubən wə Gad əabilisidikilərgə təkdim kıldı; ¹³ Gileadning əlqəm zemini wə Og padixahning zemini əlqəm pütkül Baxanni mən Manassəhning yerim əbilisigə təkdim kıldı (pütkül Argob rayonı, yəni pütkül Baxan «gigantlarning zemini» deyildi). ¹⁴ Manassəhning oğlu Yair pütkül Argob rayonini, yəni Baxanni Gəxuriylar wə Maakatıylarning qebrisioğla igilənən wə uni ez ismi bilən «Hawwot-Yair» dəp atıloğan. Bügüngə ədər u xundak atalmağta). ¹⁵ Gileadın bolsa mən Makirə qəra təkdim kıldı; ¹⁶ Rubəndikilər wə Gadtikilərgə mən Gileadın Arnon dəryasioğla (wadining otturisi qəgra idi), xundakla Ammoniyarning qebrasi əlqəm Yabbok dəryasioğla əlqəm zeminni təkdim kıldı; ¹⁷ yənə Pisgah taqılık astida yatkan Arabah tüzlənglik (taqılık tüzlənglikning xərkəy təripidə) wə İordan dəryasının Kinnərət kəlidin tartip Tuz dengizə əlqəm əlqəm kışmini ularoğa qəgra kılıp bərdim.

İordan dəryasining xərkəy təripidiki ikki yerim əbiligə əlqəm kəsətmilər

¹⁸ Mən xu qaoğda silərgə: —

Pərvərdigar Hudayinglar əzünglarning təəllükatinglar bolsun dəp igilixinglar üçün bu zeminni silərgə ata əlqəm; aranglardiki jəngqilər jənggə təyyarlinip əkorallanən haldə kərindaxlıringlar əlqəm İsaillarning aldida dəryadın etüngər; ¹⁹ Pəkət bala-qəkili ringlar wə mal-qarwiliringlar (mal-qarwiliringlarning keplikini bilmən) mən silərgə təksim əlqəm xəhərlərdə kəlsən; ²⁰ Pərvərdigar kərindaxlıringlar oja silərning aram alojinqillardək aram bərgüqə, ular Pərvərdigar Hudayinglar İordan dəryasining u təripidə ularoja təkdim əlqəm zeminni igilənəqə ular bilən birgə jəng kilingər; andin silər hərbiringlar mən silərgə təksim əlqəm dəp təəllükatinglar oja kaytisilər» — dəp tapilioğanmən.

²¹ Xu qaoğdimu mən Yəxuaşa: «Sən Pərvərdigar Hudayinglarning muxu ikki padixahka əlqəmənlirinən həmmisini ezbəzüng bilən kərdüng; Pərvərdigar sən baridioğan yərdiki padixahlıqlarını xuningə qəhrəmanı oxhax kılıdu. ²² Silər ulardın körkməngər; qunki Pərvərdigar Hudayinglar ezi silər üçün jəng kılıdu» — dəp tapilioğanmən.

²³ Xu qaoğda mən Pərvərdigardin etünüp: —

²⁴ «I Rəb Pərvərdigar, Sən Əz əlqəmənə Əz uluoqlukung wə küqlük əlqəmənə ayan kılıxka kirixting; qunki məyli asmanlarda yaki zemində bolsun Sening əlqəmənlirinə qərəbətən təng kəlgüdək xundak ilah barmu? ²⁵ Səndin etünümənki, meni İordan dəryasının etüp, xu yərdiki yahxi zeminni — Xu yahxi təqılıkni wə Liwanni kərrixkə nesip əlqəməysən», — dedim.

²⁶ Lekin Pərvərdigar silərning səwəbinglər tüpəylidin manga oqəzəplinip iltijayimoğlu kulaq sal-midi, bəlkı manga: «Boldi, bəs! Bu ixni aldimda ikkinçi tiləqə aloquqi bolma. ²⁷ Sən Pisgahning

3:11 «gigantlarning kəldikiridin» — ibranıy tilida «Rəfayiylarning kəldikiridin». «uning kariwiti» — yaki «uning meyit sandukı». «gəz» — Mukəddəs Kitabta ixtililən «gəz»nın bəlkim bir «jeynək» deyixə toopra kelidü, yəni adəmning jəynikidin barmaklırlarının uqioğla əlqəmənə arılık (təhminen 45 santimetər) idi. Muxu yərdə «gəz» «gigantlar»ning jəynikidən ələmənə, «adəttiki adəm»ning jəynikidən ələmənə bilən hesablinidü.

3:12 Qəl. 32:33

3:13 «gigantlarning zemini» — yaki «Rəfayiylarning zemini».

3:14 «Hawwot-Yair» — yəni «Yairning yəza-kantlısı». Yair Manassəhning əvlədi.

3:17 «Kinnərət kəli» — «Kinnərət kəli» keyin «Galiliyə dengizi», «Tiberius dengizi» dəpmu ataloğan. «Kinnərət»ning manisi «qıltar» — kəlning xəkli qıltarsımandur. «Tuz dengizi» — yəni «Olük Dengiz».

3:18 Qəl. 32:20

3:21 Qəl. 27:18

3:24 1Sam. 2:2; Zəb. 89:7, 8, 9

3:26 «...Pərvərdigar ... səwəbinglər ... manga oqəzəplinip iltijayimoğlu kulaq sal-midi» — «Qəl.» 20:1-13ni kərüng.

3:26 Kan. 1:37; 31:2; 34:4

«Қанун xərhı»

qoқкисиңа qикіп bexingni kетүрүп, өз көзүнг білән мәңгілік, ximalоја, jənubқа wә məxrikкә tикиліп қара; qұnki sən muxu Iordan dəryasidin etməysən. ²⁸ Yəxuaqa wәzipini tapiliojin, uni riɔbətləndürüp yürəklik kıl; qұnki u bu həlkinq aldidin etüp sən kəridiojan xu zeminoja ular-ni igə kılqozıdu» — dedi.

²⁹ Xuning bilən biz Bəyt-Peorning uludidiki wadida turup kıldı.

Əhdidə kərsitilgən imtiyazlar — Musa sezini dawam kılıdu

4¹ — Əmdi, i Israel, mən silərgə egitidiojan muxu bəlgilimlərgə həm həkümlərgə kulağ selinglar; ularqa əməl kılısanglar həyatlıq tapisilər wә xundakla ata-bowlirilirlar. Hudasi Pərwərdigar silərgə təkşim kılıdıcıjan zeminoja kirip uni igiləysilər. ² Mən silərgə tapxuridiojan Pərwərdigar Hudayinglarning muxu əmrlirigə əməl kiliçixinglar üçün, mən silərgə əmr kılıçan səzgə həqnemini koxmanglar həmdə uningdin həqnemini qikiriwətmənglər.

³ Silər əz kəzlirnglar bilən Pərwərdigarning Baal-Peorning tüpəylidin kılıçan ixlirini kərgənsilər; qұnki Baal-Peorqa əgəxkənlərning həmmisini Pərwərdigar Hudayinglar aranglardın yokattı.

⁴ Lekin Pərwərdigar Hudayinglarqa qing baoqlanoqanlardın hərbiringlar bügüngə kədər həyat turuwatisilər.

⁵ Mana, mən Pərwərdigar Hudayim manga əmr kılıçandək, kirip igiləydiojan zemində turoqanda ularqa əməl kılısun dəp silərgə bəlgilimə həm həkümlərni əgəttim. ⁶ Silər ularni qing tutup əməl kilinglər; qұnki xundak kılısanglar bu həkümlərning həmmisini angliçan həlkələrning kəz aldida silərning dana wә yorutulmuş bir həlk ikənlikinglar ispatlinidu; ular dərəwəkə: «Bu uluq əl dərəhəkikət dana həm yorutulmuş bir həlk ikən» — dəydu. ⁷ Qұnki Pərwərdigar Hudayimizning bizning Uuningə nida kılıçan hərbir tiləklirimizdə bizgə yekin turojinidək, əzığa yekin turojan bir Hudasi bolojan bizgə ohxax baxka bir uluq əl barmu? ⁸ Mən aldinglarqa koypojan muxu pütkül қanundikidək adil bəlgilimlər həm həkümlərgə igə bolojan silərdək baxka bir uluq əl barmu?

Hərəbtiki əhdə toqruluq əslitip-agahlandurux

⁹ Əz kezünglar bilən kərgən ixlarni untumaslıkinglar, hətta əmrünglarning barlıq künliridə kəlbinqardın qıqarmaslıkinglar üçün əzunglarqa ehəiyat kilinglər wә ihlaslıq bilən kəlbinqarnı ezixtin saklangalar; xuningdək silər kərgininqarnı balilirilərə qızılardı. ¹⁰ Silər Hərəb teojudə Pərwərdigar Hudayinglarning alidda turojan künü Pərwərdigar manga: «Həlkni Mening səzlimiñi anglix üçün yenimoja yiotkin; xuning bilən ular səzlimimiñi eginip, yər yüzdikli barlıq künliridə Məndin əymirinidu wә balilirijoña egitidu» — degənidə. ¹¹ Silər yekin kelip taqning tüwidə turdunglar; bu taqning oti asmanlarning baqriqiqə keyüp yətti, həmdə қarangoquluk, bulutlar wә sür taqni kaplıdı; ¹² Pərwərdigar otning otturisidin silərgə səz kıldı; silər səzlerning sadasını angliçanlar, lekin həq xəkilni kərmidinqalar; silər pəkət bir awazni angliçanlar. ¹³ Wə U xu qaoqda silərgə əmr kılıçan əhdisini, yəni «on əmr»ni ayan kıldı wә ularni ikki tax tahtay üstigə pütti. ¹⁴ Wə xu qaoqda Pərwərdigar manga əmr kılıp, silər dəryadin etüp igiləydiojan zemində ularni ularqa

^{4:1} Law. 19:37; 20:8; 22:31

^{4:2} Kən. 13:1; Pənd. 30:6; Wəh. 22:18

^{4:3} «Baal-Peor» — bir hil but. «Qəl.» 25-babni kerüng. «Pərwərdigarning Baal-Peorning tüpəylidin kılıçan ixlirini kərgənsilər» — «Qəl.» 25-babni kerüng.

^{4:3} Qəl. 25:4; Yə. 22:17

^{4:7} Kən. 26:19

^{4:9} Kən. 6:7; 11:19

^{4:11} Mis. 19:18

^{4:13} «on əmr» — ibraniy tilida «on səz».

«Қанун xərhi»

əməl kılıxinglar üçün silərgə bəlgilimilər həm həkümlərni əgitixni tapılıdi.

¹⁵ Əzünglar oja naħayiti eħtiyat kilinglarki (qunki Pərvərdigar Hərəb teoħida ot otturisidin silərgə səz kılçandaq xəkilni kermigənsilər), ¹⁶⁻¹⁸ əzünglarni buloqap, məyli ərkək yaki ayal süritidə, məyli yər yüzidiki hərkəndək haywan yaki asmando uqidiojan hərkəndək kux bolsun, məyli yər yüzidə hərkəndək əmiliqüqi haywan yaki yər astidiki sulardikı hərkəndək belik bolsun, ularning süritidə həqkəndək xəkil-kiyapəttiki oyma butni əzünglar üçün yasimanglar, ¹⁹ yaki xuningdək, bexinglarni ketürüp asmanlar oja qarap, kuyax, ay, yultuzlar, yəni pütkül samawi koxunni kerüp, kenglünglər mayil bolup ular oja bax egipli kullukiqoja kirmənglər; qunki Pərvərdigar Hudayinglarni pütkül asman astidiki barlıq həlkələr üçün orunlaştırojan. ²⁰ Lekin silərni bolsa Pərvərdigar Əz mirası bozojan bir həlkə boluxunglar üçün «temür tawlax humdanı» din, yəni Misirdin elip qıktı. ²¹ Lekin Pərvərdigar silərning wəjənglardin manga ojəzəplinip, Pərvərdigar Hudayinglarni silərgə miras bolux üçün ata kılıdiojan yahxi zemin tooprısida: — «Sən xu yərgə kirixkə Iordan dəryasidin etməysən» dəp kəsəm kıldı. ²² Xunga mən muxu zemində ələxüm mukərrər; Iordan dəryasidin etməymən; birak silər bolsanglar uningdin etüp xu yahxi zemini igiləysilər.

²³ Pərvərdigar Hudayinglarning silər bilən tüzgən əhdisini untumaslikinglər, xundakla əzünglar üçün Pərvərdigar Hudayinglarni silərgə mən'i kılıçan oyma butni yaki hərkəndək nərsining xəkil-kiyapitini yasimaslikinglər üçün əzünglər oja hezi bolunglar. ²⁴ Qunki Pərvərdigar Hudayinglarni həmməni yutkuqi bir ot, wapasizlikka həsət kılıquqi bir Hudadur.

Əhdidin yenixning akıwiti wə uningoja itaet kılıxning bərikiti

²⁵ Silər pərzəntlər, pərzəntinglarning pərzəntlərini kerüp, zemində uzak wəkit turojandin keyin, birhil xəkil-kiyapəttə bozojan oyma butni yasiojan, xuningdək Pərvərdigar Hudayinglarni rənjitip uning nəziridə rəzil bozojanni kılıp əzünglarni buloqiojan bolsanglar, ²⁶ mən asman-zeminni üstünglər oja guwahqı boluxka qakırımən, silər Iordan dəryasidin etüp, igiləydiojan xu zemindin tezla pütünləy yok kılınisilər; silərning uningda yaxiojan künlliringlər uzun bolmayıdu, silər bəlkı uningdin pütünləy yok kılınisilər. ²⁷ Pərvərdigar silərni barlıq həlkələr arisioqa tarkitidü, Pərvərdigarning silərni həydixi bilən silər xu əllər arisida kiqik bir kəldük bolisilər. ²⁸ Silər xu yərlərdə turup yaqəqtin yaki taxtin yasalojan, nə kərəlməydiojan, nə angliyalmaydiojan, nə yeməydiojan, nə puralmaydiojan, pəkət insanning kolining yasiojini bozojan ilahılearning kullukında bolisilər. ²⁹ Silər xu yərlərdə Pərvərdigar Hudayinglarni izdəysilər; pütün kəlblinglər wə pütün jeninglər bilən uni izdisənglər, uni tapisilər. ³⁰ Silər eçir azab-okubət tartkinqinglarda, bu ixlarning həmmisi bexinglər oja qüixkəndə, silər Pərvərdigar Hudayinglər oja yenip kəlisilər wə uning awazioja kulak salisilər. ³¹ Qunki Pərvərdigar

4:19 «Pərvərdigar Hudayinglarni pütkül asman astidiki barlıq həlkələr üçün orunlaştırojan» — «samawi koxun» degən səz (1) kün, ay wə nurojuniojan yultuzlarnı; (2) bular bilən munasiwətlik pərixtiylər yaki asmandiki rohiy küqlərni kərsitudü. Tawrattin bilimizki, asmandiki yultuzlarning pərixtiylər wə bəlkim asmandiki yaman küqlər bilənmə munasiwəti bar («Zəb.» 14:7, «Ayup» 38:4-7, «Wəh.» 12:4ni kərüng).

-Bu ayatiki uquroja kariojanada Huda (1) kün, ay wə yultuzlarni pütkül insanlıyntıng mənpəeti (yər yüzidikilərgə nur wə tapt berix, yoluqlar üçün yenilikni kərsitip berix qatarlık)ni kezlap yarattı; (2) ular bilən munasiwətlik bozojan samawi küqlər Huda oja has bəndilərning hizmitidə boluxka təyyar turidu («Ibr.» 1:14ni kərüng); (3) Huda Əzığə has bəndiliridin (muxu yərdo Israildin) hawər aloşanda pəkət parixtilər arkılık yardəmlixiplə kalmayı, bəlkı ezi xəhsən halını soraydu.

4:20 Mis. 19:5

4:21 Kan. 1:37; 3:26; 31:2; 34:4

4:24 «Pərvərdigar Hudayinglars ... wapasizlikka həsət kılıquqi bir Hudadur» — muxu «həsət» Israilning Hudasiyoja əməs, bəlkı türülük yirginqliq butlar oja ibadat kılıqənlığıqoja qarap Mükəddəs Rohning «ibadat pəkət Hudajila mənsup bolux kerək» dəp butlar oja yaki butlarning kəynidə turuwtək jin-xaytanlar oja wə ularning wəkili bozojan sahta pəyəqamberlərgə bozojan həsətini kərsitudü. Bu tema tooprukluq, «kirix sevəimiznimü korüng».

4:24 Mis. 20:5; 34:14; Kan. 5:9; 6:15; 9:3; Ibr.12:29

4:27 Kan. 28:62,64

4:28 Zəb. 115:4-7; 135:15-17

«Қанун xərhı»

Hudayinglar rəhimdil bir Hudadur; u silərni taxliwətməydu, nə һalak kılmaydu, nə atabowiliringlar bilən կəsəm iqip tüzgən əhdisini həq untumaydu.

³² Əmdi, silərdin ilgiri, Huda insanni yər yüzidə yaratkan künidin tartip etkən künlər tooqruluk sürüxtə kilinglar, xundakla asmanlarning bir qetidin yənə bir qetiqiqə sürüxtə kilinglarki, muxuningə oħxax uluq bir ix bolup bəkənmu? Uningoja oħxax bir ixni anglap bəkənmu?

³³ Silərgə oħxax, Hudanıng ot iqidin qikkan awazini anglap tirik қalojan baxka bir həlk barmu?

³⁴ Pərvərdigar Hudayinglar kəz aldinglarda silər üçün Misir zeminida kilojanlıridək, kiyin sinaklar bilən, məjizilik alamatlər bilən, karamatlır bilən, urux bilən, küqlük kəl həm uzitilojan bilək bilən wə dəhxətlik wəhəmilər bilən silərdin baxka bir həlkni yat bir əlning arisidin qikirip Əzığə has kılıx üçün kelip urunup bəkənmu? ³⁵ Pərvərdigarla Hudadur, uningdin baxka birsı yoktur, dəp bilixinglar üçün silər bu uluq ixlarnı kerüxkə müvəssər kılınoqansıslər. ³⁶ Silərgə təlim berix üçün U asmanlardın silərgə Əz awazini angllatti; U yər yüzidə Əzining uluq otini kərsətti; silər xu otning otturisidinumu uning awazini anglıdinglar.

³⁷ Uning üstigə, ata-bowiliringlar oja baqlıqojan muhəbbiti tüpəylidin həmdə ularning keyinkı əwlədlirini tallıqanlıkjı üçün, U silərni Misirdin xəhsən Əzi zor kudriti bilən kutkuzup qıkardı;

³⁸ U xuningdək silərnıng aldinglardin əzünglardin kəp wə küqlük bołojan əllərni zeminidin həydəp, silərni uningoja kırğızüp, uni bugünkü kündidikək silərgə miras kılıx üçünmu xundak kılıqandur. ³⁹ Xunga bugün xuni bilip қoyunglarki wə kenglünglarnı xuningoja bəlęnglarki, Pərvərdigar yukiridiki asmanlarda bolsun, astidiki yər-zemində bolsun Hudadur; Uningdin baxka həqbirı yoktur. ⁴⁰ Xuningdək silərnıng wə keyinkı balilar-əwlədliringlarning əhəwali yahxi bolux üçün, Pərvərdigar Hudayinglar silərgə ata kılıdıcı zəminda künliringlarnı uzun, hətta mənggülük kılıx üçün mən bugünkü kündə silərgə tapılawatkan Uning bəlgilimiliri wə əmrlirini tutungalar».

Musa pəyoqəmbər «panahlık xəhər»lərni ayrip bekitidu Təpsilatlıri «Qel.» 35:6-34də kərsitilidü

⁴¹ Andin Musa İordan dəryasining xərkiy təripida üç xəhərni ayrip bekitti; ⁴² məksiti, həqkandaq eq-adawiti bolmay, tasadipiy қoxnisini eltürüp koysa, eltürgən kixi xu yərlərgə, yəni xu xəhərlərdin birigə kəqip berip aman-esən kəlixtin ibarət idi. ⁴³ Bu xəhərlər bolsa: — Rubənlarning zeminidin qəl-bayawandiki Bəzər, Gadlarning zeminidin Gileadtiki Ramot, Manassəhəlarning zeminidin Baxandiki Golandin ibarət idi..

Əhdining kayta jakarlinixi

⁴⁴ Musa Israillarning aldiçoja koypən kanun manı təwəndikidək: —

⁴⁵ (bular bolsa Israillar Misirdin qıkqanda Musa pəyoqəmbər ularoja jakarlıqan agah-guwahlar, bəlgilimilər həm həküməldür; ⁴⁶ Musa wə Israillar Misirdin qıkqanda Amoriylarning Həxbən xəhəridə turuxluk padixağı Sihonni eltürgənidı; Musa bu əmrlərni Sihonning zeminida, İordan dəryasining xərk təripidə, Bəyt-Peorning udulidiki wadida Israillaroja jakarlıqan. ⁴⁷ Xu qaođa

4:34 «...kelip urunup bəkənmu?» — «kelip» deyən söz Hudanıng həlkini kutkuzux üçün Əzi xəhsən kəlgənlikini kərsitudu. «...dəhxətlik wəhəmilər bilən silərdin baxka bir həlkni ... Əzığə has kılıx üçün kelip urunup bəkənmu?» — baxka birhil tərjimi: «...dəhxətlik wəhəmilər bilən baxka bir həlkni... əzığə has kılıxi üçün kelip urunup bəkən bir ilah barmu?».

4:35 Kan. 32:39; Yəx. 45:5,18,22; Mar.12:29,32

4:37 «ularning keyinkı əwlədlirini» — ibraniy tilida «uning keyinkı nəslini». «xəhsən Əzi» — ibraniy tilida «Əzining yəzi bilən».

4:37 Mis. 13:3,9,14

4:41 Qel. 35:6,14

4:43 Yə. 20:8

4:46 «xərk təripidə» — ibraniy tilida «bu təripidə».

4:46 Qel. 21:24; Kan. 1:4

«Қанун xərhi»

İsraillar Sihonning wə Baxanning padixahı Ognıng zeminini, yəni Iordan dəryasining kün petitx təripidiki Amoriylarning ikki padixaһının zemininimü igiligənidi;⁴⁸ ularning zemini Arnon dəryasining kırqılıkiddiki Aroərdin tartip Sion (yəni Hərmon) teoqiojqə,⁴⁹ xundakla Iordan dəryasining xərk təripidiki pütkül Arabah tüzlənglikli wə Pisgaһ teoqininq baqriqə jaylaxşan «Tüzləngliktiki dengiz» oqıqə idi).

Əhdigə xərhi berix – kirix söz

5¹ Xuning bilən Musa pütkül Israilni qakırıp ularqə mundak dedi: — «i Israil, mən bugün қulaklırlınlardan anglıtiwatlaşan bu bəlgilimlərgə həm həkümlərgə қulak selinglər, ularnı egininlər, ularqə əməl kılıxka kəngjül belünglər!

² Pərvərdigar Hudayımız biz bilən Hərəb teoqida əhdə tüzdi.³ Bu əhdini Pərvərdigar atası bowilirimiz bilən tüzgən əməs, bəlkı biz bilən, yəni bugünkü kündə tirik қalojan bizlər bilən tüzdi.⁴ Taqda ot iqidə turup Pərvərdigar silər bilən yüz turanə səzləxkənidi⁵ (xu qaçda silərgə Pərvərdigarning sez-kalamını jakar lax üçün mən silər wə Pərvərdigarning otturisida turqanıdim; silər otning aldida körküp, taqja qıqxını halimidinglər).

On əmr

⁶ U mundak dedi: — «Mən seni Misir zeminidin, yəni «küllük makani»din qıqarojan Pərvərdigaring Hudadurmən.

⁷ Sening Məndin baxka həqkandakı ilahıng bolmayıdu.

⁸ Sən əzüng üçün məyli yüksəridiki asmandan bolsun, məyli təwəndiki zemində bolsun, yəki yər astidiki sularda bolsun, hərkandakı nərsininq kiyapitidiki həqkandakı oyma xəkilni yasima;

⁹ Sən bundakı nərsilərgə bax urma yaki ularning ķullukçıja kirmə. Qünki Mənki Pərvərdigar Hudaying wapasızlıkka həsət kılquqi Hudadurmən. Məndin nəprətləngənlərning կəbihliklərini ezliriga, oջulliriqə, hətta nəvrə-qəwrilirigiqə qüxtürimən.¹⁰ Əmma Meni seyidiojan wə əmrlirimni tutidiojanlarqa ming əwladiqjqə eżgərməs mehribanlıq kərsitimən.

¹¹ Pərvərdigar Hudayingning namini կalaymikan tiləqə alma; qünki kimdəkim namini կalaymikan tiləqə alsa, Pərvərdigar uni gunahkar həsablimay կalmaydu..

¹² Pərvərdigar Hudaying sanga əmr kılqandak xabat künini mukaddəs dəp bilip tut, uningoja əməl kıl.¹³ Altə kün ixləp barlıq ixliringni tığtəkin; ¹⁴ lakin yəttinqi künə Pərvərdigar Hudayinga atalojan xabat künidur. Sən xu künə həqkandak ix kilməsən; məyli sən yəki oqlung bolsun, məyli kizing, məyli kulung, məyli dediking, məyli buğang, məyli exiking, məyli hərkandak baxka uliojing, yaki sən bilən bir yərdə turuwatlaşan musapir bolsun, həqkandak ix

^{4:47} Qəl. 21:33; Қан. 3:3

^{4:49} «Tüzləngliktiki dengiz» – muxu yərdə «Olük Dengiz»ni kərsitudu.

^{5:2} Mis. 19:5

^{5:5} Mis. 19:16; 20:18

^{5:6} Mis. 20:2-21; Zəb. 81:10

^{5:8} «əzüng üçün ... xəklidə... yasima» – bu əmrning kezdə tutkını adəmlər qoğunux məksitidə yasiojan hərkandak xəkillərdür. Baxka məksətlə bilən yasiojan xəkillər toqrukulək sez yok.

^{5:9} «Məndin nəprətləngənlərning կəbihliklərini ezliriga, oջulliriqə, hətta nəvrə-qəwrilirigiqə qüxtürimən» – bu muhim sez toqrukuluk «Misiyin qırix»tiki «köxumqa sez»imizni (20:5, 34:7 toqrukuluk), xundakla «əzakiyal»diki «köxumqa sez»imizni (18-, 33-bablar toqrukuluk) kərtüng.

^{5:9} Mis. 20:5; 34:7,14; Yər. 32:18

^{5:10} «ming əwladiqjqə...» – əslidə «mingliqən əwladiqjqə...».

-Aystriñiñ baxka bürhil tərjimi: – «Əmma Meni seyidiojan wə əmrlirimni tutidiojan mingliqənlərliqə eżgərməs mehribanlıq kərsitimən». Birək 7:9ni kerüng.

^{5:11} Law. 19:12; Mat. 5:33

^{5:12} Yar. 2:2; Mis. 23:12; 35:2; Law. 23:3; Əz. 20:12; Ibr. 4:4

«Қанун xərhı»

kılmışın; xuning bilən կulung wə dediking səndək aram alalaydu.¹⁵ Sən ezungning əslidə Misis zeminida կul bolovanlığını, Pərvərdigar Hudaying küqlük կoli wə uzatkan biliki bilən seni xu yərdin qılqarajanlığını esingdə tut; xu səwəbtin Pərvərdigar Hudaying sanga xabat künini tutuxni əmr kilojan.

¹⁶ Pərvərdigar Hudaying sanga əmr kilojandək ata-anangni hərmət կil. Xundak կilsang Pərvərdigar Hudaying sanga ata kilmakçı bolovan zemində uzun əmür kərisən, haling yahxi bolidu..

¹⁷ Қatılık kılma.

¹⁸ Həm zina kılma.

¹⁹ Həm oqrılık kılma.

²⁰ Həm қoxnang toopruluk yalojan guvahlıq bərmə.

²¹ Həm қoxnangning ayalını təma kılma wə nə uning eyi, uning etizi, uning կuli, nə uning dediki, nə uning kalisi, nə uning exikigə yaki қoxnangning hərkəndək baxka nərsisigə kəz kiringni salma».

²² — bu səzlərni Pərvərdigar təqđa, ot, bulut wə sürlük karangoçuluq iqidin küqlük awazi bilən silerning pütkül jamaitinglaroja eytən wə ularoja həq baxka səzlərni қoxmiojan; u ularni ikki tax tahtaya pütüp manga tapxurdi..

²³ Wə xundak boldiki, karangoçuluqtın qıkkan awazni angliojininglarda wə otluk təqə keyginidə silər, yəni կəbilə baxlıklıringlar wə aksakalliringlar yenimoja kelip: —

²⁴ «Man, Pərvərdigar Hudayımız eż xan-xarıpi wə uluoqlukini ayan կildi wə biz uning awazini ot otturisidin angliduk, xuning bilən biz bugünkü kündə Huda insanlar bilən səzləxkən bol-simu, ularning tirik կalojanlığını kərdük.²⁵ Əmdi biz jenimizoja təwəkkül kilişimizning nemə hajiti? Qünki muxu dəhəxtlik ot bizni yutuwetidu. Əgər biz Pərvərdigar Hudayımızning awazini anglawərsək əlüp ketimiz.²⁶ Qünki ət igiliridin həyat igisi Hudanıng otning otturisidin səzligən awazini anglap, bizdək tirik turuwatkanlardın kim bar?²⁷ Sən ezung Pərvərdigar Hudayımızqa yekinlixip, uning səzligənlirininq həmmisini angliojin; andin Pərvərdigar Hudayımız sanga səzligənlirininq həmmisini bizgə eytip berisən; xuning bilən biz uni anglap əmal kılımımız» — dedinglar.

²⁸ Pərvərdigar silerning bu manga eytən səzliringlarnı anglap manga: «Bu həlkning sanga eytən səzlərini anglidim; ularning barlıq eytən səzləri durustur.²⁹ Kaxki ularda Məndin körküp, əmrlirimni izqil tutidiojan bir կəlb bolsidi, ularning һali wə baliliringning һali mənggüga yahxi bolatti!³⁰ Sən berip ularoja: «Qediringlaroja käytinglar» — degin.³¹ Sən bolsang yenimda turojin; Mən sening ularoja egitixing kerək bolovan əmrlər, bəlgilimilər wə həkümlərning həmmisini sanga eytip berimən; xuning bilən ular Mən ularoja təwəlik kılıp beridiojan zemində turup bularoja əməl kılıdiojan bolidu.

³² Əmdi Pərvərdigar Hudayinglar silərgə əmr kilojandək kilişkə kəngül bələngilər; uningdin ong wə soloja taymanglar!³³ Pərvərdigar Hudayinglar silərgə əmr kilojan barlıq yollırıda mengingilər; xundak կilsanglar həyatlıq tepip, halinglar yahxi bolidu wə silər igidarqılık kılıdiojan zemində turup künlliringlar uzun bolidu»..

^{5:14} «xabat künii» — ibraniy tilida «xabat» wə «yəttinqi» deyənlər ahangdax söz. «sən bilən bir yərdə turuwatkan» — ibraniy tilida «dərwazilirinq iqidə turuwatkan» deyən söz bilən ipadılınidu.

^{5:16} Law. 19:3; Mat. 15:4; Luča 18:20; Əf. 6:2, 3

^{5:17} Mat. 5:21; Luča 18:20; Rim. 13:9

^{5:18} Luča 18:20

^{5:20} «Koxnang toopruluk yalojan guvahlıq bərmə» — Təwrat-Injil boyiqə «қoxnang» Huda bizning yenimizoja yekin kilojan hərbir adəmni kərsitidu.

^{5:21} Rim. 7:7

^{5:22} Qan. 9:10, 11

^{5:26} Kan. 4:33; Hak. 13:22

^{5:27} Mis. 20:19; Ibr. 12:19

^{5:33} «...hayatlıq tepip, halinglar yahxi bolidu» — Hudanıng barlıq əmrliri bu məksəttidur. Bu tema «Қanun Xərhı»diki kəp yərlərdə kərəli diojan bir temidur.

«Қанун хәрхі»

Hudaning əhdisining jəwħiri — Uning əmrlirigə əməl kılıxning bəht-bərikiti

6¹ «Mana, bular Pərwərdigar manga silər dəryadin etüp igiləydiqan zeminda turojininglarda ularoja əməl kılıxinglar üçün silərgə egitixni tapiliojan əmrlər, bəlgiliimilər həm həkümlərdür: —

² (xuning bilən silər, yəni sən əzüng, oqlung wə nəwrəng barlıq tirik künliringlarda Pərwərdigar Hudayinglardın körkup, mən silərgə tapilawatkan uning barlıq bəlgilim wə əmrlirini tutisilər, xundakla uzun künlərni kərisilər. ³ Sən, i Israil, ularni anglap əməl kılıxka kəngül köyunglar; xuning bilən ata-bowliringlarning Hudasi Pərwərdigar silərgə deginidək, süt bilən həsal ekip turidiqan munbat zeminda turup, halinglar yahxi bolidu wə saninglar intayin kepiyidü): —

⁴ — Anglanglar, ay Israil: — Pərwərdigar Hudayımız, Pərwərdigar bir birluktur; ⁵ sən Pərwərdigar Hudayingni pütün kəlbinq bilən, pütün jeninq bilən wə pütün küqüng bilən seygin..

⁶ Mən sanga bugün tapiliojan bu səzlər kəlbinqdə bolsun; ⁷ Sən ularni baliliringoja singdürüp əgət, məyli əydə olturoqanda, yolda mangoqanda, ornungda yatkanda wə ornungdin turuwatqanda hər wakıt ular toopluluk səzligin; ⁸ ularni əslətmə-bəlgə kılıp tengiwal, pexanənggə kaxkjadək simwol kılıp ornitiwal; ⁹ Sən ularni əyüngdiki kexəkliringgə wə dərwaziliringoja pütküzgin.

¹⁰ Wə Pərwərdigar Hudaying seni kəsəm kılıp ata-bowliringoja, yəni İbrahim, İshak wə Yakupka wədə kiloqan zeminni sanga ata kılıx üçün seni uningçə baxlıqanda, — əzüng kürmioqan uluoj wə esil xəhərlərgə, ¹¹ əzüng bisatlıq kilmioqan allıqاقan esil bisatlıq kılınoqan eylərgə, əzüng kolimioqan, allıqاقan kolanoqan kuduklaroja, əzüng tikmığın üzümzarlar wə zəytunzarlaroja tuyvəssər kılıning bilən sən yəp toyunoğandan keyin, ¹² — əyni qəoşda seni Misir zemindin, yəni «küllük makani»dən qıçıraqan Pərwərdigarnı untuxtin həzi bol. ¹³ Sən Pərwərdigar Hudayingdin körkjin, ibaditdə bolojin wə kəsəm kilsang uning nami bilənlə kəsəm iqkin. ¹⁴ Silər baxqa ilahlar, yəni ətrapingdiki əllərning ilahlarını kət'iy izdiməngərlər; ¹⁵ Qünki aranglarda turuwatkan Pərwərdigar Hudaying wapasızlıkka həsat kiloquqi Təngridur. Əgər xundak kilsang Pərwərdigar Hudayingning qəzəpi sanga қozojılıp, U seni yər yüzidin yokatmay kalmaydu.

¹⁶ Silər Pərwərdigar Hudayinglarnı Massahəta sinioqandək Uni sinimanglar. ¹⁷ Pərwərdigar Hudayinglarning əmrlirini, silərgə tapilioqan guwah-həkümləri wə bəlgimilirini kəngül köyup tutunglar.

¹⁸ Pərwərdigar Hudayinglarning nəziridə durus wə yahxi bolojanni kilinglar; xundak kılqanda halinglar yahxi bolidu wə Pərwərdigar ata-bowliringlaroja berixkə kəsəm kılıqan zeminoğa kirip uni igiləysilər, ¹⁹ xundakla Pərwərdigar wədə kılıqandək barlıq düxmənliringlarnı aldinglardin həydəp qikirietisilər.

Keyinki dəwlərni əslitix

²⁰ Kəlgüsiddə oqlung səndin: — «Pərwərdigar Hudayımız silərgə tapilioqan agah-guwah, bəlgilim wə həm həkümlər nemə?» dəp sorisa, ²¹ sən oqlungçə mundaq dəysən: «Biz əslidə Misir-

^{6:4} «Pərwərdigar Hudayımız, Pərwərdigar bir birluktur» — «birlik» deyən sez ibraniy tilida «əkəd» deyildi. Bu sez adəttə ikki yaki birnaqqə nərsinən bir gawdilikini bildürirdü («Yar.» 2:24, «Mis.» 24:3 qatarlıklar).

-Baxqa bir hil tarjimi: «Pərwərdigar Hudayımızdır, Pərwərdigar birdür».

^{6:4} Kən. 4:35; Mar. 12:29; Yh. 17:3; 1Kor. 8:4, 6

^{6:5} Kən. 10:12; Mat. 22:37; Luq. 10:27

^{6:7} Kən. 4:9; 11:19

^{6:11} Kən. 8:9,10

^{6:13} Kən. 10:20; Mat. 4:10; Luq. 4:8

^{6:16} «Silər Pərwərdigar Hudayinglarnı Massahəta sinioqandək Uni sinimanglar» — «Mis.» 17:2-7ni kərüng. «Massahə» degənnəng manisi «sinax».

^{6:16} Mis. 17:2; Qəl. 20:3; Mat. 4:7; Luq. 4:12

«Qanun xərhisi»

da Pirəvnning külliri ikənmiz; bıraq Pərvərdigar bizni Misirdin küqlük bir kəl bilən qıkarojan.
²² Pərvərdigar kəz aldımızda uluq həm dəhəxətlik möjizilik alamətlər wə karamətlərni kərsitip, Pirəvnning üstigə həm uning barlıq ailisidiliklərning üstigə qüxürdi;
²³ U ata-bowlirilimizə qəsəm iqip wədə kəlojan zeminni bizgə ata kılıp, uningoja bizni baxlap kirixkə xu yərdin yetəkləp qıkarojan.
²⁴ Pərvərdigar bizgə bu barlıq bəlgilimilərni tutuxni, Pərvərdigar Hudayimizdin körkəxni tapiliojan; U əhalimizning daim yahxi boluxi wə bizning bugünküdək tırıq saklanoğandək, Uning panağıda boluximiz üçün xundak tapilioqandur;
²⁵ wə Pərvərdigar Hudayimizning aldida u bizgə tapilioğandək bu barlıq əmrlərgə əməl kılıxka köngül bəlsək bu biz üçün həkkəniyilik bolidu».

Butpərəs əl-millətlərni zemindin yokitix

7¹ Pərvərdigar Hudaying seni hazır igiləvkə ketiwatkan zeminoja baxlap kirgüzgəndin keyin, aldingdin kəp yat əl-millətlərni, yəni Hıttiyalar, Gırgaxiyalar, Amoriylar, Qanaaniylar, Pərizziylar, Hıwiylar, Yəbusiyalrı — səndin küqlük əl-millətlərni həydiwetidu.
² Əmdi Pərvərdigar Hudaying aldingda ularni kəlungsıja tapxuruxi bilən sən ularoqa hujum kəlqiningda, sən ularni təltöküs yokitixing kerək; ular bilən həq əhdə tüzixingga wə ularoqa həq rəhim kılıxingə qənaat olmayıdu.
³ Sening ular bilən nikahlıxixingə qənaat olmayıdu; sən kizingni ularning oqullırıqə berixingga wə ularning kızını oqlungə qənaat olmayıdu;
⁴ qünki ular oqlungı Manga əgixixtin eziqturidu wə xuning bilən oqulliring baxka ilahlaroqa qoşunidu; u qənda Pərvərdigarning oqəzipi silərgə kəzənlip, silərni tezla yokitidu.

⁵ Sən ularoqa xundaq muamilə kəlqinkı, ularning kurbangahlarını buzuwetinglar, but türvüklini qekiwetinglar, axərah butlirini kesiwetinglar wə oyma butlirini ot bilən kəydürwetinglar;
⁶ qünki silər Pərvərdigar Hudayinglaroja pak-mukəddəs bir həlkətursılar; Pərvərdigar Hudayinglar silərni yər yüzidiki barlıq baxka həlkələrdin üstün kılıp, Əzığə has bir həlkə boluxka tallıwalıjan.
⁷ Pərvərdigarning silərgə mehîr qüçüp silərni tallıwalıqını silərning baxka həlkələrdin kəp bolqanlıkinglar üçün əməs, əməliyyatda silər barlıq həlkələr arısida əng az idinglar,
⁸ Pərvərdigarning silərni səyini sawəbidiñ wə ata-bowlirilər aldida bərgən kəsimigə sadık bolqanlıq üçün Pərvərdigar silərni küqlük kəl bilən kutkuzup, hərlik bədili tələp «küllük, makani»din, yəni Misir padixahı Pirəvnning kəlidin qıkarojan.
⁹ Xunga silər Pərvərdigar Hudayinglarning bərhək Huda, wədisidə turoquqi Təngri ikənlərini bilixinglar kerək; U Əzini səyüp, əmrlirini tutkənlaroja ming dəwrgiqə eżgərməs mehîr kərsitip əhdəsidə turoquqidur;
¹⁰ lekin Əzığə eqmənlərning ixlirini eż bexişa oquq-axkarə qüxürüp, ularni yokitidu; Əzığə eqmənlərning hərbirigə ezi kəlojan ixlirini ularning bexişa oquq-axkarə kayturuxka həyal kilməydu.
¹¹ Silər Mən bugün silərgə tapiliojan əmr, bəlgilimilər həm həkümərlərgə əməl kılıx üçün ularni qing tutunglar.

^{7:1} Kən. 31:3

^{7:2} «...ularoqa həq rəhim kılıxingə qənaat olmayıdu» — bu əmr (wə uningoja ohxap ketidiojan baxka barlıq əmrlər) toqrluluk «köxumqə sez»imiziñ kerün.

^{7:2} Mis. 23:32; 34:15; Qəl. 33:52; Yə. 11:11

^{7:3} Mis. 34:16; 1Pad. 11:2

^{7:5} «axərah» — «ayal butlar», bəlkim butpərəslilikə beqixlanojan dərəhliliklərdür. Dərəhlər bəlkim but xəklidə oyulmuş yaxşıñxıləngən boluxi mumkin.

^{7:5} Mis. 23:24; 34:13; Kən. 12:2, 3

^{7:6} Mis. 19:5; Kən. 4:20; 14:21; 26:18; 28:9; 1Pet. 2:9

^{7:8} «hərlik bədili tələp ...qıkarojan» — muxu sırlıq sözər toqrluluk «köxumqə sez»imizdə azraq tohtilimiz.

^{7:8} Kən. 10:15

^{7:9} Mis. 20:5; Kən. 5:9

^{7:10} Nah. 1:2

«Kanun xərhi»

Əhdini tutuxning bəht-bərikətləri

¹² Qoşum xundak boliduki, bu bəlgilimlərgə կulağ selip, kəngül կoyup əməl kılısanglar, Pərvərdigar Hudayinglar ata-bowliringlarqa կəsəm bilən wədə kilojan əhdə wə mehîrni silərgə kərsitip turidu; ¹³ Seni səyüp bərikətləp, ata-bowliringoja կəsəm bilən sanga berixkə wədə kilojan zemində turozup kəpəytidu; xu yerdə pərzəntliringni, yər-tuprikingdiki məhsulatlarnı, buoqdiyingni, yengi xarabingni, zəytun meyiningni, kaliliringning nəslini wə կoyliringning կozilirini bərikətləp kəpəytidu. ¹⁴ Sən barlıq əllərdin ziyyada baht-bərikət kərisən; arangda, ər-ayal yaki mal-qarwang arisida həq tuqmaslik bolmaydu; ¹⁵ Pərvərdigar səndin barlıq kesəllərni nerı kılıdu wə sən ezung kərgən Misirdiki dəhəxətlik wabalardin həqkəyisini üstüngə salmaydu, bəlkı sanga eq bolqanlarqa salidu.

Aranglardiki barlıq butpərəslik iz-ķalduklirini yokitix kerək

¹⁶ Sən Pərvərdigar sanga tapxurojan barlıq həlkərnı yokitixing kerək; sən ularni kərgəndə, ularqa həq rəhîm kîlmâsilikinq kerək, sən ularning ilahîrinin küllükqoja kirməsilikinq kerək; əgər xundak kîlsang, bu ix sanga kîltak bolidu. ¹⁷ Əgər sən kənglüngdə: «Bu əllər məndin küqlük; mən kandaq kiliplər ularni zeminidin kooqliwetləymən?» — desəng, ¹⁸ ulardin körkəma; Pərvərdigar Hudayingning Pirəvn həm barlıq Misirliklərni kandaq kilojanlıqını əsligin, ¹⁹ — yəni Pərvərdigar Hudaying seni xu yerdin qıkırıq üçün wasitə kilojan, ez kezüng bilən kərgən dəhəxətlik həküm-sinaklar, möjizilik alamətlər wə karamətlər, küqlük kol wə sozulojan biləknii məhkəm esingdə tut; Pərvərdigar sən körkəwatqan barlıq həlkənimu xundak kılıdu. ²⁰ Uning üstigə Pərvərdigar Hudaying taki ularning səndin yoxurunojan կaldukliri yokitiloquqə ularning arisioja serik hərilərni əwətidu; ²¹ Sən ulardin körkəmaslikinq kerək; qunki Pərvərdigar Hudaying arangdidur; U uluq wə dəhəxətlik bir İlahəndur. ²² Pərvərdigar Hudaying xu əllərni aldingdin pəydirnpəy həydəydu; sən ularni birakla yokitiwetləməysən; birakla yokitiwətkən təkdirdim, daladiki həyvanlar kəpiyip, üstüngə basturup kelixi mumkin.

²³ Lekin aldingoja ilgiriləp mangojiningda Pərvərdigar Hudaying ularni қolungoja tapxuridu wə ularni parakondə kiliplər, yokitiloquqə dəkkə-dükkigə salidu. ²⁴ U ularning padixaqlarını қolungoja tapxuridu, san ularning namlırinim u asman astidin yok kilişən; ularni yokatkuqə həqbir adəm aldingda turalmaydu. ²⁵ Silər ularning oyma butini ot bilən keydürüwetinglər; kəz kiringlərni xularning üstidiki altun-kümüxkə salmanglar, ularni almanglar; bolmisa u silərgə kîltak bolidu; qunki u Pərvərdigar Hudaying aliddə yirginqlik bir nərsidur. ²⁶ Sən həqkəndək yirginqlik nərsini eyüngə elip kəlmə; bolmisa sən uningoja ohxax lənətlik nərsə bolup əslisən; sən uningdin kəttik yirgən, uningoja mutlək nəprətlən; qunki u lənətlik bir nərsidur.

Pərvərdigarning təminatlarını əsləx

8 ¹ Mən silərgə bugün tapiliojan bu barlıq əmrələrgə əməl kilihxə kəngül կoyunqlar; xundak 8 kilojanda silər həyat bolisilər, kəpiyisilər wə Pərvərdigar ata-bowliringlarqa կəsəm kiliplər wədə kilojan zeminoja kirip uni igiləysilər. ² Pərvərdigar Hudaying seni təwən kilipl,

^{7:12} Law. 26:3; Kan. 28:1

^{7:13} «pərzəntliring» — muxu yerdə ibraniy tilida «balyatkuning mewisi» bilən ipadilinidu.

^{7:14} «sən barlıq əllərdin ziyyada baht-bərikət kərisən...» — muxu yerdə «sən» degen sez Huda pütkül Israelni bir adəmdək körüp, ularqa bir gəwdə süpitidə səzləydi. «arangda, ər-ayal yaki mal-qarwang arisida....» — ibraniy tilida «arangda, maylı erkaklar maylı ayallarda yaki mal-qarwang arisida....».

^{7:15} Mis. 23:26

^{7:16} «...ularni kərgəndə, kularqa həq rəhîm kîlmâsilikinq kerək...» — ibraniy tilida «sening kezüng ularni həq ayimisun...».

^{7:19} Kan. 4:34; 29:3

^{7:20} «serik hərə» — adəttiki həridin tehimu qong wə qakkək birhil hərini kərsitixi mumkin.

^{7:20} Mis. 23:28; Yə. 24:12

«Қанун xərhı»

kənglüngdə nemə barlığını, uning əmrlirini tutidioqan-tutmaydioqanlıkingni biləy dəp seni sinax üçün bu kırıq yil qəl-bayawanda yetəkligən yolni əsligin.³ Dərwəkə u seni təwən kılıp, seni aq koyup, sən əslidə bilməydiqan, xundakla ata-bowliring kərüp bakmioqan «manna» bilən ozuklanduroqan; U sanga insan pəkət yeməklik bilənla əməs, bəlkı Pərvərdigar Hudayingning aqzidin qıkkən barlık səzləri bilənmə yaxaydioqanlığını bildürük üçün xundak kıldı.⁴ Bu kırıq yilda kiyim-keqiking konirimidi, putung ixxip kətmidi.⁵ Sən xuni bilip koyojinkı, adəm ez oqlını tərbiyiləndək, Pərvərdigar Hudaying seni tərbiyiləydi;⁶ Xunga sən Uning yollırıda mengip wə uningdin korkup, Pərvərdigar Hudayingning əmrlirini tutkin.⁷ Qünki Pərvərdigar Hudaying seni yahxi bir zeminoqa — erik-eğinləri, bulaklırları wə jılqa-dənglərdə uroqup qıkıdiaoqan uluoq suliri bar bir zeminoqa —⁸ buqday wə arpa, üzüm tallırı, ənjür dərəhləri wə anarlırları bar bir zeminoqa, zəytun dərəhləri wə həsal bar bir zeminoqa,⁹ — sən həqnemidin kəmlik tartmay ozukluk yəydiqan bir zeminoqa — taxlırlı təmür, taqlırıdin mis kolaydioqan bir zeminoqa yetəkləp kirdi;¹⁰ sən xu yərdə yəp toyunisən wə Pərvərdigar Hudaying sanga ata kilojan xu yahxi zemin üçün uningoqa təxəkkür-mədhijə eytisən.

¹¹ Mən sanga bugün tapilioqan Pərvərdigar Hudayingning əmrlirili, bəlgilimiliri həm həkümlirini tutmaslıktın, Uni untup kəlixinti həzi bol;¹² bolmisa, sən yəp toyunoqandın keyin, esil əylərnı kürup ularda olturak laxkəndin keyin,¹³ kala-koy padiliring kəpiyip, altunkümüxüng, xundakla sening barlıking kəpəygəndin keyin,¹⁴ kənglüng məqrurluinip seni Misir zeminidin, yəni «küllük makani»dən qıkırıp kütküzəqan Pərvərdigar Hudayingni untuysən;¹⁵ (U seni bipayan wə dəhəxətlik qəl-bayawandin, yəni zəhərlik yilanları wə qayanlar kaplap kətkən, susırap kəojirap kətkən bir qəl-bayawandin yetəkləp qıkkən, xu yərdə sanga qaşmak texidin su qıkırıp bərgən,¹⁶ seni əzini təwən tutsun dəp sinap, sanga ahir rəhət-bərikət kərsitix üçün qəl-bayawanda ata-bowliring kərüp bakmioqan «manna» bilən ozuklanduroqan).¹⁷ — Əgər uni untusang, kənglüngdə: «Əz küqüm, ez kolumning kudriti meni muxu dələtkə erixtürgən» deyixing mumkin.¹⁸ Xunga Pərvərdigar Hudayingning Əzi seni dələtkə erixtürgüqi kudratni bərgüqi ikənlikini əsləp, Uni esingda tut; xuning bilən u ata-bowliringoja kəsəm kılıp wədə kilojan əhdini bugünkü kündidikək məhkəm kılıdu.¹⁹ Əgər sən Pərvərdigar Hudayingni қaganiki untusang, baxka ilahılar oja əgəxsəng, ularning kəllükida bolup ular oja bax ursang, mən silərgə bugün xu agahni berəyki, xundaq boliduki, silər təltəküs əhalak bolisilər.²⁰ Pərvərdigar kez aldinglarda yokitiwatqan əllərdək silərmə yokitilisilər; qünki silər Pərvərdigar Hudayinglarning awazioqa қulaq salmioqansılər.

Hudanıng əllərni Қanaan zeminidin həydixining səwəbi

⁹¹⁻² Angla, i Israel! Sən bugün ezungdin qong wə küqlük əllərgə igə bolux üçün, sepilliri asmanoja takixidioqan qong xəhərlərni igiləx üçün, Anakiylarını köçlap qıkırıqx üçün İordan dəryasidin etisən (sən ularını bilisən, ular toqrułuk «kim Anakiylar aldida turalisun!» dəp angloqansən).³ Sən bugünkü kündə xuni bilip koyojinkı, sening aldingda mangəquqi

^{8:3} «manna» — bu ix toqrułuk «Mis.» 16:babni kərüng. «... Hudayingning aqzidin qıkkən barlık səzləri» — ibraniy tilida «...Hudayingning aqzidin barlık qıkkənləri». Okurmənlərning esidə barkı, Adəm'ata əslidə «Hudanıng nəpsi» bilən həyatka erixti.

^{8:3} Mis. 16:14,15; Mat. 4:4; Lukə 4:4

^{8:4} Kan. 29:6; Neh. 9:21

^{8:5} «Sən xuni bilip koyojinkı...» — ibraniy tilida «Sən kəlbingdə xuni bilginkı...»

^{8:10} Kan. 6:11,12

^{8:15} «zəhərlik yilanları...» — ibraniy tilida «otluk yilanları».

^{8:15} Mis. 17:6; Qəl. 20:11; Zəb. 78:15-16; 114:8

^{8:16} Mis. 16:14,15

^{9:1-2} Qəl. 13:32,33

«Қанун хәрхі»

Пәрвәрдигар Hudayingning Өзидур, У yalmap yutқуғи ottur; у muxu әлләрни һалак қилиду, aldingda ularni tezдин yikitidu; сән ularning тәwәlikini igilәп, Пәрвәрдигар sanga eytкандәk ularni tezdin yokitisən.⁴ Пәрвәрдигар ularni aldingdin hәydigендә сән көnglüngdә: «Хәкканийликим сәwәbidin Пәрвәрдигар meni zeminni igilәx üçün uningoja yeteklәp kirdi» demigin; bәлki xu әllәrning rәzilliki tүpәylidin Пәрвәрдигар sening aldingda ularni тәllükatidin мәһрүм қилиду.⁵ Сән ularning zeminoja kirip uni igilixing sening hәkканий болоңanlıkingdin yaki көnglüngning duruslukidin әmәs, bәлki bu әllәrning rәzillikidin wә Пәрвәрдигар atabowiliring İbrahîm, Ishäq wa Yakupka қасем қilojan sezigä әмәl kılıx üçünmu Пәрвәрдигар Hudaying ularni sening aldingda тәllükatidin мәһрүм қилиду.⁶ Әmdi xuni bilip қоюqinki, Пәрвәрдигар Hudaying bu yahxi zeminni sanga miras қilojini sening hәkканийlikingdin әmәs, qұnki san asli boy ni қattıq bir halksan.

Israilning jaһilliki

⁷ Әmdi sening qel-bayawanda Пәрвәрдигар Hudayingni қandaq ojazpländürögänlikingni esingde tutkın — Uni untuma. Сән Misir zeminidin qikkан kүndin beri takı bu yargø kelgүqә Pәrвәrdigaroja asiylik қилип kәlding.⁸ Silər Hørəb teoјida Pәrвәrdigarni ojazpländürögən wә Pәrвәrdigarni silergə aqqiқlinip, silerni һалак kilmakqı boldi.⁹ Xu qaoqda mәn tax tahtaylarni, yәni Pәrвәrdigarni siler bilen tүzgən әhdә tahtaylirini tapxuruwelix üçün taqqa qikkaniidim; mәn taqda kırıq keqə-kündüz turdum (mәn nә tamak yemidim, nә su iqmidim);¹⁰ Xuning bilen Pәrвәrdigarni manga Өз barmikى bilen pütkən ikki tahtayni taxpurdı; ularda Pәrвәrdigarni taqda ot iqida silergə sezligən qaoqda, jamaet yioqilojan kүni eytқan barlıq səzlər pütulgənidi..

¹¹ Wә xundak boldiki, kırıq keqə-kündüz etüp, Pәrвәrdigarni manga ikki tax tahtay, yәni әhdә tahtaylirini bәrdi.¹² Wә Pәrвәrdigarni manga: «Ornungdin turojin, muxu yerdin qúxkin; qұnki sәn Misirdin qıқarojan hәlkinq өzлirini bulojidi; ular tezla Mәn ularoja tapiliojan yoldin qәtnəp өzлirigə kuyma bir butni yasidi» dedi.¹³ Pәrвәrdigarni manga söz қилип: «Mәn bu hәlkni kөrүп yәttim; mana, u boyni қattıq bir hәlketur..¹⁴ Meni tosma, Mәn ularni yokitimәn, ularning na-minni asmanning tegidin eqürüwetimәn wә xundak қилип, seni ulardin qong wә uluq bir hәlk kiliмәn» — dedi..

¹⁵ Mәn burulup, taqdin qüxtüm; taq bolsa ot bilen yalkunlawatatti; ikki әhdә tahtiyi ikki kolumda idi.¹⁶ Mәn kerdüm, mana siler Pәrвәrdigarni Hudayinglar alidda gunah kiliplieler; siler өzüngler üçün kuyma bir mozayni yasapsilər; siler tezla Pәrвәrdigarni silergə tapiliojan yoldin qәtnəp ketipsilər.¹⁷ Mәn ikki tahtayni ikki kolumoja elip, qorup taxlap, ularni kөz aldinglarda qekiwattim.¹⁸ Siler Pәrвәrdigarni ojazpländürüp barlıq өtküzgən gunahıngalar, yәni Pәrвәrdigarning nәziridә rәzil bolopanni kilojininglar üçün, yәna awwallıdәk Pәrвәrdigarni alidda yikilip, kırıq keqə-kündüz dum yattim (mәn heq nәrsə yemidim, su iqmidim).¹⁹ qұnki mәn Pәrвәrdigarning silerni yokitidojan қattıq oqazipi hәm kәhridin körktum. Pәrвәrdigarni xu qaoqdimu mening tilikimni anglidi.²⁰ Pәrвәrdigarni Ҳarundin ojazplinip, unimu yokatmakqı boldi; mәn Ҳарun üçünmu dua kıldırm.²¹ Mәn silerning gunahınglarni, yәni yasiojan mozayni elip uni otta kөydürdüm wә uni yanjiп kukum-talkan қилип eziwattim; uning topisini elip taqdin

9:3 Kan. 4:24; Ibr. 12:29

9:5 Yar. 12:7; 13:15; 15:7; 17:8; 26:4; 28:13

9:7 Mis. 14:11; 16:2; 17:2; Qol. 11:4

9:8 Mis. 32:4; Zəb. 106:19-21

9:9 Mis. 24:18; 34:28

9:10 «Өз barmikى bilen pütkən...» — ibraniy tilida «Hudaning barmikى bilen pütkən».

9:10 Mis. 31:18

9:13 Mis. 32:9; 33:3; 34:9; Kan. 10:16; 31:27; 2Pad. 17:14

9:14 Mis. 32:10; Zəb. 106:23

9:18 «mәn heq nәrsə yemidim...» — ibraniy tilida «mәn heq nanni yemidim...».

«Qanun xərhı»

qüxicidən erik süyiga qeqiwəttim.²² (silər yənə Tabərah, Massah, Kibrot-Ḥattawahdimu Pərvərdigarnı oğzəpləndürdüngərlər).²³ Pərvərdigar silərni Qədəx-Barneadin Əanaqoja mangdurmakçı bolup silərgə: «Qıkıp, Mən silərgə təkədim kılıqan zeminni igilənglər» — degəndim, silər Uning səzигə karxi qıkıp asiylik kıldıngalar, nə Uningoja ixənmidiŋlər, nə awazioja həq kulak salmidingalar.²⁴ Mən silərni tonuqan kündin tartip silər Pərvərdigar Hudayinglaroşa asiylik kılıp kəldingalar.

²⁵ Xuning bilən mən axu qaođda Pərvərdigar alidda eziünni yərgə etip yənə kırıq keqə-kündüz düm yattım; dərwəkə düm yattım; qünki Pərvərdigar silərgə karap «ularni yokitımən» degənəidi. ²⁶ Xunga mən Pərvərdigar oşa dua kılıp: «İ Rəb Pərvərdigar, Sən Əz uluoqlukung arkılık Əzüng üçün hərlük bədili teləp setiwalıqan, Misirdin küqlük kolum bilən qıkarqan Əz həlkinq bolovan mirasingni yokatmiojaysan; ²⁷ Əz külliring İbrahim, İshak, wə Yakupni esingdə tutkəysən; bu həlkning baxbaxtakılıqoja, ularning rəzilliki yaki gunahıqə karimiojaysan; ²⁸ bolmisa, sən bizni elip qıkkan xu zemindikilər: «Pərvərdigar bu həlkni ularoja wədə kılıqan zeminni igiləxkə elip kirəlməydiŋənlək üçün wə ularoja nəprətləngini tüpəylidin ularni qəlbayawanda yokitixka Misirdin qıqardı» — dəydu..

²⁹ Kəndakla bolmisun, ular zor küqüng wə uzartiloqan biliking bilən Misirdin qıkarqan həlkinq wə sening mirasingdur» — dedim.

Yengi pulsət

10¹ Xu qaođda Pərvərdigar manga: «Əzüng üçün awwälqidək ikki tax tahtayni oyup qıkıp, taoqka yenimoja kəl. Əzünggə yaqıqtın bir sanduk yasiyojn.² Mən bu tahtaylaroşa sən qekiqətən awwälki tahtaylardiki səzlərni yazımən; sən ularnı sandukka koyisən» — dedi.

³ Xuning bilən mən akatsiya yaqıqidin bir sanduk yasidim, awwälqidək ikki tax tahtay oyup qıktım; ikki tahtayni kolumna kətürüp taoqka qıktım. ⁴ Pərvərdigar əslidə ot iqidin taođa jamaət yiojılıqan kündə silərgə eytən xu on əmrni awwälki püttükətək tahtaylaroşa yazdı; Pərvərdigar ularni manga tapxurdu.⁵ Mən burulup taođin qüxüp tahtaylarnı eziü yasiyojan sandukka koydum; Pərvərdigar manga tapiliojinidək ular tehi uningda turmağta.

Qəl-bayawandiki səpərning hatimisi

⁶ Xu qaođda Israillar Bəerot-Bənə-Yakandin Mosərahkə yol elip mangdi; Hərun xu yərdə əldi wə xu yərdə dəpnə kılındı; uning oqlı Əliazar uning ornını besip kahinlik kıldı.⁷ Israillar xu yərdin Gudgodahkə, andin Gudgodahṭin Yotbatahka səpər kıldı (Yotbatah erik-ekini mol yərdur).⁸ Xu qaođda Pərvərdigar əhdə sandukını kətürükə, Pərvərdigarning alidda hizmitidə turup uning namida bəhət-bərikət tiləxkə Lawiy kəbilisini ezigə tallap ayridi. Wə bugüngə kədər xundak boluwatidu.⁹ Xunga Lawiy kəbilisining Israil kərindaxlıri iqidə nesiwişi yaki mirası

^{9:21} Mis. 32:20

^{9:22} Mis. 17:7; Qəl. 11:1,4,34

^{9:23} «Uning səziga karxi qıkıp...» — ibraniy tilida: «Uning awazioja karxi qıkıp...».

^{9:23} Qəl. 13:3; 14:1

^{9:26} «Əz həlkinq bolovan mirasing» — «Hudaning mirası» muxu yərdə Əz həlkini kərsitidü. Məsilən, «Mis.» 34:9ni kərüng.

^{9:26} Mis. 32:11; Qəl. 14:13

^{9:28} Mis. 32:12; Qəl. 14:16

^{10:1} Mis. 34:1

^{10:4} «on əmr» — ibraniy tilida «on sezni».

^{10:6} Qəl. 20:28; 33:30,38

^{10:7} Qəl. 33:32,33

«Kanun xərhi»

yoktur; Pərvərdigar uningoja eytkəndək, Pərvərdigar Əzi uning mirasidur...¹⁰

¹⁰ Mən əmdi awwallı künlərdikidək kırıq keçə-kündüz Pərvərdigar aldida taçda turdum; Pərvərdigar xu qəoşimu tilikmə կulağ saldı; u silərni yokatmadi. ¹¹ Pərvərdigar manga: «Ornungdin tur, həlkni baxlap aldida yol alojin; xuning bilən ular Mən ularqa təkdim kılıxka ata-bowlirlioja կəsəm kılıp wədə kılqan zeminni igiləx üçün uningoja kirsun» — dedi.

Pərvərdigarnı səygin, həlkni səygin

¹²⁻¹³ Əmdi, i Israil, Pərvərdigar Hudaying səndin nemə tələp kılıdu? — Haling yahxi bolsun dəp menin bugün silərgə muxu tapilioqlanlırmidan baxka nərsini tələp kılarmu? — Uning tələp kılıqını bolsa Pərvərdigar Hudayingdin körküp, Uning kərsətkən barlıq yollırıda mengip, Uni səyüp, pütkül kəlbing wə pütkül jening bilən Pərvərdigar Hudayingning hizmitidə bolup, Pərvərdigarning əmrliri wə bəlgilimilirini tutuxtin ibarət əməsmu?¹⁴

¹⁴ Mana, asmanlar wə asmanlarning asmini Pərvərdigar Hudayingoja mənsuptur; yər yəzzi wə uningdiki həmmə nərsilərmə Uningoja mənsuptur. ¹⁵ Həlbuki, Pərvərdigar pəkət ata-bowliringlardın səyünüp, ularni səydi wə xuning bilən büyürkədək barlıq əllər arisidin ata-bowliringlarning keyinkı nəslini, yəni silərni tallidi. ¹⁶ Xunga kənglünglarnı hətnilik kilinglar, boynunglarnı yənə kəttik kilmanglar..

¹⁷ Qünki Pərvərdigar Hudayinglar hudalarning Hudası, rəblərning Rəbbi, uluq İlah, Kudrətlik wə Dəhəxətlik Boloquqi, insanlarning yüz-hatırını kılmlıqquqi, həqkəndək parini almışlıqdır;

¹⁸ U yetim-yesir wə tul hotunlarning dəwasını soraydu, musapirni səyüp uningoja yemək-iqmək wə kiymət-keşəknə bərgüqidur. ¹⁹ Xunga silərmə musapirni səyütxünglər kerək; qünki silərmə Misir zeminida musapir idinglar.

²⁰ Sən Pərvərdigar Hudayingdin körkən; sən Uning ibaditidə bolqın, Uningoja baqlanojin wə pəkət Uning namidila կəsəm iqkin. ²¹ U sən üçün eż kəzüng bilən kərgən bu uluq wə dəhəxətlik ixlarnı kılqan; U sən mədhiyiləydioğan, sening Hudayingdər; ²² ata-bowliring jəməy yətmix jan Misiroqa qüzxənidi; wə hazır Pərvərdigar Hudaying seni asmandığı yultuzlardək kəp kıldı...

Hudaşa itaətmən boluxning bəht-bərikiti

11 ¹ Əmdi sən Pərvərdigar Hudayingni səygin, Uning tapiliojini, bəlgilimilirini, həkümərlərini həm əmrlərini izqil tutkin. ²⁻³ Xu ixlarnı bugün esinglarda tutunglar, qünki mən Pərvərdigar Hudayingning jaza-tərbiyisi, uluqluk, küqlük kəli wə uzartiloqan bılıkini, Misir zeminida Misir padixahı Pirəwngə həm uning pütkül zemini üstigə kərsətkən mejizilik alamətləri wə kılqanlırinini kərmigən balılırlarıraqə sezləməyəmən.⁴ (qünki ular Pərvərdigarning Misirning koxunu, ularning atlırı, ularning jəng hərwilirlioja kılqan ixləri, yəni Kızıl Dengizning

¹⁰⁻⁹ «Lawiy kəbilisining... nesivişi yaki mirasi yoktur» — Kanaan zemini oqa kirgəndin keyin Lawiyalar wə kahinlarning (baxka kəbililərning kədək) xəhəsi yər-zemini yaki xəhərləri bolmayıdu. Ulardıki hərbər ailigə Israillarning xəhərləri iqidin birar turar jay berilidu.

¹⁰⁻⁹ Qəl. 18:20-32; Kan. 18:1; Əz. 44:28

¹⁰⁻¹⁰ Kan. 9:18, 19

¹⁰⁻¹²⁻¹³ Kan. 6:5; Mat. 22:37; Luk. 10:27

¹⁰⁻¹⁴ Yar. 14:19; Zeb. 24:1; 115:16

¹⁰⁻¹⁶ Mis. 32:9; 33:3; 34:9; Kan. 9:13; Yər. 4:4

¹⁰⁻¹⁷ 2Tar. 19:6, 7; Ayup 34:19; Ros. 10:34; Rim. 2:11; Gal. 2:6; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17; Wəh. 17:14

¹⁰⁻¹⁸ «yetim-yesir» — ibraniy tilida «atışızlar».

¹⁰⁻²⁰ Kan. 6:13; 13:4; Mat. 4:10; Luk. 2:48

¹⁰⁻²² «ata-bowliring jəməy yətmix jan Misiroqa qüzxənidi...» — yaki «ata-bowliring yətmix jan bilən Misiroqa qüzxənidi...».

¹⁰⁻²² Yar. 15:5; 46:27; Mis. 1:5; Ros. 7:14

^{11:2-3} «xu ixlarnı bugün esinglarda tutunglar...» — ibraniy tilida «xu ixlarnı bugün bilinglərki,...».

«Қанун xərhi»

suliri bilən ularni əqərk kılıp, üzül-kesil ḥalak kıləjanlıkı, ⁵ Uning silər muxu yərgə kəlgüqə silərgə nemə kıləjanlıkı, ⁶ Uning Rubənning əwlədi, Eliabning oçulları Datan wə Abiraməqə nemə kıləjanlıkı, yəni pütün Israillar arısında yər yüzining aqzını kəndək ekip ularni ailisidikiləri wə qedirlili bilən koxup barlıq təəllükətləri bilən yutuwətəknəklərini kərmigənidi); ⁷ mən bəlkə silərgə səz kılımən; qünki silərning kəzliringlər Pərvərdigar kıləjan barlıq uluq ixlərni kərdi.

Wədə kılinojan zemining mol baylıklırı

⁸ Əmdi, mən silərgə bugün tapiliojan barlıq əmrələrni tutunglar; xundak kilsangları küqlənən, hazırlı etüp igiliməkqi boləjan zeminə kirip uni igiləysilər ⁹ wə Pərvərdigar atabowliringlarə qəsəm kılıp ularə qəhəm əwladlırları berixkə wədə kıləjan zemində, yəni süt bilən həsəl ekip turidiojan munbat bir zemində turup uzun əmür kerisilər. ¹⁰ Qünki silər igiləxkə kiridiojan xu zemin silər qılkən Misir zeminidək əməs; u yər bolsa, silər uningoja uruk qaqşandan keyin putungalar bilən suojirdiojan kektatlıqtək zemində idi; ¹¹ biraq silər igiləxkə etidiojan xu zemin bolsa taq-jılıqları boləjan bir zemindur; u asmandığı yamoqurdın su iqidü, ¹² u Pərvərdigar Hudaying Əzi əzizləydiyan bir zemindur; qünki Pərvərdigar Hudayingning kezlərini yilning bəxidin yilning ahiriojqə üzlüksüz uningoja tikildi. ¹³ Xundak boliduki, silər Pərvərdigar Hudayinglərni səyüp, pütkül կəlbinqərlər wə pütkül jeninqərlər bilən uning ibaditidə bolux üçün mən silərgə bugün tapiliojan əmrələrə kəngül koyup կulaq salsanglar, ¹⁴ U: «Mən zemininglarə ez pəslidə yamoqur, yəni dəsləpki wə keyinkı yamoqurları ata kılımən; xuning bilən axlıqlıringlər, yengi xarabinglər wə zəytun meyinglearnı yiqalaysırlər; ¹⁵ Mən xundakla mal-warənliring üçün ot-qəp berimən; sən yəp-iqip toyunisən» — dəydu.

İtaətmən bolux wə balilarə tərbiyə berixning bəhti

¹⁶ Կəlbinqərlər aldinip, baxqə ilahılarning kəllükioja kirip, ularə qoqunup kətməslikinqərlər üçün əzüngərlərə həzi bolunglar; ¹⁷ bolmisa, Pərvərdigarning oğəzipi silərgə kəzənləp, yamoqur yaqmaslıqliq üçün asmanlərni etiwtetip yamoqur yaqdurməydi, tuprak məhsulatlarını bərməydi wə Pərvərdigar silərgə ata kılıdiojan munbat zemindən yokitilisilər.

¹⁸ Silər menin bu sözərimni կəlbinqərlərə püküp jeninqərlərə saklanglar, կəlungsərlərə əslətmə-bəlgə kılıp tengiwelinglər, pexanənglərə կəkəkədək simwol kılıp ornitiwelinglər;

¹⁹ Silər ularını balılıringərlərə egitisilər; eydə olturojinqərlərə, yolda mengiwatkininglərə, yatkininqərlərə wə orundin կəpkinqərlərə ular tooruluk səzlənglər; ²⁰ Ularnı əyünglərdiki kəxəklərə wə dərwaziliringərlərə pütüp koyunglar. ²¹ Xuning bilən silərning Pərvərdigar ata-bowliringərlərə berixkə qəsəm kılıp wədə kıləjan zemində turidiojan künliringlər wə balılıringərlərin künlii üzün bolidü, yər yüzdiki künliringlər asmannıng künliridək bolidü. ²² Mən bugünkü kündə silərgə tapiliojan bu pütkül əmrəni ihlas bilən tutsanglar, yəni Pərvərdigar Hudayinglərni səyüp, uning barlıq yollarında mengixinglər bilən uningoja baoqlansanglar,

²³ undakta Pərvərdigar silərning kez aldinglərə bu barlıq əllərni zeminidən məhrum kılıp

11:4 «...Pərvərdigarning Misirning koxunu, ni ... üzül-kesil ḥalak kıləjanlıkı» — ibranı tilida «Pərvərdigarning Misirning koxunu...ni ...taki bügüngə կədər ḥalak kıləjanlıkı» — bu ibarə ularning tüptin ḥalak kılinojanlığını təktitləydi.

11:6 Qəl. 16:31; 27:3; Zəb. 106:16-17

11:10 «putungalar bilən suojirdiojan zemin» — Misirdə etizlər (bügüngə կədər) insanning puti bilən aylanduridiojan bir hil addiy nasus bilən suojılıridü.

11:14 «dəsləpki wə keyinkı yamoqurlar» — «dəsləpki yamoqurlar» 10-ayda yaqıdu wə tuprak yumxitilixi bilən yər həydəxkə andin uruk qeqixə mumkin bolidü. «keyinkı yamoqurlar» bolsa Kənaanda 3- yaki -4-ayda yeqip, ətiyazlık ziraatlərni pixurux rolini oynaydı. Xunga hərbir dehəkən «keyinkı yamoqur»qa təxnadur, ular unı bək կədirləydi.

11:16 Қan. 8:19

11:18 Қan. 6:6, 8

11:19 Қan. 4:9; 6:7

11:21 «yər yüzdiki künliringlər asmannıng künliridək bolidü» — mənisi bəlkim künlər kəp həm bəhtlik bolidü, degəndək boluxi mumkin. Baxqə birnəqqə hil tərjimiləri uqrıxi mumkin.

«Қанун xərhi»

həydəydu wə silər ezunglardin qong wə küqlük əllərning təəllükatini igiləysilər.²⁴ Tapininglar dəssigən hərbir jay silərningki bolidu; qeरanglar qəl-bayawandin tartip, Liwanqıqə wə Əfrat dəryasidin Ottura Dengizojiqə bolidu.²⁵ Həqkim aldinglarda turalmaydu; Pərvərdigar Hudayinglar silərgə eytkinidək, silərdin bolovan қorkunq wə dəhəxətni silər dəssigən barlık jaylar üstigə salidu.

Musa «bəht-bərikət wə lənət»ni Israilning aldioqa կoyidu

²⁶ Mana, mən bugün aldinglarqa bəht-bərikət wə lənətni կoyımən; ²⁷ Mən silərgə bugün tapiliojan Pərvərdigar Hudayinglarning əmrlirigə itaat կilsanglar, bəht-bərikət bolidu; ²⁸ Pərvərdigar Hudayinglarning əmrlirigə itaat kilmisanglar, bəlkı silər tonumiqan baxka ilahlarqa aqixip, mən bugün tapiliojan yoldın qətnəp kətsanglar, silərgə lənət qüxicidu.

²⁹ Xundak կilixinglar kerəkki, Pərvərdigar Hudayinglar silərni silər igiləxkə kiridiqan zeminoja elip kirkəndin keyin, bəht-bərikətni Gərizim teoјi üstidə wə lənətni Əbal teoјi üstidə turup jakarlaysilər.³⁰ Bu taşlar İordan dəryasining karxi təripidə, Gilgalning udulidiki Arabah, tülzənglikdə turuwatkən Kanaaniylarning zeminida, məorrib yolinining arkısida, Morəhtiki dub dərəhlirigə yekin yerdə əməsmü?

³¹ Qünki silər Pərvərdigar Hudayinglar silərgə təkdim kiliwatçan zeminni igiləx üçün uningoja kirixkə İordan dəryasidin etisilər; silər dərwəkə uni igiləysilər wə uningda olturaklıxisilər.

³² Silər mən aldinglarqa կoyışan bu barlık həkümlər wə bəlgilimilərgə əməl կilihxə kengül կoyungalar.

Huda tallaydiojan jayda, mukəddəshanida ibadət կiliх

12¹ Ata-bowiliringlarning Hudasi bolovan Pərvərdigar silərnin igilixinglarqa beridiojan zemində turoqanda, yər yüzdikli barlık künliringlarda kengül կoyup tutuxunglar kerək bolovan bəlgilimilər həm həkümlər mana munulardur: —

² Silər həydəp qıcarojan əllərning egiz taşlar, dənglər wə hərbir yexil dərəh astidiki ez ilahlinining kullukida bolovan ibadətgahlarını təltəküs yokitixinglar kerək;

³ Ularning kurbangahlırını buzungalar, but tüvrüklerini qeqingalar wə axərahılırını ot bilən keydürüwetinglər; ilahlinining oyma məbudlırını kesip taxlangalar; ularning isim-namlırını-mu xu yərdin yokitixinglar kerək.

⁴ Silər Pərvərdigar Hudayinglarning hizmitidə ulardək kilmangalar, ⁵ bəlkı Pərvərdigar Hudayinglar Əz namini tikləx üçün barlık қəbililiringlarning zeminliri arisidin tallıqan, Əz turalojsi bolovan jayni izdənglər, xu yərgə kelinglar;⁶ xu yərgə silər kəydürmə wə inaklıq katarlıq kurbanlıqınları, məhsulatliringlərdin ondın biri bolovan əxrilərni, kolunglardıki ketürmə hədiyələrni, կəsəmgə baqlıq hədiyələrni, ihtiyyari hədiyələrni wə կoy-kala padiliringlarning tunji balılırını əkilisilər; ⁷ Silər ailəngdikilər bilən қoxulup xu yərdə Pərvərdigar Hudayinglarning aldida ziyanət կilingalar, silər Pərvərdigar Hudayinglar silərni

^{11:24} «Ottura Dengizojiqə...» — ibraniy tilida «кəyni dengizojiqə....».

^{11:24} Yo. 1:3; 14:9

^{11:25} Mis. 23:27

^{11:29} «Gərizim teoјi üstidə... wə .. Əbal teoјi üstidə turup jakarlaysilər» — ibraniy tilida «Gərizim teoјi üstigə... wə .. Əbal teoјi üstigə կoyusilar». Bu yarlırdə əhədidi bəht-bərikətlər wə lənətlər jakarlinidu həm tax üstigə pütülidü. Muxu ixning təpsilatları 27-28-bablarında wə «Yəxua» 8:30-35də təpiliidü.

^{11:29} Kan. 27:12,13; Yo. 8:33

^{12:2} Mis. 34:12,13; Kan. 7:5

^{12:3} Hak. 2:2

^{12:5} 2Tar. 7:12

«Qanun xərhisi»

bərikətligən kol əmgikinglarning mewisidin xadlinisilər.⁸ Silər biz bugün kılıqinimizdak, yəni hərbiringlar ezi bilgininglərqə kılıqininglardək kılmaslıkinglar kerək; ⁹ Qünki Pərvərdigar Hudayinglar silərgə beridiojan aramlik həm miraska tehi yetip kəlmidinglar.

¹⁰ Birak silər İordan dəryasidin etüp, Pərvərdigar Hudayinglar silərgə miras kılıp beridiojan zeminoja olturnaklaxkəndin keyin, xundakla u silərni ətrapınglardiki barlık düxmənliringlardın kutkuzup aram bərgəndin keyin, silər tinq-aman turoğanda, ¹¹ xu qəoşa Pərvərdigar Hudayinglar Əz namini koyidiojan bir jay bolidu; silər xu yərgə kəydürmə wə inaqlıq қatarlıq kurbanlıkinglarnı, məhsulatlıringlardın ondin biri bolqan əxrlərni, kolunglardiki ketürmə hədiyalərni wə Pərvərdigaroja atap kəsəm kılıqan esil hədiyalərni əkilisilər; ¹² wə Pərvərdigar Hudayinglar aldida xadlinisilər, yəni silər, oqlul-kızliringlar, կul-dedəkliringlar wə silər bilən bir yerdə turuwatkan Lawiyalar (qünki ularning aranglarda heqkəndək nesiwiyi yaki mirası yoktur) həmminglar xadlinisilər.

¹³ Sən kəydürmə kurbanlıkliringni ulud kəlgən jaylarda kılmaslik üçün kəngül kyojon;

¹⁴ Pəkət Pərvərdigar həmmə kəbililiringning zeminliri arisidin talliojan jayda kəydürmə kurbanlıkliringni kıl wə xu jayda mening sanga barlıq tapiliojinimoja əmal kıl.

¹⁵ Həlbuki, sən kənglüng tartkiniqə Pərvərdigar Hudaying seni bərikətligini boyiqə xəhər-yeziliringda halal haywanlarnı soyup (huddi jərən yaki keyik gəxidin yegəngə ohxax), gəx yesəng bolidu; məyli pak, məyli napak kixilər bolsun ularning gəxini yesə bolidu. ¹⁶ Silər pəkət uni kəni bilən қoxup yeməslikinglar kerək; silər kənini su tekkəndək yərgə təkəwetixinglar kerək.. ¹⁷ Sən axlıqtın, yengi xarabtin, zəytun meyidin ondin biri bolqan əxrliringni yaki kala-koj padiliringning tunji balılırını, yaki kəsəmə baqlıq hədiyləringni, ihtiyariy hədiyləringni yaki kolungdiki ketürmə hədiyləringni xəhər-yeziliringda yeməsliking kerək; ¹⁸ bəlkı bularnı Pərvərdigar Hudaying aldida, Pərvərdigar Hudaying tallaydiojan jayda yeyixing kerək, yəni sən, oqlung, kizing, կul-dediking wə sən bilən bir yerdə turuwatkan Lawiyalar birgə yesəng bolidu; wə sən Pərvərdigar Hudaying aldida əmgikingning barlıq mewisidin xadlinisən.. ¹⁹ Əzüngə hezi bolojinki, sən zeminda turoğan barlıq künlliringda Lawiyardın waz kəqməsliking kerək.

Kənni yeməslilik kerək

²⁰ Pərvərdigar Hudaying sanga wədə kılıqandək qegrəliringni kengəytkəndə, sən kənglüng tar tip: «gəx yəymən» desəng, sən kənglüngning tartkiniqə gəx yesəng bolidu. ²¹ Əgər Pərvərdigar Hudayinglar Əz namini koyuxka tallaydiojan jay səndin bək yırak bolsa, sən Pərvərdigar sanga təkdim kılıqan kala-koylardin elip soyisən; mən sanga tapiliojandək ularni soyisən wə xəhər-yeziliring iqidə kənglüng tartkiniqə boozuzlap yəysən.. ²² Jərən yaki keyik yegəndək ularni yəysən; məyli pak məyli napak kixilər bolsun uning gəxidin yesə bolidu. ²³ Pəkət xuningdin hezi bolojinki, ularning kənini yemə; qünki jan degən կandidur; sən gəxni jan bilən қoxup yeməsliking kerək. ²⁴ Sən kənni yeməsliking kerək; balki uni suni yərgə tekkəndək yərgə təkəwət. ²⁵ Sən uni yeməsliking kerək; xundaq kilsang հaling wə səndin keyinkı balılıringning həliyahxi bolidu; qünki sən Pərvərdigarning nəziridə durus bolqanni kılıqan bolisən.

^{12:7} «kol əmgikinglarning mewisidin...» — ibraniy tilida «kolunglardiki okəttin...»

^{12:11} 1Pad. 8:29

^{12:12} «silər bilən bir yerdə turuwatkan...» — ibraniy tilida «dərwaziliring iqidə turuwatkan» deyən sez bilən ipadilinidu.

^{12:12} Qəl. 18:20; Kən. 10:9; 18:1

^{12:15} «xəhər-yezanglarda...» — ibraniy tilida «dərwaziliringler iqidə» deyən sezlər bilən ipadilinidu.

^{12:16} Yar. 9:4; Law. 7:26; 17:10; Kən. 15:23

^{12:17} «xəhər-yezanglarda turoğan» — ibraniy tilida «dərwaziliringlar iqidə turoğan» deyən sezlər bilən ipadilinidu.

^{12:18} «silər bilən bir yerdə turuwatkan» — ibraniy tilida «dərwaziliring iqidə turuwatkan» deyən sez bilən ipadilinidu. «əmgikingning barlıq mewisidin...» — ibraniy tilida «kolunglardiki barlıq okəttin...»

^{12:20} Yar. 9:4; Law. 7:26; 17:10; Kən. 15:23

^{12:21} «xəhər-yeziliringlar iqidə» — ibraniy tilida «dərwaziliringler iqidə» deyən sezlər bilən ipadilinidu.

«Қанун хәрхі»

²⁶ Birak səndiki Pərwərdigarqa atiojan wə қəsəmgə baqlık nərsilərni bolsa, sən ularni elip Pərwərdigar tallaydiqan jayoja apırisən; ²⁷ sən xu yerdə Pərwərdigar Hudayingning kurbangağı üstidə kəydürmə kurbanlıkliringni, gəx bilən ənenini sunoqin; baxka kurbanlıkliringning ənenimü Pərwərdigar Hudayingning kurbangağı üstidə kyoqin wə gəxini yegin.

²⁸ Mən sanga tapiliojan bu barlıq sezlərgə kulağ selip kəngül belgin. Xundak əilsang, Pərwərdigar Hudayinglarning nəziridə yahxi wə durus bolqanni kılıqan bolisən wə eż əhaling wə səndin keyinkı əwlədliringning həli yahxi bolidu.

Butlarning yirginqliki

²⁹ Pərwərdigar Hudaying sən baridiojan yerdiki əllərning zeminini igilixing üçün ularnı sening aldingda yokitidu. Xu qəoşda, sən ularning zeminini igiləp xu yerdə turqiningda, ³⁰ Xu əllər aldingda yokitiloqandin keyin, ularning izidin mengixka eziketurulmaslıking üçün əzünggə hezi bol wə: — «Bu əllər eż ilahlırinin ibaditini əndək tutqan bolqiydi? Mənmə xundak kılıp bəkayqu!» dəp ularning ilahlırını həq izdimə. ³¹ Sən Pərwərdigar Hudayingning hizmitidə bolqiningda kat'iy ularning yoli boyiqə ix tutmaslıking kerək; qurki nema ix Pərwərdigarqa yirginqlik bolsa, nemə ix Uningça nəprətlik bolsa, ular eż ilahlır üçün xu ixlarnı kılıqan; ular hətta eż oqullırini wə kizlirinimu ilahlırioqa atap otta kəydürüp kəlgən.

Butpərəslik wə sahta pəyəqəmbərlər

³² Mən silərgə tapiliojanlı əməllərgə əməl kilişkə kəngül bəlünglar; uningoja həq nema əoxmanglar, uningdin həq nərsini qikirriwətmənglar..

13¹ Əgər aranglardın pəyəqəmbər yaki qüx kergüqi qikip, silərgə məlum bir mejizilik alamət yaki karamətni kərsitip berəy desə ²wə u silərgə aldin'ala degən mejizilik alamət yaki karamət əməlgə axurulsə, əmma xuning bilən munasiyatlık «baxka ilahılarqa (yəni silə tonumiqan ilahılarqa) əgixəyli» wə «ularning küllükida bolaylı» desə, ³ xu pəyəqəmbər yaki qüx kergüqinə sezlirigə kulağ salmanglar; qurki xu tapta Pərwərdigar Hudayinglar silərning uni, yəni Pərwərdigar Hudayinglarnı pütün kəlbinqalar wə pütün jeninglar bilən seyidioqan-səyməydioqinqınları bilix üçün sinawatkan bolidu.

⁴ Silər Pərwərdigar Hudayinglarqa əgixip mengixinglar kerək; silər Uningdin körkünglər, əmrlirini tutunglar, Uning awazioja kulağ selinglar; silər Uning hizmitidə bolup Uningça baqlıninglar.. ⁵ Xu pəyəqəmbər yaki qüx kergüqi bolsa əlümğə məhkum kiliñixi kerək; qurki u silərni Misir zeminidin kütküzup qikarqan, yəni «küllük məkani»dən hərlük bədili tələp kütküzəqən Pərwərdigar Hudayinglarqa asiylik kilişni kətratti, xundakla Pərwərdigar Hudayinglar seni mengixka əmr kılıqan yoldın eziketuruxka urundi; silər muxundak rəzillikni aranglardın yokitixinglar kerək..

ailining iqidə pəyda bolqan sahta pəyəqəmbərlər

⁶⁻⁷ Kərindixing, məyli anangning oqlı yaki eż oqlung yaki kizing, jan-jigiring bolqan ayaling yaki jan dostung astirtin seni azdurmakçı bolup: «Barayli, baxka ilahıarning küllükioja kirəyli» desə, yəni əzüng yaki ata-bowliring həq tonumaydiojan, ətrapinqidki əllərning ilahlırı bolsun, yekin bolsun, yirak bolsun, hətta yər yüzining bu qetida yaki u qetida bolsun,

^{12:32} Kan. 4:2; Pand. 30:6; Wəh. 22:18

^{13:4} Kan. 10:20

^{13:5} Kan. 18:20; Yər. 14:15

«Қанун xərhı»

xularning kullukçoja kirayli desə⁸ undakta sən uningoja қoxulma yaki uningoja kulak salma; sən uni həq ayima, uningoja rəhim kılma wə uning gunahını həq yoxurma; ⁹ qandaqla bolmisun, uni əltürgin; uni əltürükə tunji kol saloquqi sən bol, andin barlik həlkning kolliri əgixip xundak kilsun.¹⁰ U seni Misir zeminidin, «kulluk makanı»din kutkuzup qıkarojan Pərwərdigar Hudayingni taxlaxka eziqturmakçı boldi, xunga sən uni əltürüküng, qalma-kesək kılıxing kerək;¹¹ Xuning bilən pütkül Israil anglaydu, korkıldı, xuningdin keyin yənə xundak rəzil ixni aranglarda kilmaydu.

Məlum yurttikilər toplixip kılıqan butpərəslikning jazası

¹²⁻¹³ Əgər Pərwərdigar Hudaying olturaklıxıq sanga təkdim kılıqan məlum bir xəhərdə: «Arimizdin bəzi rəzil adəmlər qikip: «Baraylı, baxqa ilahlarning kullukida bolayı!» dəp silər həq tonumaydiojan ilahlaroja əgixixkə ez xəhəridikilərni eziqturdi» degən həwərni anglisang,¹⁴ xu haman təkxürüp sürüxtə kıl; rast bolsa, dərvəkə bu yirginqlik ix aranglarda yüz bərgənləki ispatlanıqan bolsa,¹⁵ undakda sən xu xəhərdikilərni kılıq bilən əltürüp, bu xəhərni wə uning iqidiki barlık nərsilərni, jümlidin mal-waranlırını təltəküs halak kiliwət.¹⁶ Uningdiki barlik oljini otturidiki qong məydanıq yioqip, xu xəhərni barlik oljisi bilən қoxup Pərwərdigar Hudayingoja atalojan kəydürmə kurbanlıktək ot bilən kəydürüb; u mənggügə harabilik bolidu — կəytidin kərulmaslıkı kerək.¹⁷ Təltəküs halakatka bekitilən həqbir nərsə қolungoja qaplaqmışun; xundak kilsang Pərwərdigar oqəzipidin yenip sanga rəhim kərsitidü; U sanga iqini aqoritip, ata-bowiliringoja kəsəm kılıqandək seni kəpəytidü.¹⁸ Sən mən bugün tapiliojan Pərwərdigar Hudayingning barlik əmərlirini tutup, uning nəziridə durus bolqanni kılıx üçün awazioja kulak salsang, haling xundak yahxi bolidu.

Pərwərdigar aliddiki һalallik wə һaramlıq — halal wə һaram janiwarlar

14¹ Silər Pərwərdigar Hudayinglarning pərzəntliridilsilər; əlgənlər üçün bədininglarnı həq kəsməslikinglər kerak wə yaki manglay qeqinglarnı kirip takır kılmaslikinglər kerək;² qünki sən Pərwərdigar Hudayingoja atalojan mukəddəs bir həlkətsən; Pərwərdigar yər yüzidiki barlik həlkələr arisidin Əzining alahidə gehiri bolqan bir həlk boluxi üçün seni tallıqandur.³ Sən həqkandak yirginqlik nərsini yeməsliking kerək.

⁴ Təwəndikilər silər yeiyixkə bolidiojan haywanlar: — kala, koy, əqkə;⁵ keyik, jərən, buoja, yawa əqkə, ahu, bəkən, yawa koy,⁶ xundakla haywanlar iqida tuyaklıları pütünləy aqımaq (tuyaqları pütünləy yerik) həm kəxigüqi haywanlarning hərhilini yesənglər bolidu.⁷ Lekin, kəxigüqi yaki aqımaq tuyaklıq haywanlardın təwəndikilərni yeməslikinglər kerək:
Təgə, toxqan wə suoqur (qünki ular kəxigüqi bolqını bilən tuyiki aqımaq əməstur. Xunga ular silərgə һaram bolidu).

^{13:6-7} «jan-jigiring bolqan ayaling» — ibraniy tilida «küqikingdiki ayaling».

^{13:6-7} Kan. 17:2

^{13:8} «san uni həq ayima...» — ibraniy tilida «kezüng ularni həq ayimisun...».

^{13:9} Kan. 17:7

^{13:11} Kan. 17:13

^{13:12-13} «bəzi rəzil adəmlər...» — ibraniy tilida «belial (iblis)ning bəzi balılır...».

^{14:1} «əlgənlər üçün ... manglay qeqinglarnı kirip takır kılmaslikinglər kerək» — butpərəs Qanaaniylar arisida xundak erp-adətlər kəp idi.

^{14:1} Law. 19:27,28; 21:5

^{14:2} Kan. 7:6; 26:18

^{14:4} Law. 11:2

^{14:6} «kəxigüqi haywanlar» — muxu yerdə ikki-üq axķazını bar haywanlarnıla əməs, bəlki yənə ozuknı yumxak qaynaydiojan barlik haywanlarnı ez iqığa alidi.

^{14:7} «suoqur» — yaki «siqcan» — taqlarda yaxaydiojan kiqik bir hayvan.

«Қанун хәрхі»

⁸ Qoxқа bolsa tuyakliri aqimak bolojini bilen keximigini üqün silergə haram bolidu. Xundak haywanlarning gexini yeməslikinglar kerək wə həm olüklirə təqməslikinglar kerək.

⁹ Suda yaxaydiojan janiwarlardın təwəndikilərni yeyixkə bolidu: — sudiki janiwarlardın қaniti wə қasirakliri boloqlanlarni yeyixkə bolidu, ¹⁰ lekin қaniti wə қasirakliri bolmioqlanlarni yeməslikinglar kerək; ular silergə nisbətən haram bolidu.

¹¹ Barlıq һalal kuxlarnı yesənglar bolidu; ¹² birak təwəndiki uqar-кənatlarnı yeməslikinglar kerək: yəni bürküt, tapkux-qeqiqlər, dengiz bürküti, ¹³ karlıqaq կuyrukluq sar, laqin, körultaz-tapkuxlar wə ularning hilliri, ¹⁴ həmmə қaoqa-қozounlar wə ularning hilliri, ¹⁵ müxükyapılık, tegikux, qayka, sar wə ularning hilliri, ¹⁶ һuwkux, ibis, ak kū, ¹⁷ sakiykux, belik'aloquq, қarna, ¹⁸ ləylək, turna wə uning hilliri, həpüp bilən xəpərəng degenlər silergə haram sanalsun.. ¹⁹ Hərbir қənatlıq, əməliliyi həxarətlər bolsa silergə nisbətən haram bolidu; ularni yeməslikinglar kerək.

²⁰ Silər barlıq һalal kuxlarnı yesənglar bolidu.

²¹ Silər həqkandaq əlük janwarnı yeməslikinglar kerək; silər undak nərsini xəhər-yezanglar iqidə turuwatlıq musapirlar oja beringlər; ular uningdin yesə bolidu yaki uni yat əlliklärə seti wətsimə bolidu; qünki sən Pərwərdigar Hudayingoja atalojan mukəddəs bir həlkətursən. Sən oqlaknı anisining sütidə kaynitip pixursang bolmayıdu.

Pərwərdigar oja beoixlax

²² Sən jəzmən hər yili etidziki həmmə terikqılıq məhsulatliringning ondin birini ayrixing kerək;

²³ sən xularni, yəni axlıqliq, yengi xarabing, zəytun meydingning ondin birini Pərwərdigar Hudayingning aldida, yəni U Əz namini қalduruxka talliojan jayda yə, xundakla kala-кoy padiliridin ayrılojan tunji balılırini xu yərdə yə; xundak kilsang Pərwərdigar Hudayingdin daim қorkuxni eginisən..

²⁴ Wə Pərwərdigar Hudaying seni bərikətligəndə, U Əz namini қalduruxka talliojan xu jay səndin intayın yırak bolup, məhsulatliringni xu yərgə apıralmioqudak bolsang, ²⁵ sən xu qaoqla uni puloqa setip, pulni kolungoqa tengip, Pərwərdigar Hudaying talliojan jayoja baroqin wə ²⁶ wə kenglüng nemə tartsa, məyli kala, қoy, məy-xarab, musəlləs bolsun, yaki xuningdək kenglüng tartkan hərkəndək nərsini xu puloqa alsang bolidu; andin sən wə əyüngdikilər xu yərdə uningdin yep-iqip, Pərwərdigar Hudaying aldida xad-huram bolisilər.

²⁷ Xəhər-yeziliringda turuwatlıq Lawiyarlarnı untumaslıking kerək, qünki aranglarda uning həqkandaq nesiwi yaki mirasi yok. ²⁸ Hər üç yilning ahirida sən xu yıldiki məhsulatliringdin ondin birini əxrə kılıp qıkar; sən uni xəhər-yeziliring iqidə topla; ²⁹ xuning bilən Lawiyalar

^{14:12} «tapkux-qeqiqlər» — ibraniy tilida «ustihan qakkuqi kux». Yəni bir tərjimi «belik'aloquq».

^{14:16} «һuwkux» — yaki «kiçik һuwkux». «ak kū» — ibraniy tilidin buning kəndək kux ikənlilikini bilix təs.

^{14:17} «sakiykux» — sakiykux yaki «suşa süngügüqi». Ibraniy tilidin buning kəndək kux ikənlilikini bilix təs. «қarna» — yaki «котан».

^{14:18} «turna» — yaki «котан». «ləylək, turna ... degənlər silergə haram sanalsun» — bu һalal wə haram nərsilər toopruluk «Lawiyalar»diki «köxumqə söz»imizni kərüng.

^{14:19} «Hərbir қənatlıq, əməliliyi həxarətlər ... ularni yeməslikinglar kerək» — bu tizimliktiki kuxlarning kepinqisining ibraniy tilidiki nəmi Təwratta paşat bir-ikki ketim kərüngən bolоaqka, ularning kaysi kuxlar ikənlilikini toptooraqa bekitix bəzidə mumkin bolmayıdu. Həlbuki, ularning omumiy tipləri, xübhisizki, tərjimimizdək bolidu.

^{14:21} «xəhər-yezanglar iqidə» — ibraniy tilida «dərwaziliringlar iqidə» degən sözər bilən ipadilinidu. «oqlaknı anisining sütidə kaynitip pixursang bolmayıdu» — bu əmr bəlkim ətrapki butpərəs həlkəlarning məlum ərp-aditigə əgəxəmslik kerəklərini kərsitxi mumkin. Bu toopruluk yənə «Lawiyalar»diki «köxumqə söz»imizni kərüng.

^{14:21} Mis. 23:19; 34:26

^{14:23} Kan. 12:17,18

^{14:26} Mat. 21:12

^{14:27} «Xəhər-yeziliringda» — ibraniy tilida «Dərwaziliring iqidə» degən söz bilən ipadilinidu.

^{14:27} Qəl. 18:20, 24; Kan. 10:9; 12:12; 18:1, 2; 26:12

^{14:28} «xəhər-yeziliring iqidə» — ibraniy tilida «dərwaziliring iqidə» degən söz bilən ipadilinidu.

«Kanun xərhı»

(qünki aranglarda uning həqkandak nesiwisi yaki mirasi yok), musapir, yetim-yesirlər wə tul hotunlar kelip uningdin yəp toyunsun; xundak kılısg Pərvərdigar Hudaying əkolungdiki barlıq mewini bərikətləydu.

Kərzlərdin halas kılıx

15¹ Hərbir yəttə yilning ahirida sən bir «halas kılıx»ni jakarliojin.² Bu «halas kılıx» mundak bolidu: — barlıq kərz igiliri əoxnisioqa bərgən kərzni kəqürüm kılıxi kerək; uni əoxnisidin yaki kərindixidin tələp kılmaslıki kerək; qünki Pərvərdigar aldida bir «halas kılıx» jakarlandı.³ Qətalliktin bolsa tələp kılıxka bolidu; lekin kərindixingda bolovan kərzni kəqürüm kılıxing kerək.

⁴ Həlbuki, aranglarda həjətmənlər bolmayıdu; qünki Pərvərdigar Hudaying silərgə miras bolux üçün igilixinglar oqa beridiqan xu zemində turçinində seni ziyanə bərikətləydu;⁵ Pakət silər Pərvərdigar Hudayinglarning awazioqa əkulak selip, mən silərgə bugün tapiliojan bu pütün əmrgə əməl kılıxka kəngül bəlsənglər xundak bolidu.⁶ Qünki Pərvərdigar Hudaying sanga wədə kılıqandak u seni bərikətləydu; sən kəp əllərgə kapalətlək elip kərz berisən, lekin ulardin kərz almaysən; sən kəp əllər üstigə həküm sürisən, lekin ular üstüngdin həküm sürməydu.

Sehiy bolunglar!

⁷ Pərvərdigar Hudaying sanga beridiqan zemində xəhər-yezanglar iqidə turuwatkan kərindaxliring arisidin kəmbəqəl bir adəm bolsa, sən uningoja kənglüngni kattik kılma yaki həjiti qüxkən kərindixing oqa əkolungni yumuwalma;⁸ sən bəlkə sehiyilik bilən uningoja əkolungni oquq kıl wə uningda nemə kəm bolsa qoşum həjitiqin qıkıp uningoja etnə berip tur.⁹ Kənglüngdə namrat kərindixingdin aqrinip: Yəttinqi yil, yəni «halas yili» yekinlaştı, dəp rəzil oyda boluxtın, uningoja həq nərsə bərməsliktin həzi bol; xundak bolup ələs u sening tooxrangda Pərvərdigar oqa pəryad kötürüxi bilən bu ix sanga gunah hesablinidu.¹⁰ Sən qoşum uningoja sehiyilik bilən bərgin; uningoja bərginingdə kənglüngdə narazi bolma; qünki bu ix üçün Pərvərdigar Hudaying seni barlıq ixliringda wə əkolungdiki barlıq əmgikingdə bərikətləydu.¹¹ Qünki kəmbəqəllər zemindin yokap kətməydu; xunga mən sanga: «Sən sehiyilik bilən zemindiki kərindixing oqa, yəni sening namratliring oqa wə həjətmənliring əkolungni aqkin» — dəp tapilidim.

Kullarnı koyuwetix

¹² Sening kərindixing, məyli ibraniy ər yaki ibraniy ayal bolsun sanga setilojan bolsa, u altə yil kəllükündə bolidu, andin yəttinqi yilda sən uni ezungdin halas kılıp koyuwət.¹³ Uni koyuwətkəndə կuruk kol koyuwətsəng bolmayıdu;¹⁴ sən qoşum koyliringdin, haminingdin wə xarab kəlqikingdin təkdim kılıxing kerək; Pərvərdigar Hudaying seni bərikətligini boyiqə sən uningoja bər.¹⁵ Sening əslidə Misir zeminida kul bolovanlıkingni, xuningdək Pərvərdigar Hudaying seni hərlük bədili tələp kütkuzoqanlığını yadingda tut; xunga mən bugün bu ixni sanga tapilidim.

¹⁶ Həlbuki, xu əkolung sanga: «mən səndin kətməymən» desə (qünki u seni wə ailəngdikilərni səyidü, sening bilən həli yahxi bolidu)¹⁷ — xu qəoşa sən bigizni elip uning əkulığını ixiktə təx.

^{15:1} Mis. 21:2; Yər. 34:14

^{15:2} «... Pərvərdigar aldida bir «halas kılıx» jakarlandı» — bəzi alimlar bu «halas kılıx» deyənning mənisi, kərz igiliri yəttə yil iqidə kərzdarlardan kərzni sorımaslıki kerək; lekin yəttinqi yıldın keyin kərzlərni kaytidiñ soraxkə bolidu, dəp bəkitilgən, dəp kərəydu.

^{15:7} «xəhər-yezanglar iqidə» — ibraniy tilida «dərwaziliringlar iqidə» deyən səzər bilən ipadilinidu.

^{15:9} «...namrat kərindixingdin aqrinip» — ibraniy tilida «namrat kərindixing oqa kəzüngni rəzil kılıp» deyən səzər bilən ipadilinidu.

^{15:10} Mat. 5:42; Luk. 6:35

^{15:11} Mat. 26:11; Yh. 12:8

^{15:12} Mis. 21:2; Yər. 34:14

«Kanun xərhi»

Xuning bilən u mənggiga sening կulung bolidu. Xuningdək dedikinggimu xundak muamilə kılolin..

¹⁸ Կulungni yeningdin կoyuwetix sanga eoñir kəlmisun; qunki u կullukungda altə yil boloñaqka, կimmiti mədikarningkidin ikki həssə artuk bolidu; uni կoyuwətsəng Pərwərdigar Hudaying barlıq ixliringda seni bərikətləydu..

Hudaqa əng esilni beoqxı lax

¹⁹ Kaliliring wə koyliring arısida tuçulojan barlıq tunji ərkək mozay-koziliringni Pərwərdigar Hudayingoja ata; kaliliringning tunjisini ھeqkandaq əmgəkkə salma, koyliringning tunjisini kırkıma.. ²⁰ Sən wə eyüngdikilər hər yili xu melingni Parwərdigar Hudaying aldida, Pərwərdigar tallaydiojan jayda yənglər. ²¹ Bırak xu ھaywanlarning bir yeri meyip bolsa, məyli u məjrul, kor yaki uningda ھərkandaq nuksan bolsa, uni Pərwərdigar Hudayingoja қurbanlıq kılmaslıking kerək.. ²² Bəlkı uni xəhər-yezanglar iqidə yesəng bolidu; kixilər məyli pak yaki napak bolsun, uni jərən yaki keyikni yegəndək yesə bolidu.. ²³ Pəkət sən uning kənini yemə; kənini suni yərgə təkkəndək tekkütə..

«Otüp ketix həyti» wə «petir nan həyti»

16¹ Abib eyini alahidə esingdə tut wə etüp ketix həytini Pərwərdigar Hudayingoja atap təbrikligin; qunki Pərwərdigar Hudaying seni Abib eyida Misirdin keqidə qıçaroqan..

² Sən «otüp ketix həyti»ning melini (məyli koy yaki kala padisidin bolsun) Pərwərdigar Hudaying tallap bekitidiojan jayda uningoja atap қurbanlıq kılolin; ³ xundakla sən ھeqkandaq boldurulajan nanni yemaslıking kerək; sən uning bilən yəttə kün petir nan, yəni «külpət nenii»ni yeyixing kerək; qunki sən Misir zeminidin aldiraxlıqta qıkting; xuning bilən sən əmrüngning barlıq künlürirdə Misir zeminidin qıkqan xu künni yadingda tutkaysən.. ⁴ Yəttə kün qegralliring iqidə, eyüngdə ھeqkandaq efitku tepilmisun; sən birinqi künü kəqtə kılajan қurbanlıq gexlərni ətigəngə қaldurmaslıking kerək..

⁵ Sən etüp ketix həyti қurbanlıjını Pərwərdigar Hudaying sanga təkdim kılıdiojan xəhər-yeziliringning ھərkəndikdə kilsang bolmaydu; ⁶ bəlkı etüp ketix həyti қurbanlıjını sən Parwərdigar Hudaying Əz namini turouzux üçün tallaydiojan jaydila kıl; uni kəqkurun, kün petix waqtida, yəni Misirdin qıkqandiki waqtıqə ohxax waqtta kılısən. ⁷ Uni Pərwərdigar Hudaying tallaydiojan jayda pixurup yegin; andin ətigəndə qedirliringoja kaytsang bolidu.

⁸ Sən altə kün petir nan yəysən; yəttinqi künü Pərwərdigar Hudaying aldida təntənilik sorun künə bolidu; sən ھeqkandaq ix-əmgək kilməsən.

^{15:17} Mis. 21:6

^{15:18} «kimmiti mədikarningkidin ikki həssə artuk bolidu» — kul ھərkünü igisi üçün ixləydiqan wakit mədikar ixlığən waqtında ikki həssədindən kəp boluxi mumkin; qunki kul keqə-kündüz hojayinning buyruki astida turuxi kerək.

^{15:19} Mis. 13:2; 22:29; 34:19; Law. 27:26; Qəl. 3:13

^{15:21} Law. 22:20; Kan. 17:1

^{15:22} «xəhər-yezanglar iqidə» — ibranıy tilida «dərwaziliring iqidə» degən söz bilən ipadilinidu.

^{15:23} Kan. 12:16,23

^{16:1} «Abib yaki «Nisan» eyi» — Huda ibranıylar ola tapxurojan kalendarning birinqi eyi. «Mis.» 12-babni kərüng. «etüp ketix həyti» — ibranıy tilida «pəsaħ» yaki «pasha» degən söz bilən bildürülidu.

^{16:1} Mis. 12:2; Law. 23:5; Qəl. 9:1; 28:16

^{16:3} Mis. 12:19; 34:18

^{16:4} Mis. 12:10, 13:7, 23:18, 34:25

«Qanun xərhisi»

«Həptilər həyti»

⁹ Andin yəttə həptini sanaysən; axlıqka orojak saloqandin baxlap yəttə həptini sanaxka baxlaysən;¹⁰ andin sən «həptilər həyti»ni Pərvərdigar Hudaying aldida қolungdiki ihtiyarlı hədiyə bilən etküzisən; Pərvərdigar Hudaying sanga bərikətliginig əkarap uni ihtiyarən sunisən.¹¹ Xuning bilən sən Pərvərdigar Hudaying aldida, U Əz namini turquzuxkə tallaydiojan jayda xadlinisən; sən əzüng, oqlung, kizing, kulgung, dediking, sən bilən bir yerdə turuwatkan Lawiy-lar, aranglardiki musapirlar, yetim-yesirlər wə tul hotunlar xadlinisilər.¹² Sən xuning bilən əslidə Misirdə կul bolqanlıqningni esingga kəltürüp, bu barlik balgilimilərni tutup əməl kiloqin.

¹³⁻¹⁴ Sən «kapılər həyti»ni yəttə kün etküzisən; sən haman wə xarab kəlqikingni yioqan qeoqingda, oqlung, kizing, kulgung, dediking, xəhər dərwazisi iqidə turidiojan Lawiyalar, musapirlar, yetim-yesirlər wə tul hotunlar xu həytta xadlinisilər.¹⁵ Pərvərdigar tallaydiojan jayda sən yəttə kün Pərvərdigar Hudaying aldida həyt etküzisən; qünki Pərvərdigar Hudaying barlik məhsulatlıringda, қolung kılıqan ixlarda seni bərikətləydi wə sən dərwəkə pütürnləy xadlinisən.

¹⁶ Yilda üç qətim, petir nan həyti, həptilər həyti wə kapılər həyti sənəd barlik ərkəkliring Pərvərdigar Hudaying aldida, u tallaydiojan jayda hazır boluxi kerək; ular Pərvərdigar aldida қuruk kol hazır bolsa bolmaydu;¹⁷ bəlkı Pərvərdigar Hudayingning sanga təkdim kılıqan bərikiti boyiqə hərbəri қolidin kelixiqə sunsun.

Adalət yürgüzük

¹⁸ Həlkəning üstidin adalət yürgüzüp adil həküm qıçırix üçün, sən Pərvərdigar Hudaying sanga təkdim kılıdiojan barlik xəhər-yeziliring iqidə hərbəri əməldarlarnı bekitixing kerək.¹⁹ Adalətni burmilisang bolmaydu; adəmlərgə yüz-hatırə kilsang bolmaydu; para alsang bolmaydu; para bolsa aqilanırları kor kılıdu həm adillarning sezlərini burmilaydu.²⁰ Sən mutlak adalətni izdixing kerək; xundak kilsang həyat kərisən həmdə Pərvərdigar Hudaying sanga təkdim kılıdiojan zeminni igiləysən.

Hərkəndək butpərəsliktin yırak turux

²¹ Sən əzüng üçün yasaydiojan Pərvərdigar Hudayingning kurbangahining ətrapıqa «axərah» buti əqəmidiojan həqkəndək dərəh tikməsliking kerək.²² wə əzüng üçün həqkəndək but tüwrüki tikliməsliking kerək; undak nərsilər Pərvərdigar Hudayingə yirginqliktur.

17¹ Pərvərdigar Hudayingə hərkəndək nuksani yaki baxqa kəməqliki bolqan kala yaki əyni əqəmidiojan həqkəndək dərəh tikməsliking kerək; qünki undak əqəm Pərvərdigar Hudayingə yirginqliktur.²

²⁻³ Pərvərdigar Hudaying sanga təkdim kılıdiojan xəhər-yezang iqidə ər bolsun, ayal bolsun, birsining Pərvərdigar Hudayingning aldida birər rəzil ixni kılıqanlığı — Uning əhdisigə

^{16:9} «axlıq» — muxu yərdə arpını kərsitidü.

^{16:9} Məs. 23:16; Law. 23:15; Qəl. 28:26

^{16:13-14} Məs. 23:16; Law. 23:34

^{16:16} Məs. 23:15, 17; 34:23

^{16:18} «xəhər-yezanglar iqidə» — ibranı tilida «dərwazilirinqar iqidə» deyən sezlər bilən ipadilinidü.

^{16:19} Məs. 23:8; Law. 19:15; Qən. 1:17

^{16:21} «axərah buti» — bəlkim butpərəslikkə beoqixlanojan dərəhliliklərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyulqan yaki nəkixləngən boluxi mümkün idi.

^{17:1} Law. 22:20-25; Qən. 15:21

«Kanun xərhi»

hilaplik kilojanlılığı, baxka ilahlar oja (məsilən, Mən sanga ibadət kilişkə mən'i kilojan kuyax, ay yaki pütkül samawi köxonun bolojan yultuzlar oja), ibadət kiliş ular oja bax urojanlıkı baykalsa,⁴ — xundak bir ixtin həwər tapkan yaki uni anglojan bolsang, undakta sən əstayidillik bilən sürüxtürgin; bu ix ispatlinip rast qığsa, dərwəkə Israilda xundak yirginlik ix kiliñojan bolsa,⁵ sən xu rəzil ixni kilojan ər yaki ayalni dərwaziliring oja elip qığip, xu ər yaki ayalni əlümğə məhkum kiliş qalma-kesək kiliñix kerək.⁶ Birsini əlümğə məhkum kiliş üçün ikki-üq guwahqining səzləri boluxi kerək. Birsini birlə guwahqining səzi bilən əltürüxkə bolmaydu.⁷ Əltürülidiojanda awwal guwahqilar kol salsun, andin barlık həlk kol salsun; xundak kilsanglar silər rəzillikni aranglardın həydiwetisilər..

Aliy sot

⁸ Xəhər-yezanglarda həküm qıkırıxka sanga təs kelidiojan bir ix qığsa, məyli hun dəwasi, hək-tələp dəwasi yaki zorawanlıq dəwasida, hərkəndək talax-tartix bolsa ornunglardın turup Pərvərdigar Hudaying tallaydiojan jay oja beringlar.⁹ Silər Lawiy kahinlarning wə xu qaçda bolidiojan sorakçı bəgniñ yenioja barisilər wə ulardın həküm soraysilər; ular silər üçün həküm qıkırıdu.¹⁰ Silər Pərvərdigar tallaydiojan axu yerdə turojanlarning silərgə tapxuridiojan həküm səzi boyiqə ijra kilişilər; ularning silərgə kərsətkininin həmmisigə əməl kiliş kengül belübüngərlər kerək.¹¹ Silər ularning silərgə kərsətkən kanun həkümü boyiqə, qıkırıdiojan kararı boyiqə kilişilər; ular silərgə tapxuridiojan səzdiñ ong ya soloja qətnəp kətməngərlər.¹² Wə baxbaxtaqlıq kiliş, Pərvərdigar Hudayingning hizmiti üçün xu yerdə turidiojan kahinoja yaki sorakçı bəgkə kulaq salmöjan kixi bolsa, xu adəm əlümğə məhkum bolidu; xuning bilən silər rəzillikni Israildin həydəp qıkırısilər.¹³ Xundakla, barlık həlk bularni anglap korkıdu wə yənə baxbaxtaqlıq kilməydi.

Padixaḥ kəndak boluxi kerək?

¹⁴ Sən Pərvərdigar Hudaying sanga təkdim kiliñojan zeminoja kirip uni igiligəndə, xundakla uningda turoqanda: «Mən ətrapimdiki əllərningkidək əzümgə bir padixaḥ tikliməkqimən» desəng, ¹⁵ xu qaçda sən ezungə pəkət Pərvərdigar Hudaying tallaydiojinini tiklaysən; üstüngə kərindək bolmöjan qətəllikni bekitməsliking kerək.¹⁶ Padixaḥ bolsa ezi üçün atlarnı kepəytməsliyi yaki atlarnı kepəytimən dəp həlkni Misiroja qayturmaslikı kerək; qünki Pərvərdigar silərgə: «Silər xu yol bilən hərgiz qaytmaslikıngərlər kerək» deyənidə.

¹⁷ Padixaḥ kəp ayallarnı əzəmrigə almaslikı kerək; bolmisa uning kəngli ezip ketixi mumkin. U ezi üçün altun-kümüxnı kepəytməsliyi kerək.

¹⁸ Padixaḥlıq təhtigə olturojinida u ezi üçün Lawiy kahinlarning aliddə muxu kanunni bir dəptərgə kəqrürüp pütüxi kerək.¹⁹ Xu dəptər uning yenida daim boluxi wə uni əmriniring barlık künləridə okuxi kerək; xundak kilsa wə Pərvərdigar Hudasidin körküp, muxu kanunning səzləri

^{17:2-3} «xəhər-yezanglar işidə» — ibraniy tilida «dərwaziliringler işidə» deyən səzlər bilən ipadilinidu. «samawi köxonun bolojan yultuzlar» — bular tooruluk 4:19ni wə izahatını kərung.

^{17:2-3} Kan. 13:7

^{17:6} Qel. 35:30; Kan. 19:15; Mat. 18:16; 2Kor. 13:1; Ibr. 10:28

^{17:7} Kan. 13:10

^{17:8} ... məyli hun dəwasi, hək-tələp dəwasi yaki zorawanlıq dəwasida, hərkəndək talax-tartix bolsa,... » — ibraniy tilida «kan wə kan arısında, dawa bilən dawa arısında, must-tayaq bilən must-tayaq arısında bolsun, hərkəndək talax-tartix bolsa...» deyən səzlər bilən ipadilinidu.

^{17:8} 2Tar. 19:10; Mal. 2:7

^{17:9} «Lawiy kahinlar» — kahinlar Lawiy larning kəbilisidin bəlgilinidu.

^{17:10} «Pərvərdigar tallaydiojan axu jay» — muxu 8-13-aytlarında «(Huda) tallaydiojan jay»... «Pərvərdigar tallaydiojan jay...» bəlkim Lawiyalar wə kahinlar həmdə «sorakçı bəg» (demək, xu dəwrədiki «batur həkim») turidiojan xəhər-yezalarnı kərsitixi mumkin. «Yəxua» 21:13-19ni kərung. Təwrattiki «Batur həkimlər» wə «Səmuil»da «dəwə sorap həküm qıkırıx» ixliri kəp uqrayıdu.

«Қанун xərhı»

wə bəlgilimilirini tutup ularoqa əməl kılıxni eginidu.²⁰ Xundakla uning kengli kərindaxliri al-dida həkawurlixip kətməydu, bu əmrəldən ong ya soloja qətnəp kətməydu wə xuningdək Israel arisida uning wə oqlulliniring padixahlıq künlliri kəp bolidu..

Lawiylar wə kahinlarning nesiwisi

18¹ Lawiy kahinlar wə xuningdək barlıq Lawiylar əbilisining Israilda həqkandak nesiwisi yakı mirasi bolmayıdu; ular Pərvərdigarça atap otta sunulidiojan kurbanlıklardin wə Pərvərdigarning mirasidin yeyixkə bolidu.² Bırak ularning kerindaxliri arisida həqkandak mirasi bolmayıdu; Pərvərdigar eytkandək, U Əzi ularning mirasidur.³ Kahinlarning kurbanlık kılıdiojan həlkətin alidiojan ülüxi mundak; — (məyli kala yaki koy bolsun) kəl, engək gəxi wə üqay-kerini kahinlaroja berilidu.⁴ Silərning axlıkinglardın, yengi xarabinglardın wə zəytun meyinglardın dəsləpkı pixkən həsulni wə əylərlər kırkilojan yungni uningoja berisilər;⁵ qünki Pərvərdigar Hudaying uni wə uning əwləldirini Əz namida hizmitidə daim turuxka barlıq əbililirinqələr iqidin talliwalıjan.

⁶ Əgər Lawiy bolovan bir adəm pütkül Israildiki hərkandak xəhər-yezidin, yəni ezi makan laxşan jaydin qikip, Pərvərdigar tallayıdojan jayoja kəlsə⁷ wə xu yərda Pərvərdigar aldida turoquji barlıq kərindaxlirioja ohxax Pərvərdigar Hudasingin namida hizməttə turoqan bolsa,⁸ undakta (məyli u atisidin kələqən mirasını setiwətkən yaki setiwətmigən bolsun) uning yəydiqən ülüxi kərindaxlirininkidək boluxi kerək.

Sehîr-jadugərlik kılıxka bolmayıdu, həkikiy pəyəqəmbərgə կulak selinglar

⁹ Sən Pərvərdigar Hudaying sanga beridiojan zeminoja kirgən qaoqda, sən xu yərdiki əllərning yirginqlik adətlərini egnənməsliking kerək.¹⁰ Aranglarda eż oozlı yaki kızını ottin etküzidiojan, palqılık, rəmqılık, əpsaniyilik,jadugərlik,¹¹ yaki dəmidiqılık kılıqnuqı yaki jinkəx, sehırgər yaki elgənlərdin yol sorioquqi həqkandak kixi bolmisun;¹² qünki bundak ixlarnı kılıdiojan hərkandak kixi Pərvərdigarca nəprətlik bolidu; bu yirginqlik ixlar tüpəylidin Pərvərdigar Hudaying xu əllərni aldinglardın həydəp qikiridu.

¹³ Sən Pərvərdigar Hudaying aldida əyibsiz mukəmməl boluxung kerək;¹⁴ qünki sən zemindin həydəydiqən bu əllər ramqılər wə palqılaroja կulak salidu; birak Pərvərdigar Hudaying seni undak kılıxka yol koymaydu.

Kəlgüsidi ki uluq pəyəqəmbər

¹⁵ Pərvərdigar Hudaying silər üçün aranglardin, kərindaxlirinqələr arisidin manga ohxaydiqən bir pəyəqəmbər turozidu; silər uningoja կulak selinglar.¹⁶ Bu silər Hərəb teojida yioqilojan kündə Pərvərdigar Hudayinglardın: «Pərvərdigar Hudayimning awazını yənə anglimaylı, bu dəhəxtlik otnı kərməyli, bolmisa elüp ketimiz» dəp təlap kılqıninglarça pütünləy mas keli- du..¹⁷ Xu qaoqda Pərvərdigar manga: «Ularning manga degən səzi yahxi boldi.¹⁸ Mən ularoqa

17:20 «bu əmrəldən...» — ibraniy tilida «bu əmrədin...».

18:1 «Pərvərdigarning mirasidin yeyix» — demək, Pərvərdigarning mirası bolovan zemindiki məhsulatlardın yeyix.

18:1 Qəl. 18:20; Kan. 10:9; 1Kor. 9:13

18:2 Qəl. 18:20-32; Kan. 10:9; Əz. 44:28

18:8 «məyli u atisidin kələqən mirasını setiwətkən yaki setiwətmigən bolsun,...» — Lawiyarning eż alidioja qong zemini bolmayıttı, bəlkı paqt bəzi xəhərlərdə körə-jaylırı wə ətrapida qəkkəl yaylaqlırıla bolatti. «Qəl.» 35:1-8ni kərung. Baxka nəqqə hil tərjimiləri uxrixi mumkin.

18:10 «...balifirini ottin etküzidəx» — bəlkim «insan kurbanlılığı»ni kərsitixi mumkin.

18:10 Law. 18:21; 20:27; 1Sam. 28:7; Yəx. 8:19

18:15 Yh. 1:46; Ros. 3:22; 7:37

18:16 Mis. 20:19; Kan. 5:25; Ibr. 12:19

«Kanun xərhi»

ķerindaxliri arisidin sanga ohxaydiojan bir pəyəqəmbərni turoquzimən, Mən Əz səzlirimni uning aqzıja salımən wə u Mən uningoja barlıq tapiliojinimni ularoja səzləydi.¹⁹ Wə xundak boliduki, u Mening namimdə dəydiojan səzlirimgə կulak salmaydiojan hərkəndək kixi bolsa, Mən uningdin hesab alıman.

²⁰ Əmma Mening namimdə baxbaxtaklıq kılıp Mən uningoja tapilimiojan birər səzni səzlisə yaki baxkə ilahlarning namida söz kılıdijoan pəyəqəmbər bolsa, xu pəyəqəmbər əltürülsün.

²¹ Əgər sən kənglüngdə: «Pərvərdigar kilmiojan səzni կandaq pərk etimiz» desəng, ²² bir pəyəqəmbər Pərvərdigarning namida söz kılıqan bolsa wə u bexarət kılıqan ix toqra qıkmisa yaki əməlgə axurulmisa, undakta bu söz Pərvərdigardin qıkmiojan; xu pəyəqəmbər baxbaxtaklıq bilən səzligən dəp, uningdin korkma.

Adəm əltürük tooprısidiki kanun – panaqlik xəhərları

19¹ Pərvərdigar Hudayinglar silərgə beridiojan zemindiki taipilərni silərning aldinglardın üzüp taxliojan waktida wə silər xundakla ularning xəhərları wə eyliridə turşırınlarda,² silər xu qoçda Pərvərdigar Hudayinglar silərgə beridiojan zemində üç xəhərni ayrim kılıxinglar kerək;³ xundakla, adəm əltürgən hərbir kixi xu yərlərgə, xu xəhərlərning biriğə keqip beriwsun dəp yol hazırlanın, Pərvərdigar Hudayinglar miras boluxka silərgə beridiojan zeminni üç rayonqa belisilər.⁴ Tırık kəlix üçün xu yərlərgə keqip beriwaloqan, adəm əltürgən kixi toqıruluk bəlgilimə mundak; — u қoxnisini tasadipyiliktin urup əltürüp koyojan, xundakla əslidə uningoja eq-adawiti bolmiojan bolsa, xu yərgə keqip beriwsala bolidu.⁵ Məsilən, u қoxnisi bilən otun kesikxə ormanoja kirğan bolup, dərhəni kesikxə paltini ketürgəndə palta bexi sepidin ajrap ketip қoxnisioja tegip ketip uni əltürüp koysa, undakta jawabkar kixi bu xəhərlərdin biriğə keqip beriwelip hayat қalidu;⁶ bolmisa, kan կisasi aloquqi oqəzipi қayniqanda adəm əltürgən kixini қoşlaydu wə yol uzun boloqka, uningoja yetixiwelip əltürüwetixi mumkin; əməliyəttə, u kixi olımgə layik əməs, qünki uning əslida қoxnisioja heqkəndək eq-adawiti yok idi.⁷ Xunga mən silərgə: «Əzüngular xundak üç xəhərni ayrixinglar kerək» dəp əmr kilişən.

⁸ Pərvərdigar Hudayinglar ata-bowliringlarqa kəsəm kılıqinidək qegrayinglarni kengəytixni, ata-bowliringlarqa wədə kılıqan barlıq zeminni silərgə təkdim kılıxni halaydu;⁹ silər Pərvərdigar Hudayinglarnı seyűx wə uning yollırıda daim mengix üçün man silərgə bugün tapiliojan bu əmrni tutsanglarla U xundak kılıdu, undakta silərmə əzüngular üçün bu üç xəhərdin baxkə yənə üç xəhərni қoxisilər.¹⁰ Wə xundak қilsanglar Pərvərdigar Hudayinglar silərgə miras kılıp təkdim kılıdijojan zemin arisida nahək kan təkilməydu wə xuningdək gədiniñlarşa hun gunahı qüxməydi.¹¹ Lekin birsi қoxnisioja eq-adawat tutkən bolsa, paylap

18:18 Yh. 4:25

18:19 « xu pəyəqəmbər Mening namimdə dəydiojan səzlirimgə կulak salmaydiojan hərkəndək kixi bolsa, mən uningdin hesab alıman» — bu uluq pəyəqəmbərning salahiyiti toopruluk «қoxumqə səzimizdə tohilimiz.

18:20 «baxkə ilahlarning namida söz kılıdijoan pəyəqəmbər ... əltürülsün» — baxkə birhil tərjimisi: «baxkə ilahlarning namida söz kılıdijoan pəyəqəmbər ... elidu» — demək, əzlükidin elidü. Bizningqə muxu yerdə Hudaning kərsətkini xu pəyəqəmbərni əltürük keraklılıq bolsa kerək.

18:20 Kan. 13:6; Yer. 14:14

19:2 Mis. 21:13; Qəl. 35:9-34; Yə. 20:2

19:4 Mis. 21:13; Kan. 4:41,42

19:6 «kan կisasi aloquqi» — kan կisasiqə elixa həqküllük kixinin roli tooprısidiki kanun-bəlgilimilər «Qəl.» 35:10-35də kərsitlidü. «yol uzun boloqka» — birlə panaqlindiojan xəhər bolğanda, adəm əltürgən kixi turojan jay u xəhərgə yırak bolup kelixi mumkin; xunga, Pəlestində bir-biridin tarkək altə xəhər (andin yənə üç xəhər) tallinip «panaqlik xəhər» dəp bekitilən.

19:8 Yar. 28:13; Kan. 12:20

19:9 «mən silərgə bugün tapiliojan bu əmr» — bəlkim «Kanun Xərhi» deyən kitabtki əhdə, yəni barlıq əmr-pərmanları kərsitxi mumkin.

19:9 Yə. 20:7

«Kanun xərhisi»

turup uningə qəjum kılıp, urup əltürüwətsə wə xu xəhərlərdin birigə keqip beriwalojan bolsa,¹² undakta uning əz xəhəridiki akşakallar adəm əwtətip uni xu yərdin yandurup kelixi kerək, andin uni əltürülsün dəp «kən kəsasi aloquqi»ning kəlioja tapxuruxi kerək.¹³ Sən uni həq ayimiqin, xundak kılıqanda Israildin təkulgən gunahsız əhəndi deojini taziliojan bolisilər; andin halinglər yahxi bolidu..

Guwahqıllar toqıruluk kanun

¹⁴ Pərvərdigar Hudaying sanga igiləx üçün təkdim kılıdiqan zemində burunkıllar miras yeringə bekitkən, koxnangning pasıl texini yətkiməslilik kerək..

¹⁵ Məlüm jinayət yaki gunah toqırısında birsigə «U gunah kılıqan» dəp ərz-xikayət kilixta yaloquz bir-la guwahqıllı bolsa kupayə kilmaydu, bəlkı həmmə ix ikki yaki üç guwahqıning səzi bilən bekitilsün..

¹⁶ Birsi toqıruluk «palanqi-pokunqi gunah, kılıqan» dəp ərz kılıdiqan kara niyatlık bir guwahqı qıkṣa,¹⁷ dəwalixip kəlojan ikki adəm Pərvərdigarning aldida, xu künlərdə bolidiojan kahinlər wə sorakqi bəglər aldida hazır bolsun;¹⁸ sorakqi bəglər əstayıdillik bilən təkxürüsün; əgər həlikə guwahqı yalojan guwahqı bolup, əz kərindixi toqıruluk yalojan guwahqı bərgən bolsa,¹⁹ undakta, silər del u kərindixiə kılmakçı bolqinidək uningojumu xundak kilinglər. Xundak kılısanglar rəzillikni aranglardın yokitisilər..²⁰ Kəlojan həlkəmu bu ixni anglaydu wə körküdü wə xundakla, aranglarda undak rəzil ixni yənə kilmaydu.²¹ Silər həq rəhim kilmangalar; janqa jan, kezgə kəz, qıxqa qix, koloqa kəl, putka put elinsun..

Düxmənlər bilən jəng kiliç toqıruluk

20¹ Əgər sən düxmənliringə jəng kılıqlı qıkıp, at wə jəng hərwilirini, xundakla əzüngdin kəpənəkən bir əlni kərsəng, ulardin həq körkəma. Qünki seni Misir zeminidin qıkırıp kəlgən Pərvərdigar Hudaying Əzi sən bilən billidur.² Silər jənggə qıkış alıldı kahin əzi aldioja qıkıp həlkəkə səz kılıp³ ularqa: Əy Israil, anglangalar! Silər bugün düxmənliringlər bilən sokuxuq alıldı turuwatisilər. Kengülliringlər jürətsiz bolmisun; körkmangalar, titriməngalar, ularning səwəbədinin dəkkə-dükkigə qüxməngalar;⁴ qünki Pərvərdigar Hudaying Əzi düxmənliringlər üstdidin qəlibə kiliçinglər üçün silər bilən billə jənggə qıkıdu — dəp eytsun.

⁵ Xu qəqəda əməldarlar həlkə mundak desun: — «Aranglarda bir yengi ey selip, uni Hudaşa atimiqan birsi barmu? Undakta u ez eyigə yenip kətsun, bolmisa u jəngdə elüp ketip, baxka kixi kılıp uni Hudaşa atixi mumkin.

⁶ Tək selip üzümzar bərpa kılıp, tehi uning mewisini yemigən birkim barmu? Bar bolsa eyigə yenip kətsun, bolmisa u jəngdə elüp kətsə, baxka kixi kılıp uning mewisini yeyixi mumkin..

⁷ Bir kız bilən wədiləxkən bolup, tehi uni əz əmrığa almıqan birkim bolsa, u eyigə yenip kətsun, bolmisa u jəngdə elüp kətsə, baxka kixi kılıp uni əzигə hotunlukka elixi mumkin».

⁸ Andin mənsəpdarlar həlkə yənə sezləp: «Körkup kətkən, jürətsiz birkim barmu? U eyigə yenip kətsun. Bolmisa kərindaxlirining yürükumu uningkidək jasarətsiz bolup kəlxi mumkin» dəp eytsun.

^{19:11} Yar. 9:6; Mis. 21:12,14; Law. 24:17; Qəl. 35:16

^{19:13} «sən uni həq ayimiqin» — ibranıylı tilida «kezüng uni həq ayimisun».

^{19:14} Pənd. 22:28

^{19:15} Qəl. 35:30; Kan. 17:6; Mat. 18:16; Yh. 8:17; 2Kor. 13:1; Ibr. 10:2

^{19:19} Pənd. 19:5

^{19:21} «Silər həq rəhim kilmangalar» — ibranıylı tilida «kezüng həq ayimisun». «janqa jan, qıxqa qix, putka put ... elinsun» — bu sezlər «kisas elix» prinsipi əməs, bəlkı Hudanıng mukəddəs kənununing adil təlipidur. Hudaşa təxəkkür, Uning mehri-xərpkili adillişkəndin ziyyadə halkip qıkıdu! «Mat.» 5:38-48ni körüng.

^{19:21} Mis. 21:23; Law. 24:20; Mat. 5:38

^{20:6} Law. 19:23,24,25

^{20:7} Kan. 24:5

^{20:8} Hək. 7:3

«Қанун xərhi»

⁹ Əmaldarlar həlkə xularni eytəkəndin keyin ular həlkəning aldida yetəkqılık kılıxka қoxunlar oja sərdarlarnı tiklisun.

¹⁰ Silər hujum kılıxka məlum bir xəhərgə yekin laxkininglarda awwal uningoja sülhi toqrisida söz kilinglar. ¹¹ Əgər ular sülhini halaymiz, dəp jawab berip əz dərvazilirini silərgə aqsa, undakta uningda turuwatqan həmmə həlk silərgə bekiniplək kulluk haxarda bolidu. ¹² Lekin silər bilən sülhi kılıxka unimay, bəlkı silər bilən jəng kilməkqi bolsa silər uni қorxanglar.

¹³ Pərvərdigar Hudayinglar uni kolunglar oja tapxuroqanda uningdiki hərbir ərkəknü kılıqlap eltürünglər; ¹⁴ lekin ayallar bilən balılırlı, kala bilən xəhərdiki həmmə nərsini, yəni barlıq əqəniyəmtəni əzünglar oja kılıp elinglər; Pərvərdigar Hudayinglar əz düxmanliringlardin silərgə elip bərgən oljidin yəp seyünisilər. ¹⁵ Silərdin yırakta bolovan, zeminoja təwə bolmiojan əllərning xəhərlirigə xundak kilinglar.

Қanaaniylar bilən jəng kılıxtiki қanun

¹⁶ Lekin Pərvərdigar Hudayinglar silərgə miras kılıp beridiojan zemindiki əllərning xəhərlirini bolsa, ularning iqidiki tinikti bar heq nərsini tirik koymay, ¹⁷ bəlkı Pərvərdigar Hudayinglar silərgə buyruqandək Hittiylar bilən Amoriylar, Қanaaniylar bilən Pərizziylər, Hıwiylar bilən Yəbusiyarning həmmisini təltəküs yokitixinglar kerək. ¹⁸ Bolmisa, ular əz ilahlırioja qoqunuxtiki həmma yirginqlik ixlirini silərgə egitip, Pərvərdigar Hudayinglar oja gunah kildiyojan bolisilər.

¹⁹ Bir xəhərni igiləx üçün uzun wakit jəng kılıp қorxap turuxka tooqra kəlsə, uning ətrapidiki dərəhlərni palta bilən kesip wəyran kılmangalar; qunki ularning mewisini yesənglər bolidu. Xunga ularni kəsmənglər; qunki daladiki dərəhlər қorxiwelix kerək bolovan adəmmidi? ²⁰ Lekin silər mewilik dərəh əməs dəp bilgən dərəhlərni kesip yokitip, silər bilən soküxkan xəhərni hujum kılıp əqulitixka xu dərəhlərdin istihkam-potəylərni yasisanglar bolidu.

Eniqlənmiojan katillik delosi toqrisida

21 ¹ Əgər Pərvərdigar Hudayinglar silərgə miras kılıp igiləxkə beridiojan zemində, dalada əltürülgən bir jəsət teplisa, əməma uni əltürgən adəm məlum bolmisa, ² akşakalliringlər bilən sorakçı bəgliringlər qıkıp əlük tepliojan yar bilən ətrapidiki xəhərlərning arılığını əlqisun; ³ əltürülgüqining jəsitiqə əng yekin xəhərning akşakallarıri bolsa ixka selinmiyojan, boyuntoroğlu selinmiyojan inək teplip kəlsun; ⁴ xu xəhərning akşakallarıri inəknisi süyi tohtimay akidiojan, həydilip terilmiyojan bir jilojıqa elip berip, xu jilojining əzidə inəkninq boynını sunduruwətsun; ⁵ xu qərəda Lawiyning əwlədlili bolovan kahinlər ularning kəxiqə kəlsun; qunki Pərvərdigar Hudayinglar ularni Əzining aldida hizməttə bolup, Pərvərdigarning namida bəht-bərikət tiləxkə tallioqandur. Hərbir dəwa wə hərbir tayaq jazası ularning sezi boyiqə kesilsun. ⁶ Əltürülgüqining jəsitiqə əng yekin xəhərdiki akşakallarning həmmisi xu jilojıqa kelip, boynı sundurulən inəkninq üstidə turup, kollirini yuyup ⁷ guvahlıq berip: «Kollirimiz bolsa bu ənni təkmidi, kəzlimiz bu ixni kərmidi; ⁸ əy Pərvərdigar, Sən Əzüng hərlük bədili tələp əkutkuzojan həlkinq Israilni kəqürgəysən wə nahək akşan ənning gunahını Israil həlkinqə artmioqaysən» — desun; xundak kılıp bu ənan gunahıqa kafarət kəltürülgən bolidu. ⁹ Silər xundak kılıp Pərvərdigarning nəziridə tooqra bolovanı kılıp nahək təkulgən ənning gunahını əzünglərin qıkırıwətkən bolisilər.

«Қанун xərhı»

Hotunlukka elinojan əsir toqrluk қанун

¹⁰ Əgər silər düxmənliringlar bilən jəng kılqılı qıkqininglarda Pərvərdigar Hudayinglar ularnı kolunglarqa bərgəq, ulardin əsir alojan bolsanglar, ¹¹ bu əsirlərning arısida qıraylıq bir ayalni kərüp, kənglüng uningoja qüxüp, uni əmrinngə elixni halisang, ¹² undakta uni əyünggə elip barojin; u qeqini qüxürüp, tirnaklirini yasap, ¹³ əsirliktə kiyən kiyimlirini selip, əyüngdə olturup toluk bir ay ata-anisi üçün matəm totsun; andin sən uning kəxiqə kirip uni əzünggə ayal kılıp uningoja ər bolsang bolidu. ¹⁴ Keyin, əgərda kənglüng uningdin seyünmişə, u kəyərni halisa, baroqli koyuxung kerək; uni pulqə satmiojin wə uningoja dedəktək muamilə kilmiojin, qünki sən uningoja yekinlik kılıp uyat kılqansən.

Balilar toqrluk қанun

¹⁵ Əgər birsining ikki ayali bolup ularning birigə amraqlıq, yənə birigə əqlük kılqanı bolsa wə amraq wə əq boローン hər ikkisidin oqul tuqulqan bolsa, tunjisini əq ayalidin tapşan bolsa ¹⁶ undakta u kixi oqulliriqə barını miras üçün üləxtürüp bərgən künidə əq ayalining oqlı, yəni uning tunji oqlining orniqə amraq ayalining oqlını tunji oqullukka koyuxkə bolmayıdu. ¹⁷ U bəlkı əq ayalining oqlını tunji oqlum dəp etirap kilsun; qünki bu uning küq-kuwwti bar waktidiki dəsləpki mewisidur; tunji oqulluk höküki uningki boloqaqka, atisi barlıq mülükintin uningoja ikki ülüx miras bərsun.

¹⁸ Əgər birsining baxbaxtaq wə itaetsiz oqlı bolsa, u nə atisining səziqə, nə anisining səziqə kulağ salmay, hətta tayaq-tərbiyimu kar kılmay, ularning gepini yənilə anglimisa, ¹⁹ Uning ata-anisi uni tutup, xəhərning dərvazisioja elip berip, xəhərning akşakallırının kəxiqə kəltürsün; ²⁰ ular xəhərning akşakallırıqə ərz kılıp: — «Bu oqlımız baxbaxtaqlıq wə itaetsizlik kılıp, səzimizni anglimay yürüdi; u nəpsi yaman, xarabhor bolup qaldı» dəp eytsun. ²¹ Xuning bilən xəhərning həmmə həlkı bir bolup uni qalma-kesək kılıp əltürsün. Silər bu yol bilən əzünglardin rəzillikni qıkıriwetisilər; pütkül Israil bu ixni anglap korkidiojan bolidu.

Jinayətqining jəsiti

²² Əgər birsi elüm jazasiqə layik gunah sadir kılıp, əltürülgən bolsa wə jəsитini bir dərəhkə esip koyqan bolsanglar, ²³ əlüki keqiqə dərahtə kalmışın; kəndakla bolmuşun, silər dərəhkə esilojuqını xu kündə komüwetinglər (qünki kimdəkim dərəhəkə esiloqan bolsa, Huda təripidin lənətkə kəldurulqan kixi hesablinidü). Xundak kilsanglar, Pərvərdigar Hudayinglar silərgə miras kılıp bərgən zeminni bulqimiojan bolisilər.

Yitkən janiwarlar, kiyinix katarlıklar toqrluk bəlgilimilər

22¹ Sən kərindixning kalisi ya əq kətkinini kərsəng, qatikinq bolmay yurmə; kəndakla bolmuşun, uni kərindixning kəxiqə yətküzüp bər.. ² Əgərda kərindixning sanga yekin olturmisa wə yaki igisini tonumisang, xu əhaywanni əz əyünggə elip kelip, kərindixning uni izdəp kəlgiliqə əzüng saklap andin uningoja tapxurup bərgin. ³ Sən oxhaxla uning yitkən exiki yaki kiyimlirinimu xundak kıl; xundakla kərindixning hərkəndək yitkən nərsisini tepiwalsang, unimu xundak kılqoqin; sən əzüngni bu ixtin qaqrımıqin.

⁴ Əgər kərindixning exiki yaki kalisining yolda yikılıp qüxkinini kərsəng, sən bu əhwaldin əzüngni qaqrımıqin; kərindixningə yardımoxi uliojini tartip turoquzojin.

^{21:17} Yar. 49:3; 1 Tar. 5:1; Zəb. 78:51

^{21:19} «... uni tutup, xəhərning dərvazisioja ... xəhərning akşakallırının kəxiqə kəltürsün» — kona zamanlarda xəhərning akşakallırı sorak-dəwalar üstidin həküm qıkırix üçün xəhər dərvazisida olтурattı.

^{21:23} Gal. 3:13

^{22:1} Mis. 23:4

«Қанун xərhi»

⁵ Ayal kixi bolsa ərlərning kiyimini kiymisun; xuningçə ohxaxla ər kixi ayal kixining kiyimini kiymisun; qünki kimki xundak ələs; Pərvərdigar Hudayingning aldida yirginqlik bolidu.

⁶ Əgər sən yolda ketiwetip, bir dərəhtə yaki yerdə balilir yaki tuhumliri bolqan əksning uwisiçə uqrısan, anisi tuhum yaki balilirini besip yatkan bolsa, ana-balilirini birakla almiojin;

⁷ heq bolmiojanda sən anisini əkyuwetip, balilirinila alsang bolidu; xundak əlsang sanga yahxi bolup uzun əmür kərisən.

⁸ Yengi bir əy salsang, egyptəngə bir tosma tam yasiojin; bolmisa birsi uningdin yikilip qüxsə, ezunggə kan tekülüx gunahını kəltürüxüng mumkin.

Saplıq tooprısidiki ixlar

⁹ Əz üzümzarlıkingçə ikki hil uruk qaqqmiojin; bolmisa teriojiningning həmmisi wə üzümzarlıking məhsulatlıri bulqanojan hesablinidu.

¹⁰ Sən kala bilən exəknı birgə əkup yər həydimigin.

¹¹ Yung wə kanaptın ibarət ikki hil yiptin tokolojan kiyimni kiymiggin.

¹² Sən yepinojan tonungning tet burjikigə pəpük koyojin.

Ər-hotunluqta sap dilliq bolux kerək

¹³ Əgar biri hotun elip uningoja yekinqılık kılqandın keyin uningoja əq bolup, ¹⁴ Uning yaman gepini kılıp, uningoja bətnam qaplap, ərz kılıp: «Mən bu hotunni aldım, lekin uningoja yekinqılık kilsəm uning kız əməslikini bildim» desə, ¹⁵ undakta kizning ata-anisi kizning paklık ispatini elip xəhər dərwazisida olturojan xəhərning aksakallırıja kəltürüsən, ¹⁶ andin kizning atisi aksakallarəja söz kılıp: «Mən kizimni bu kixığa hotunluğka bərdim, lekin u uningoja əq bolup kaldi; ¹⁷ wə mana, u uning yaman gepini kılıp, bətnam qaplap ərz kılıp: «Kizingning kız əməslikini bildim» dəydi. Bırak mana kizimning paklık ispatı!» dəp, ispat rəhətni aksakallarning aldida yeyip koysun. ¹⁸ U wakitta xəhərning aksakalları erini tutup uningoja tayaq-tərbiyə berip, ¹⁹ Israildiki bir pak kizning yaman gepini kılıp, uningoja bətnam qaplidiq dəp, yüz xəkəl kümüx tələtsən; andin ular pulni kizning atisiçə bərsən dəp bekitsən. Əmma kiz bolsa xu kixining hotunu bolup turiwerixi kerək; ər pütün əmridə uni əkup bərsə bolmaydu.

²⁰ Lekin bu sez rast qıkıp, kizning paklık ispatı bolmisa, ²¹ kizni atisining əyining dərwazası aldioja aparsun wə atisining əyidə buzukluk kılıp Israilning iqidə xərməndilik kılqanlılığı üçün uning xəhərinin adəmləri xu yerdə uni qalma-kesək kılıp əltürüsən. Xundak kılqininqlarda silər ezunglardin rəzillikni qıkırıwtisilər.

²² Əgər birsi eri bar hotun bilən zina kılıp tutulup kəlsa, zina kılıxşan ər-hotun ikkilisi əltürülsən. Xundak kılqanda Israileñ iqidin rəzillikni qıkırıwtisilər..

²³ Əgər birsi xəhərdə biraw bilən wadılıxip koyojan bir kizni uqrıtip, uning bilən billə bolsa,

²⁴ ikkilisini xəhərning dərwazisəçə elip qıkıp qalma-kesək kılıp əltürüngələr; kiz bolsa xəhərdə turup warkırımiçini üçün, ər bolsa baxxisinin wədiləxkən kizi bilən yatkını üçün əltürülsən. Xundak kılıp, silər ezunglardin rəzillikni qıkırıwtisilər.

22:9 «Əz üzümzarlıkingçə ikki hil uruk qaqqmiojin» — mənisi (1) üzümzar iqidə ikki hil axlık terixə bolmayıdu; (2) üzümzar iqidə, üzüm urukliridən baxxə uruklarnı terixə bolmayıdu. Bizningçə birinci manisi tooprıdur («Law» 19:19 ni kerüng). «bulqanojan hesablinidu» — baxxə birhil tərjimisi: «mukaddəslikkə musadıra kılınıb Hudaçə, yəni ibadəthanidəki hizmətə ixlixtixa taxpuruluxi kəsək.

-Xübhisizk, bu ayəttiki wə 10-11-ayətlərdəki əmrələrning həm əməliy paydisi bar həm rohiy jəhəttin kep keqmə mənisi bar. Okurmanlıs ezləri İnjilindən xəlep keqmə mənilişini tapalayıd.

22:9 Law. 19:19

22:12 Qəl. 15:38; Mat. 23:5

22:22 Law. 20:10

«Kənun xərhı»

²⁵ Əgər ər kixi baxkısı bilən wədiləxkən kızni dalada uqrıtıp, uni tutuwelip uning bilən yatsa, pəkət kız bilən yatkan ər kixi əltürülsün. ²⁶ Kızoja bolsa, həqnemə kilmanglar, qünki kizning əzidə elümğə layik həq gunah yok. Bu ix bolsa birsi koxnisioja hujum kılıp uni əltürwətkəngə ohxax ixtur. ²⁷ Qünki u baxkısıoja wədiləxkən kızni dalada tutuwaloşanda, kız towliojan bolsimu uni kutkuzojudək kixi tepilmiojan.

²⁸ Əgər birsi birər ər bilən wədiləxmigən kızni tutuwelip, uning bilən yetip hər ikkisi tutulsə, ²⁹ kiz bilən yatkan adəm kizoja yekinqilik kılıp har kılıojini üçün kizning atisioja əllik xəkəl kümüx berixi kerək; andin kizni əzигə hotun kılıp elixi kerək; u pütkül əmriddə uni կոյս ərəsə bolmayıdu.

³⁰ Həqkim atisining hotunini almaslışı kerək, atisining yotkınıni aqmaslışı kerək..

Jamaətning saplığı

23 ¹ Kimki sokulux yaki kesilix tüpəylidin ahta kiliwetilgən bolsa, Pərwərdigarning jamaitigə kirmisun..

² Kimki һaramdin tuoqulojan bolsa Pərwərdigarning jamaitigə kirəlməs; oninqi əwladijojqə mundaklardın həqkim Pərwərdigarning jamaitigə kirmisun.

³ Həqbir Ammoniy wə ya həqbir Moabiy Pərwərdigarning jamaitigə kirmisun; oninqi əwladijojqə ulardin həqkim Pərwərdigarning jamaitigə hərgiz kirmisun.. ⁴ Səwəb xuki, silər Misirdin qıkqıninglarda ular aldinglaroja yeməklik, su elip qıkımı wə silərgə ziyanəxlik kılıxka silərni karojisun dəp, Aram-Naharaimdiki Petorluk Beorning oqlu Balaamni yallidi..

⁵ Lekin Pərwərdigar Hudayinglar bolsa Balaamning səzini anglimay, bəlkı silər üçün karojixni bərikətkə aylanduruwətti; qünki Pərwərdigar Hudayinglar silərgə muhəbbət baoqlijan. ⁶ Silər həmmə künliringlarda Ammoniyalar wə Moabiy larning aman-esənlikli wə bəhtini hərgiz istiməngər.

⁷ Lekin Edomiyalar kərindixinglar bolоlaq, ularoja nəprət bilən karimanglar. Misirliklərə qədər bilən karimanglar, qünki silər ularning zeminida musapir bolup turoqanidinglar.

⁸ Bularning üqinqi əwlədidin tuoqulojan balilar Pərwərdigarning ibadət jamaitigə kirsə bolidu.

Xəhsiy tazilik

⁹ Düxmənliringgə karxi jənggə qıkıp qedir tiksəng, hərhil napaklıqtın ehtiyyat kilojin. ¹⁰ Əgər aranglarda keqisi birsi qüxicidə Xəytan atlap napak bolojan bolsa, u qedirgahdən qıkıp kətsun; qedirgahdə udulla kirmisun; ¹¹ kəqkurun kırğəndə u suşa qüxüp, kün patkanda qedirgahdə yenip kirsun.

¹² Hajitinglar üçün qedirgahning sirtida bir jayinglar bolsun; tərətkə xu yərgə beringlar.

¹³ Saymanliring iqidə bir gürjək bolsun; sən sirtta tərətkə oltursang, uning bilən ərək kolap təritingni kəmwəwt. ¹⁴ Qünki Pərwərdigar Hudaying seni kutkuzuxka, düxmənliringni

22:29 Məs. 22:16

22:30 «atisining hotuni» — əgəy anisi yaki atisining tokili. «atisining yotkınıni aqmaslışı kerək» — demək, atisining tokili yaki əgəy anisi bilən munasiyat ətküzsə atisining nomusioja tagkan bolup hesablındı.

23:1 «Pərwərdigarning jamaiti» — bu ibarə: birinqidin mukaddəs jay alıldı bolsun yaki baxqa yərlərdə bolsun ibadət sorunlarını, xundakla Pərwərdigar Israiloja tapxurojan həyt-bayramlar oja katnixix imtiyazını kərsitidü; ikkinqidin, İsrailidiki toluk hüqukluk pukralar, yəni əməldər, aksakallar yaki sorakçı bolalaydiyoşanları kərsatşə kerək.

«...ahta bolup kalojan bolsa Pərwərdigarning ibadət jamaitigə kirəlməs» — kədimki zamanlarda butpərəslər əz butlirişa sadəcətlilikini bildürük üçün bəzidə əz jinsiy əzalırını kesiwetətti.

23:3 Nəh. 13:1

23:4 «ular aldinglaroja yeməklik, su elip qıkımı» — iibraniy tilida «ular aldinglaroja nan, su elip qıkımı».

23:4 Qəl. 22-24

23:10 «Xəytan atlap» — biz muxu səzni tərjimimizdə ixlətkinimiz Xəytanning bu ixşa məs'ul ikənlikini kərsətkinimiz yok, Okurmənlər bu səzən tonux bolojanlılığı üçün ixləttük, halas.

«Kanun xərhi»

aldinglarqa tapxuruxka qedirgahıng otturısida yürüdü; xunga sening qedirgahıng pak bolsun. Bolmisa U seningkidə birər paskinılık kərsə səndin ayrılip ketixi mumkin.

Kullarqa қandak muamilə klix

¹⁵ Oz hojisidin ķeqip yeningoja kəlgən kulni eż hojisidə tutup bərmigin. ¹⁶ U aranglarda silər bilən billə turup, ķaysı xəhərning dərwazisi iqidə ķaysı yərni tallisa, xu yerdə tursun. Silər uningoja zulum kilmangalar.

¹⁷ Israilning kızlırinining arisida həqbir paħixə bolmisun, Israilning oqullirining arisida həqbir paħixə həzilək bolmisun. ¹⁸ Bir ķasəmni bəja kəltürmək üçün Pərwardigar Hudayinglarning eyigə paħixining pulini yaki həziləkning pulini kəltürmigin; qünki bu ikkisi Pərwardigar Hudayingning aldida yirginqliktur..

Əsüm wə ķasəmlər toqrluluk

¹⁹ Silər eż kerindixinglardın əsüm almangalar; pulning əsümi bolsun, axlıqning əsümi bolsun yəki hərkəndək əsüm aloqudək baxka nərsinə əsümini alsanglar bolmayıdu. ²⁰ Əmma qətəlliktin əsüm alsanglar bolidu, lekin kerindixinglardın həq əsüm almangalar. Xundak kilsanglar Pərwardigar Hudayinglar silər uni igiləxkə kiridiqan zeminda, kolliringlarning barlıq əmgikida silərgə bərikət beridu.

²¹ Sən Pərwardigar Hudaying aldida bir nərsini ataxka ķasəm kılqan bolsang, uningoja əməl klixka həyal kılma. Bolmisa, Pərwardigar Hudaying uni səndin tələp kılqınıda gunahkar bolisən.. ²² Lekin əgər sən bir nərsini ataxka ķasəm kilmisən, u sanga həq gunah bolmayıdu.

²³ Aozzingdin qıkkanoja əməl kılqın; Pərwardigar Hudayingoja ķasəm kılıp atioqiningni, yəni aozzingning səzi boyiqə ihtiyyarı hədiyəngni sunuxung kerək.

²⁴ Sən қoxnangning tallıqıja kirsəng halıqiningqə yəp toyun, əmma ķaqa-ķuqangoja elip mangmiojin.

²⁵ Қoxnangning pixkən ziraətlikigə kirsəng, қolung bilən ziraətning bexini üzüp alsang bolidu; əmma қoxnangning ziraətlirigə orqak saloquqi bolma.

Talak heti berix toqrluluk

24 ¹Əgər birsi bir ayalni əmrigə aloğandin keyin uningda birər sət ixni bilip, uningdin seyünmişə, undakta u talak hetini pütüp, uning ķolioja berixi kerək; andin uni eż əyidin qikiriwətsə bolidu. ²Ayal uning əyidin qikardin keyin baxka ərgə təgsə bolidu. ³Bu ikinçi ərəmu uni yaman kerüp, talak hetini yezip ķolioja berip uni eż əyidin qikiriwətsə yaki uni aloğan ikinçi eri əlüp kətsə ⁴uni կoyup bərgən awwalkı eri uni napak hesablaş, ikinçi ketim hotunlukça almisun; qünki undak ķilsa, Pərwardigarning aldida yirginqlik ix bolidu. Sən Pərwardigar Hudaying sanga miras kılıp beridiqan zeminning üstigə gunah yüklimin.

^{23:18} «həzilək» – iibraniy tilida «it». Ayetta alahidə kezdə tutulojını butpərəslik yolidə paħixə bolup tenini satkuqlar.

^{23:19} Mis. 22:25; Law. 25:36; Neh. 5:2-13; Luča 6:34, 35

^{23:21} Qol. 30:3

^{23:25} Mat. 12:1

^{24:1} «birsə... ayalida birər sət ixni bilip,...» – bu yərdiki «sət (uyatlık) ix» zinani kərsətmeydə; zinahorluk bolsa əlüm jazası berilətti. Xunga «sət ix» bəlkim ayalining baxka ərlərgə karap naz-kərəxmə ķilixi, zina kilmay lekin baxka birhil oynixini kərsitixi mumkin.

^{24:1} Mat. 5:31; 19:7; Mar. 10:4

^{24:4} «...undak ķilsa, Pərwardigarning aldida yirginqlik ix bolidu» – nemixka bu ix «Pərwardigarning aldida yirginqlik ix bolidu?» Bu məsilə toqrluluk «kökumqə söz»imizdə azrak tohtılımiz.

«Қанун xərhı»

Rəhəimdillik, mahaw kesili wə adalət toqıruluk

⁵ Əgər birkim yengidin hotun alojan bolsa uningoja nə jənggə qıkix, nə baxka birər ixka buyrulmisun; u bəlkı alojan hotunini hux ķılıx üçün bir yiloqə ərkin-azad bolup eyidə oltursun..

⁶ Həqkim yarоunqak yaki tügmənning üstü texini kapalətkə almisun; qünki bu ix birsining həyatını kapalətkə alojandək bolidu.

⁷ Əgər birkim Israillardın boローン kərindixining birini bulap kelip, uni kuldək ixlətsə wə yaki uni setiwətsə xu bulangqi əltürülsün; silər xundak ķilsanglar aranglardın rəzillikni qıkırıwetisilər.

⁸ Pesə-mahaw wabası pəyda bolsa, ezunglaroja pəhəs bolunglar, Lawiy kahinlarning silərgə barlıq kərsətkinini ķilinglar; mən ularoja կandaq əmr kılqan bolsam xuningoja kengül կöyp eməl ķilinglar.. ⁹ Misirdin qıkqininglarda Pərwərdigar Hudayinglarning yolda Məryəmə kandaq kılqinini əskə elinglar..

¹⁰ Əgər sən əz buradər-ķoxnangoja kərz bərsəng, kapalət elix üçün əyigə kirmigin; ¹¹ bəlkı taxkırıda turup tur; sanga kərzdar kixi əzi sanga beridiojan kapalətni taxkırıqa elip qıksun.

¹² Xu kixi yoksul bolsa sən uningdin kapalətkə alojan kiyimni yepinip uhlimioqaysən; ¹³ Həq bolmiqanda sən bəlkı kapalətni kün patkanda uningoja կayturup bərgin; xundak ķilsang u əz tonini yepinip uhlioqanda, sanga bəht-bərikət tiləydu. Xundak ķilsang bu ix sanga Pərwərdigar Hudayingning alidda həkəkaniylıq sanılıdu..

¹⁴ Ajiz, namrat mədikaroja naħəklik kılma, məyli u kərindaxliringlardın bolsun yaki yeza-xəhərliringlarda turoqan musapirlardin bolsun. ¹⁵ U namratlıktın əz həkkigə intizar bolqəqə, u ixligən xu künü kün petixtin burun həkkini qoqum bərgin; bolmisa, u sening toorangda Pərwərdigaroja pəryad ketüridi, bu ix gunahı bolup bexingoja qüixidu.

¹⁶ Balilirining jinayiti üçün ata əltürülmisun, balilarmu atining jinayiti üçün əltürülmisun; bəlkı jinayiti bar boローン hərbir kixi əz gunahı üçün əlüm jazasını tartsun..

¹⁷ Sən musapir yaki yetim toqrisidiki həkümni burmilima; tul ayalning kiyim-keçəklirinimu kapalətkə alma, ¹⁸ bəlkı ezungning Misirda kul bolup Pərwərdigar Hudaying seni xu yərdin hər kılıp kütküzup kəlginini yadingoja kəltürgin. Xunga mən sanga buningoja eməl kılqın dəp buyruymən.

¹⁹ Sən etizlikinqning həsolunu yiçkiningda bir baq ənqini untup կalojan bolsang, uni elip kelix üçün yenip barmiojin; u ənqə musapir, yetim-yesir wə tul hotunoja təgsun. Xundak kılqanda Parwərdigar Hudaying sening kolliringning barlıq əmgikini bəriatlaydu..

²⁰ Zəytun dərihingni kakķiningdin keyin xahlırıda կalojanlırını käyta կakma; käldukłiri musapir, yetim-yesir wə tul hotunoja təgsun.

²¹ Üzümzarlıqingning üzümlirini yiçip boローンdin keyin waxang kilmiojin. Käldukłiri musapir, yetim-yesir wə tul hotunoja təgsun.

²² Əzüngning Misir zeminida kul boローンingni yadingoja kəltürgin; xunga mən sanga buningoja eməl kılqın dəp buyruymən.

^{24:5} Kan. 20:7

^{24:7} Mis. 21:16

^{24:8} Law. 13:2

^{24:9} «... Pərwərdigar Hudayinglarning yolda Məryəmə kandaq kılqinini əskə elinglar» — «Qəl.» 12:1-15ni kerüng.

^{24:9} Qəl. 12:10

^{24:12} «sən uningdin kapalətkə alojan kiyimni yepinip uhlimioqaysən» — yaki «kəqtə uhlioqiningda uningdin kapalətkə alojan kiyimni yeningda կaldurmiojin».

^{24:13} Mis. 22:26

^{24:14} Law. 19:13; Yak. 5:4

^{24:16} 2Pad. 14:6; 2Tar. 25:4; Yər. 31:30; Əz. 18:20

^{24:17} Mis. 22:21; 22; Pənd. 22:22; Yəx. 1:23; Yər. 5:28; 22:3; Əz. 22:29; Zək. 7:10

^{24:19} Law. 19:9; 23:22

«Kanun xərhi»

Hər türlü əməkdaşlıq

25¹ Əgər ikki kixi birnərsini talixip kəlip, həküm berixni tələp kılıp sot aldişa kəlsə, undakta sorakqlar dəwaoğa həküm qıkirip həkdarnı hək, gunahı bar adəmni gunahkar dəp jakarlisun. ² Əgər gunahkar adəm dərrigə layik bolsa, sorakqi uni əzininə alındıda yərgə yatçuzup, uning kılıqan gunahıja layik sanap dərrilisun. ³ Lakin pəkət kırıq dərrilə urulsun; xuningdin ziyyadə urulmisun, kəp urulsa xu kərindixing kəz aldingda kəmsitilgən bolidu.

⁴ Sən haman tepiwatkan kalining aqızını boqmiojin..

⁵ Əgər bir yerdə turidiojan kərindax aka-inilarning biri bala yüzü kərməy əlüp kətsə, elgən kixinining ayalı yat bir kixığa təqmisun; bəlkı uning erining birtuoqkan kərindixi uning kəxioqa kirip uni hotunluğka elip, birtuoqkan kərindaxlıq burqını ada kilsun; ⁶ elgən kərindixining ismi Israildin eqrürüləməliyi üçün ayalning tunji balisoja uning ismi koyulsun.

⁷ Lakin əgər bu kixi yənggisini elixni halimisa, yənggisi xələr dərvazisidiki aksakallarning kəxioqa berip: «Erimning birtuoqkan kərindixi əz kərindixining ismini Israilda qalduruxka unimi; u mən üçün birtuoqkan kərindaxlıq burqını ada kilişkə unimidi», dəp eytsun.

⁸ Andin uning xəhiriidiki aksakallar uni qakırtıp uningoja nəsihət kilsun; əgər u: «Mən uni hotunluğka elixni halimaymən», dəp qing turuwalsa, ⁹ yənggisi aksakallarning kəz alındıda uning kəxioqa berip, uning putidin kəxini saldurup, yüzigə tekürüp: «Bir tuoqkan kərindixi üçün aila kuruxka unimiqan kixığa xundak kilişsun!» dəp jakarlisun. ¹⁰ Xu kixinining nami Israillinq iqidə: «Kəxi selinəqüqinqing əyi» dəp atalsun.

¹¹ Əgər ikki adəm bir-biri bilən uruxup kəlojınida birining ayalı əz erigə yardımoxip erini uroquning kolidin ajratmakçı bolup, kolini uzitip uroquning jan yerini tutuwalsa, ¹² undakta sən uningoja həq rəhim kilmay kolini kesiwət..

¹³ Sening haltangda qong-kıqık ikki hil taraza texi bolmisun.

¹⁴ Öyüngdə qong-kıqık ikki hil əfəh saklima..

¹⁵ Taraza texing toptooqra, durus bolsun; əfəhinqmu toptooqra, durus bolsun. Xundak kilsang Pərwərdigar Hudaying sanga beridiojan zemində əmrüng uzun bolidu. ¹⁶ Qünki kimki xundak ixlar kilsa, kimki nahək ix kilsa, Hudaying Pərwərdigarning aldida yirginqlik sanılıdu.

Amaləklərin kelidiojan həterni yokıtix

¹⁷ Misirdin qıkip keliwatkininə larda Amaləklərning silərgə neməkələqinini esinglarda tutungular;

¹⁸ ular Hudadin korkmay, yolda silərgə uqraptı, silər hərip-qarqap əhalinglər kalmıqan qaçda, kəyninqlarda kəlojan ajiz kixılerni urup yokatmidim? U Hudadin həq korkmidi. ¹⁹ Xunga, Pərwərdigar Hudaying mirasing bolsun dəp sanga igiləxkə beridiojan zemində, Pərwərdigar Hudaying ətrapıngdiki barlıq düxmənlilikdən amanlıq bərginidə, Amaləklərning namini asmanın tegidə əslənmigüdək dərijidə eqrürübət; bu ixni unutma.

Mewə wə baxka məhsulatlardın «birinqi həsol»ni Hudaşa atax

26¹ Sən Pərwərdigar Hudaying sanga miras kılıp beridiojan zeminoja kirip uni əzüngning kılıp igiləp olturaklıxkanda, ² Pərwərdigar Hudaying sanga beridiojan zeminning həsolunu

^{25:3} 2Kor. 11:24

^{25:4} 1Kor. 9:9; 1Tim. 5:18

^{25:5} Mat. 22:24; Mar. 12:19; Lukə 20:28

^{25:7} Rut 4:7

^{25:9} Rut 4:5

^{25:12} «sən uningoja həq rəhim kilmay...» —ibraniy tilida «kezüng uni həq ayimay...».

^{25:14} «əfəh» — axlıq-danlarning elqəm birlik, təhminən 20 yaki 27 litr.

^{25:16} Pənd. 11:1

^{25:17} Mis. 17:8

«Қанун xərhı»

aloğanda, sən yərning dəsləpki pixkən mewisini elip, sewətkə selip Pərvərdigar Hudaying Əz namini қoyuxka tallayıdışın jayşa elip berixing kerək;³ andin xu wakittiki kahınınning kəxişə kəltürüp, uning qoja: «Pərvərdigar Əzi bizgə berixkə ata-bowilirimizə qəsəm kılıqan zeminoja kirdim, bugün mən Pərvərdigar Hudayingning aldida xundak bolqınıqə guwahlımən», dəp eytisən.

⁴ Kəhin sewətni қolungdin elip uni Pərvərdigar Hudayingning kurbangahınınıng aldida koyidı; ⁵ andin sən Pərvərdigar Hudayingning aldida söz kılıp mundak dəysən: — «Mening atam əslı qerib bir aramıy idi; Misiroqa qüxüp olturaklaxtı; ular xu yerdə sani az musapir bol-simu, baroqanseri kepiyip uluq, küqlük, qong bir həlk boldı...»⁶ Lekin Misirliklər bizgə kattik kolluk kılıp, zulum selip bizni eçir əmgəkkə saldı. ⁷ Əmma biz ata-bowilirimizning Hudasi Pərvərdigaroja pəryad kılıwiduk, Pərvərdigar awazımıznı anglap biz tartıwatkan harlik, japa wə zulumoja nəzirini saldı. ⁸ Xuning bilən Pərvərdigar küqlük kol wə uzartkan bilək, dəhxətlər wə məjizilik alamətlər wə karamətlər bilən bizni Misirdin qıkırıp ⁹ bizni bu yərgə elip kəlip bu zeminoja, yəni süt bilən həsəl ekip turidişan bir zeminoja igə kıldı!

¹⁰ Əmdi mana, əy Pərvərdigar, sən Manga bərgən bu zeminnin mewisining dəsləpki pixkəninini sening kexinqoja əkəldim», dəysən.

Xularni dəp, sewətni Pərvərdigar Hudayingning həzurida koyup, Pərvərdigar Hudayingning aldida səjdə kılısən; ¹¹ xundak kılıp sən wə əyündikilər Pərvərdigar Hudayingning silərgə ata kılıqan həmmə nemətliridin hux bolunglar; əzüng, Lawiyalar wə aranglarda turidişan musapirlar koxulup xadlininqlər.

Üqinqi yıldiki exrə

¹² Sən hər üqinqi yılıda, yəni ondin biri bolqan exrə yılıda həmmə həsulungning ondin biriñi exrə ayriq bolqandan keyin, sən Lawiy bilən musapiroja, yetim-yesir, tul hotunlaroja dərvaziliringning iqidə xulardin yəp toyunsun dəp berisən; ¹³ wə sən Pərvərdigar Hudayingning aldida söz kılıp xundak dəysən: «Mən əyümđin Hudaqə mukəddəs kılınojan nərsilərni ayriq elip qıkıp, sən Manga tapiliojan əmr boyiqə bularni Lawiy bilən musapiroja, yetim-yesir, tul hotunlaroja bərdim; man Sening əmrliringning həqbirini nə buzmidim, nə həqqaqan unutmidim; ¹⁴ matəm tutkanlırmida xulardin həqnemini yemidim, napak hələttə turup buningdin birnemini almidim; əlgən kixığa atap buningdin həqnemə bərmidim, bəlki Pərvərdigar Hudayimning awazını anglap hər ixta Sən manga əmr kılıqining boyiqə kıldırm. ¹⁵ Əmdi Sən mukəddəs makaning bolqan asmanlardın nəzər selip Əz həlkinq Israilni, xundakla ata-bowilirimizə qəsəm bilən kılıqan wədəng boyiqə, həsəl bilən süt akidişan, bizgə bərgən bu zeminni bərikətligəysən».»

Hulasə

¹⁶ Bugün Pərvərdigar Hudaying bu bəlgilimilərgə həm həkümlərgə əməl kılıxka əmr kıldı; pütün kəlbing, pütün jening bilən ularni tutup ularqə əməl kıl.

¹⁷ Sən bugün Pərvərdigarnı əzüngning Hudaying boluxka, xundakla Uning yollırıda mengixka, Uning bəlgilimilirigə, Uning əmrlirigə, Uning həkümlirigə əməl kılıp Uning awazioja կulak

^{26:2} Mis. 23:19; 34:26; Law. 2:14; 23:10; Qəl. 15:17

^{26:5} «Mening atam əslı qerib...» — yaki «mening atam əslı sərgərdan» yaki «mening atam əslı yokap ketəy degən».

^{26:5} Yar. 46:1

^{26:12} Law. 27:30; Qəl. 18:24; Қan. 14:28, 29

^{26:13} Қan. 14:27

^{26:15} Yəx. 63:15

«Қанун xərhi»

selixka köbul kıldıng; ¹⁸ wə Pərwərdigar bolsa bugün silərni Əzining has həlkı boluxka, Uning barlık əmrlirini tutuxkə (u silərgə wədə kılıqandək) silərni köbul kıldı.

¹⁹ Xundaq bolsa, U silərgə izzət, nam-xəhrət wə xan-xərəp berip, Əzi yaratqan barlık əllərdin silərni üstün җilidü. Buning bilən silər Uning eytkinidək, Pərwərdigar Hudayinglar üçün mukəddəs bir həlk bolisilər..

Xəkomdə yicəlix – bəht-bərikət wə lənətlik ixlar

27¹ Musa wə Israilning aksakalları həlkə buyrup mundak dedi: —
«Mən bugün silərgə tapiliojan bu barlık əmrni tutungular. ² Iordan dəryasidin etüp Pərwərdigar Hudayinglar silərgə beridiojan zeminoja kirğan kündə, silər qong-qong taxlarnı tikləp ularni hak bilən akartinglar; ³ andin ata-bowiliringlarning Hudasi Pərwərdigar silərgə wədə kılıqinidək, Pərwərdigar Hudayinglar silərgə beridiojan, süt bilən həsəl ekip turidiojan zeminoja kirixinglar üçün dəryadin etkininqlərdə, bu ənunning həmmə səzlərini xu taxlar oja pütüp koyunglar. ⁴ Silər Iordan dəryasidin etüp, meniñ bugünkü əmrini boyiqə xu taxlarnı Ebal teoqida tikləp, ularni hak bilən akartinglar. ⁵ Silər xu yərdə Pərwərdigar Hudayinglar üçün təmür əswab təqmigən taxlardın kurbangah yasanglar; ⁶ Pərwərdigar Hudayinglarning bu kurbangahı yonulmiojan, pütün taxlardın yasalsun; uning üstidə keydürmə kurbanlıklarını Hudayinglar Pərwərdigaroja atap sununglar, ⁷ wə xu yərdə inaklıq kurbanlıklarını sununglar, ulardin yəp Pərwərdigar Hudayinglarning həzurında xadlininglar. ⁸ Silər xu taxlar üstigə bu ənunning həmmə səzlərini enik pütüp koyunglar.

⁹ Andin Musa bilən Lawiy kahinlər pütkül Israiloja səzkilip: «Əy Israil, xük turup anglangalar! Silər bugün Pərwərdigar Hudayinglarning həlkı boldunglar. ¹⁰ Əmdi Pərwərdigar Hudayinglarning awazioja կulak selip, mən bugün silərgə tapiliojan uning əmrliri wə bəlgilimilirigə əməl kilinglar» — deyixti.

¹¹ Xu kuni Musa həlkə əmr kılıp mundak dedi: —

¹² Silər Iordan dəryasidin etkəndin keyin, bular, yəni Ximeon, Lawiy, Yəhuda, Issakar, Yusup bilən Binyaminlər Gərizim teoqining üstidə turup, həlkə bəht-bərikət tilisun. ¹³ Bular, yəni Rubən, Gad, Axır, Zəbulun, Dan bilən Naftali Ebal teoqining üstidə lənət okuxka tursun.

Əhədə kərsitilgən lənətlik ixlar

¹⁴ U wakıttta Lawiylar Israillarning həmmisiga yüksəri awaz bilən: —

¹⁵ «Kimki hünərəwənninq kəli bilən birər oyma yaki կuyma məbudni yasap qikə (Pərwərdigar aliddə yirginqlik ixtur!), uni yoxurunqə tikləp koysa lənətkə կalsun» dəp jakarlisun. Andin həlkəning həmmisi jawabən: — Amin! desun..

¹⁶ «Kimki ata-anisini kezgə ilmisa lənətkə կalsun» dəp jakarlisun. Andin həlkəning həmmisi jawabən: — Amin! desun.

¹⁷ «Kimki կoxnisining pasıl texini yetkisə lənətkə կalsun», dəp jakarlisun. Andin həlkəning həmmisi jawabən: — Amin! desun.

¹⁸ «Kimki bir korni yoldın azdursa lənətkə կalsun» dəp jakarlisun. Andin həlkəning həmmisi jawabən: — Amin! desun.

^{26:17} Yar. 17:7

^{26:18} Mis. 19:5; Kan. 7:6; 14:2

^{26:19} Kan. 4:7

^{27:2} Yə. 4:1

^{27:5} Mis. 20:25; Yə. 8:31

^{27:12} Kan. 11:29

^{27:15} «lənətkə կalsun» — muxu sezning muxu yərdiki asası ukümi həlkəning lənitigə կaləşənlik əməs, bəlkı «Huda lənət kildi», «Hudanıng jazasişa uqrayıdiojan» deyən ukümnü bildürdü.

«Қанун xərhı»

¹⁹ «Kimki musapir, yetim-yesir wə tul hotun toqrisidiki həkümni burmilisa, lənətkə қalsun» dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: — Amin! desun.

²⁰ «Kimki atisining hotuni bilən yatsa, atisining yotkinini aqkan bolojaqka lənətkə қalsun» dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: Amin! — desun..

²¹ «Kimki həywan bilən munasiyat kilsə lənətkə қalsun» dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: Amin! — desun.

²² «Kimki atisining kizi yaki anisining kizi bolojan eż həmxirisi bilən yatsa lənətkə қalsun» — dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: Amin! — desun.

²³ «Kimki keynanisi bilən yatsa lənətkə қalsun» dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: Amin! — desun.

²⁴ «Kimki koxnisini paylap turup yoxurun eltürsə lənətkə қalsun» dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: — Amin! desun.

²⁵ «Kimki gunahsız adəmni eltürüp uning kəni üçün hək alsə lənətkə қalsun» dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: — Amin! desun.

²⁶ «Kimki bu қanurnıng səzlirigə kəngül bəlməy, uningə ja əmal kilixta qing turmisa, lənətkə қalsun» dəp jakarlisun. Andin həlkning həmmisi jawabən: — Amin! desun..

Əhdining bəht-bərikətləri

28¹ Əgər sən Pərvərdigar Hudayingning səzini anglap, Uning mən bugün sanga tapxuridıqan əmrlirigə əmal kilişkə kəngül bəlsəng, Hudaying Pərvərdigar seni yər yüzidiki həmmə əllərning üstügə qong kılıdu; ² Pərvərdigar Hudayingning səzini anglisang bu həmmə bəht-bərikətlər sanga əgixip üstünggə qüxicü: —

³ Sən xəhərdə bəht-bərikətlik bolisən, səhradimu bəht-bərikətlik bolisən.

⁴ Balyatlıquning mewisi bilən yeringning mewisi, qarpayliringning mewisi, yəni kalangning nəsilliri wə koy padiliring tuqquqını bolsa, bəht-bərikətlik bolidu.

⁵ Sewiting bəht-bərikətlik bolidu, təngnəngmu bəht-bərikətlik bolidu.

⁶ Sən kirsəngmu bəht-bərikətlik bolisən, qıksangmu bəht-bərikətlik bolisən.

⁷ Sanga karxi qıkkən düxmənliringni Pərvərdigar aldingda maq'lup kılıdu; ular bir yol bilən sanga hujumqa kelip, yəttə yol bilən aldingdin qaçıdu.

⁸ Sening ambarliringda wə kolung bilən kılıdiojan barlıq ixliringda Pərvərdigar üstünggə bəht-bərikət buyruyu; Pərvərdigar Hudaying sanga beridiojan zemində U seni bərikətləydi.

⁹ Əgər sən Pərvərdigar Hudayingning əmrlirini tutup yollarında mangsang, Əzi kəsəm bilən sanga wədə kılqandək Pərvərdigar seni tikləp Əzığa mukəddəs bir həlk kılıdu. ¹⁰ Xuning bilən yər yüzidiki həmmə həlkələr sening Pərvərdigarning nami bilən atalojiningni kərüp səndin körküdü. ¹¹ Pərvərdigar seni yaxnitidu; sanga berixkə ata-bowiliringçə kəsəm bilən wədə kılıqan zemində seni eż bədiningning mewisi bilən qarpayliringning mewisi wə yeringning mewisini mol wə bərkətlik kılıdu..

¹² Pərvərdigar sening zeminingə eż waqtida yamojur berip kolliringning həmmə ixlirini bərikətləx üçün eż həzinisi bolojan asmanni sanga aqidü; eżüng həq kimdin kərz almaysən, bəlki kəp əllərgə kərz berisən. ¹³ Pərvərdigar seni kuyruk əməs, bax kılıdu; sən pəkət üstü bolup, asti bolmaysən. Əgər mən silərgə bugün tapiliojan Pərvərdigar Hudayingning əmrlirigə kulak

^{27:20} «atisining yotkinini aqkan...» — bu sezlər toqqruluk 22:30ni wə izahatını körüng.

^{27:26} Gal. 3:10

^{28:1} Law. 26:3

^{28:11} Kan. 30:9

«Kanun xərhî»

selip, ularni tutup əməl kılsang, ¹⁴ xundakla mən bugün silərgə buyruqjan həmmə səzlərning həq biridin ong yaki soloja qətnəp kətmisəng, baxka ilahlarqa əgixip ķulluk喬a kirmisəng, xundak bolidu.

Bəht-bərikətning lənətkə aylinixi

¹⁵ Lekin xundak boliduki, əgər Pərvərdigar Hudayingning awazioja կulak salmay, mən bugün silərgə tapiliojan uning barlıq əmrliri bilən bəlgilimilirini tutmisanglar həm ularoja əməl kilmisanglar, bu lənətlərning həmmisi sanga əgixip üstüngə qüxidu: —

¹⁶ Sən xəhərdə lənətkə kalisen, səhəradimu lənətkə kalisen.

¹⁷ Sewiting lənətkə կalidu, təngnəngmu lənətkə կalidu.

¹⁸ Baliyatkungning mewisi, yeringning mewisi, kalangning nəsilliri wə կoy padiliringning tuşqını lənətkə կalidu.

¹⁹ Sən kirsəngmu lənətkə կalisen, qiksəngmu lənətkə կalisen.

²⁰ Sening Pərvərdigarnı taxliojan rəzil kilmixliring üçün u sən yok կilinoquqə, tezdir հալակ կilinoquqə, կolung կilojan barlıq ixiliringda sening üstüngə lənət, parakəndilik wə dəxnəm qüxüridu. ²¹ Pərvərdigar sən igiləxkə kiridiqjan zemindin seni yokatkuqə sanga waba qaplaxturidu. ²² Pərvərdigar seni sil-waba kesili, kezik kesili, yalluoqluk kesili wə bəzgək kesiligə giriptar կilip, կuroqakqılık, qawirix apiti wə հալ apitigə muptila կilidu. Bu apətlər sən yok կilinoquqə seni կoçplaydu. —

²³ Bexingning üstidiki asman mistək, ayiojingga astidiki yər təmürdək bolidu. ²⁴ Pərvərdigar sening zeminingda yaqidiojan yamojurni topa-qang wə կum կilidu; ular taki sən հալak bołoquqə asmandin üstüngə qüxidu.

²⁵ Pərvərdigar Өzi seni düxmənliringning aldida məoqlup կilidu. Sən ularoja կarxi bir yol bilən berip, ularning aliddin yəttə yol bilən կaqışən; yər yüzidiki həmmə əllərni dəkkə-dükkigə salidiojan obyekt bolup կalislər. ²⁶ Өləkliringlar asmandiki barlıq uqar-կanatlar bilən yər yüzidiki հaywanlarqa yəm bolidu; ularni հəydietidiojan հeqkim qikmaydu. ²⁷ Pərvərdigar seni Misirdiki sakaymas yara-qakılıri, qikan-հürrəklər, təmrətkə, կiqixkaq bilən uridu. —

²⁸ Pərvərdigar seni saranglık, korluk wə parakəndilik bilən uridu. ²⁹ Sən küpkündüzda kor kixi կarangojuda tamtiligəndək tamtiləp yürisən, barlıq yolliring akmaydu; sən kündin-küngə pakət zulum bilən bulangqılıkqa uqriquqı bolisən, seni կutkuzidiojan հeqkim qikmaydu.

³⁰ Sən bir hotun bilən wədiləxsəng baxka bir adəm uning bilən yatidu; eyni salsang uningda olturnalmaysən, tək tikkən bolsang mewisini yeyəlməysən. ³¹ Kalang կezliringning aldida soyulidu, lekin gəxidin yeyəlməysən; կarap turup exiking səndin bulap ketilidu, sanga yenip kəlməydu. Կoyliring düxmənliringning կolioja qüxüp ketidu, ularni yandurup kelixkə yاردəmgə հeqkim qikmaydu.

³² Ooqul bilən kızliring baxka bir əlning կolioja qüxüp, կezliring pütün kün ularoja təlmürük bilən qarqaydu; lekin կolung ularni կutkuzuxka amalsız կalidu.

³³ Yeringning məhsulatları bilən əmgikingning barlıq mewisini sən tonumaydiqjan bir əl yəp ketidu; sən barlıq künliringdə ezilip zulum tartisən; ³⁴ Կezliring kərgən ixlardin sən sarang bolup ketisən.

³⁵ Pərvərdigar seni tapiningdin qokkangojıqə, tizing bilən paqqak-putliringojiqə sakaymas

^{28:15} Law. 26:14; Yiq. 2:17; Dan. 9:11,13; Mal. 2:2

^{28:22} «կuroqakqılık» – yaki «kiliq». «qawirix apiti» – yaki «կuroqak xamal».

^{28:22} Law. 26:16

^{28:23} Law. 26:19

^{28:27} «Misirdiki sakaymas yara-qakılıri...» – bəlkim Huda Israelni Misirdin կutkuzojanda Misirliklərə qüxürgən yara-qakılarnı kərsitixi mumkin («Mis.» 9:9-11ni körüng).

^{28:27} Mis. 9:9

«Kanun xərhı»

dəhəxətlik yara-qakılar bilən uridu.

³⁶ Pərwərdigar seni əz üstünggə tikligən padixaḥingə қoxup əzung wə ata-bowiliring tonumiojan bir əlgə tutup beridu. Sən xu yerdə turup yaqaq wə taxtin yasalojan baxka ilahlaroja qokunisən. ³⁷ Sən Pərwərdigar seni elip baridiojan həmmə əllər arisida wəhimə, sez-qəqək wə tapa-tənining obyekti bolup կalisən.

Bəht-bərikətninq lənətkə aylinixi – dawami

³⁸ Sən etizlikkə berip kəp uruk, qaqisən, lekin qekətkilər ularni yəp ketip, uningdin az yioqip kelişən..

³⁹ Tallarni tikip pərwix kilsangmu, ularni kurtlar yəp ketip, nə mewisini yioqlmaysən, nə xarab iqəlməysən.

⁴⁰ Zeminingning hər yeridə zəytun baqliring bolsimu, uning meyi bilən bədiningni məsihlep mayliymaysən; qünki dərəhlərdiki mewilər pixmayla qüxüp ketidu.

⁴¹ Oçul wə kız pərzənt kərsəngmu, lekin ular yeningda turmaydu; qünki ular sürgün bolup ketidu.

⁴² Sening hərbir dərihing bilən yeringning barlıq məhsulatlarını qekətkilər əzininə kılıdu.

⁴³ Aranglarda turuwatkan musapir səndin baroqanseri üstün bolup, sən baroqanseri təwən bolup կalisən. ⁴⁴ U sanga kərz bərgüqi bolidu, əmma sən uningə qərz berəlməysən. U bax bolidu, sən կuyruk bolisən.

⁴⁵ Sən Pərwərdigar Hudayingning awazioja կulak salmay, U sanga tapiliojan əmr wə bəlgilimilərnı tutmiojining üçün bu lənətlərning həmmisi sən հalak կilinoquqə seni կoojlap yetip, üstünggə qüxidu. ⁴⁶ Bu lənətlər əzung wə nəslingning üstigə mənggülük qüxicidiojan möjizilik alamət wə karamət bolup կalidu.

⁴⁷ Sən kəngriqilikta xadlik wə kəngül huxlukı bilən Pərwərdigar Hudayingning կullukida bolmioqaqka, ⁴⁸ buning orniqə san aqlık wə ussuzluk, yalingaqlik wə hər nərsining kəmqılıkida bolup Pərwərdigar sanga կarxi əwtədiqən düxmənliringning կullukida bolup կalisən; U seni հalak կiloquqe boynungə qətemür boyunturukni salidu. ⁴⁹ Pərwərdigar yiraktın, yəni yəyüzining qetidin sən tilini bilməydiqən, bürkütək xungojudup kelidiojan bir əlni sanga կarxi əwtətidu.

⁵⁰ U əlpazi əxəddiyi, kəriləroja yüz-hatırə կilməydiqən wə yaxlaroja mehîr kərsətməydiqən bir əl bolidu. ⁵¹ U sən հalak boloquqə, qarwiliringning nəslı bilən yeringning məhsulatlarını yəp ketidu; qünki u seni yokitip bolmioquqə sanga nə axlık, nə yengi xarab, nə zəytun meyi, nə kalangning mozayliri nə köy padiliringning koziliridin bir nemini koymaydu. ⁵² Sən tayanojan pütkül zeminingdiki həmmə egiz, məhkəm sepilliring örülüp qüzküqə, u pütkül zeminingdiki barlıq dərwaziliring aldiqə kəlip, seni կorxiwalidu; u Pərwərdigar Hudaying sanga bərgən zeminingning hər yeridiki həmmə dərwaziliring aldiqə kəlip, seni կorxiwalidu. ⁵³ Xu wakıttā düxmənliringning kistap kelixliri bilən bolojan կamal-կistangning azab-okubətləri iqidə, Pərwərdigar Hudaying sanga ata կilojan, əz teningning mewisi bolojan oqulliringning gəxini wə kizliringning gəxini yəysən. ⁵⁴ Wə xundak boliduki, aranglardiki nazuk, intayin silik-sipayə bir adəm kərindixi, կuqılıkiddi ayali, xundakla tehi tirik baliliridin kizojinip, ularoja yaman kəzi bilən կaraydu; ⁵⁵ xunga, düxmənliringning կamal-iskənjasıda sən əz dərwaziliring iqidə կiynalojiningda heqnemə կalmiojanlıq üçün, u əzi yəwatkan balilirining gəxidin ularning heqkəsisiqə azrakmu bərməydu.

^{28:38} Mik. 6:15; Hag. 1:6

^{28:53} Law. 26:29; 2Pad. 6:29; Yioq. 4:10

«Қанун хәрхі»

⁵⁶⁻⁵⁷ Aranglardiki əslidə nazuk wə silik-sipayə bolqan, silik-sipayılıki wə nazuklukdین puti bilən yərgə dəssəxnimü halimaydiqan ayal կողիկidi eri, oçul-kız pərzəntliridin kizojinip, ularoja yaman kezi bilən կարaydu; qünki dükəmənliringning կամal-iskənji bilən sən eż dərwaziliring iqidə kijnalopiningda həqnərsə կամioaqka, u eż puti arilikdین qikkan bala հəmrəh bilən ezi tuqşan balilirini yoxurunqə yəydu.

Hudaning əhdəsidin qikixning akıwiti

⁵⁸ Sən bu kitabta pütülgən bu կանunning barlıq səzlirigə əməl կilixka kəngül belmisəng, Pərvərdigar Hudayingning uluq wə həywətlik namidin körkəmisang, ⁵⁹ Pərvərdigar sening üstünggə qüxüridiqan wabalar həm nəslingning üstigə qüxüridiqan wabalarni ajayib կilidu; U dəhxətlik, uzakka sozulidiqan wabalarni wə eqir, uzakka sozulidiqan kesəllərni üstünggə wə nəslinggə qüxüridu; ⁶⁰ Pərvərdigar sən körkədiojan, Misirdiki barlıq kesəllərni üstünggə qüxürüp, sanga qaplaxturidu. ⁶¹ Xuningdək bu կանuniy kitabta pütülmigən հəmmə kesəl wə հəmmə wabanimu Pərvərdigar taki sən հalak bolouqə üstünggə qüxüridu. ⁶² Xuning bilən əslida asmandiki yultuzlardək nurojun bolsanglarmu, əmdiliktə az bir türküm kixilər bolup kalisilər; qünki silər Pərvərdigar Hudayinglarning awazioja կulak salmidinglar.

⁶³ Wə xundak boliduki, Pərvərdigar ilgiri silərgə yahxılık կilip, silərni awutkinidin səyüngəndək, U əmdi silərni yoktip halak կilidiqinidin seyünidu; xuning bilən silər igiləxkə kiridiqan zemindin yulup taxlinisilər. ⁶⁴ Pərvərdigar silərni yer yüzining bu qetidin u qetiqə bolqan հəmmə əllərning arisioja tarkitidu; silər ezunglar yaki ata-bowiliringlar tonumiqan yaojqaq bilən taxtin yasalojan ilahlarning küllükida bolisilər; ⁶⁵ Silər u əllərning arisida nə aram tapalmaysilər, nə tapininglar tirəp turojudək həq məzmut jay bolmaydu; Pərvərdigar bəlki xu yərdə silərning kənglüglarni ojuwalaxturup titritip, kəzünglarni կarangəqulaxturup jeninglarni solaxturidu. ⁶⁶ Silər կarap turup jeninglar kıldı esikliklək turidu; silər keqə-kündüz dəkkə-dükkidə bolup jenimdin ayrılıp կalarmənmu? — dəp körkisilər; ⁶⁷ kənglüngni başkan wəhimə wə parakəndiqilik wə կezliring կergən kərünüxlər tüpəylidin ətigini: «Kaxki կaq bolsidi!», kəqtə bolsa: «Kaxki ətigən bolsidi!» dəysən. ⁶⁸ Pərvərdigar silərgə wədə կilip: «Silər bu yolni ikkinqi yənə kərməysilər» deyən xu yol bilən silərni kemigə qüxürüp Misiroqa yanduridu. Silər xu yərdə dükəmənliringlarqa կul-dedək boluxka əzunglarni satisilər, lekin silərni alojili adəm qikşaydu.

Musa pəyojəmbər həlkəsəz կilidu — əsləx wə jekiləx

29¹ Tewəndikilər Pərvərdigar Israillar bilən əhdə baqlax üçün Moab zeminidə Musaçıq tapiliojan səzlərdür. Bu əhdə Pərvərdigar ular bilən Hərəbdə kilojan əhdidin baxka bir əhdə idi.

² Musa pütkül Israilni qakirip ularoja mundak dedi:

«Silər Pərvərdigarning Misir zeminidə Pirəwnqə, uning barlıq hizmətkarları wə zeminning հəmmə yeridə kəz aldinglarda nemə ix կilojinini kerdünglər, ³ yəni xu qong apətlər bilən uluq möjizilik alamət wə karamətlərni eż kəzünglər bilən kerdünglər. ⁴ Lekin Pərvərdigar silərgə bügüngiçə qüxəngüdək kəngül, kərgüdək kəz wə angliojudək կulak bərmidi. ⁵ Mən kırıq yıl silərni bayawanda yetəkləp yürdüm; xu wakıtlarda üstünglardiki kiyimliringlar konirimiidi, putunglardiki kəxinglarmu konirap kətmidi. ⁶ Huda Өzining silərning Pərvərdigar

^{28:63} Yəx. 1:24

^{28:64} Қан. 4:27; Nəh. 1:8

^{29:2} Mis. 19:4

^{29:3} Қан. 4:34; 7:19

«Қанун xərhı»

Hudayinglar ikənlikini bilsun dəp, silərgə yeyxikə nan, iqixkə xarab yaki küqlük iqimlik nəsip kılındı. ⁷ Silər bu jayoşa yetip kəlgininglarda Həxbənning padixahı Sihon bilən Baxanning padixahı Og biz bilən jəng kılıqlı qiqtı; əmma biz ularni urup məəqlup kıldıq; ⁸ biz ularning zeminlirini elip Rubənlər bilən Gadlar wə Manassəhning yerim kəbilisigə miras kılıp bərdük. ⁹ Əmdı silər həmmə ixliringlarda rawaj təpix üçün bu əhdining səzlirini tutup, ularoğa əməl kilinglər.

¹⁰ Bugün həmminglər — kəbilə baxlıklıringlər, akskalliringlər, əməldarlıringlər, xuningdək Israilning həmmə ərliri, ¹¹ kiqik balılıringlər, ayalliringlər, qedirgahınlarda turuwatkan musapirlar, xundakla otun kəsküqiliringlər wə su toxuoquqiliringlərmə, həmminglər Pərvərdigarning aldida hazır turuwatisilər; ¹² məksət xuki, Pərvərdigar Hudayinglarning əhdisigə, yəni Pərvərdigar Hudayinglar bugün silərgə bərgən kəsimi bilən baqlıqan əhdigə dahil boluxunglar üçündür, ¹³ Wə xuning bilən təng U silərni bugün Əzığə has bir həlk kılıp silərgə wədə kılıqinidək, ata-bowliringləroja, yəni İbrahim, İshak wə Yakupka kılıqan kəsimi boyiqə ezi silərgə Huda boluxtur. ¹⁴ Lekin mən bu əhdə wə kəsəmni yalçuz silər bilənlə əməs, ¹⁵ bəlkı bugün biz bilən bu yərdə Pərvərdigar Hudayımızın aldida turuwatkanlar, xundakla bugün bu yərdə biz bilən birləşmək kixilərning həmmisi bilənmə tütüxiyəmən. ¹⁶ (qünki silər bizning Misir zeminida kandaq turoqanlığımız wə səpirimizdə əllərning otturisidin kandaq etüp kəlginiñizni obdan bilisilər; ¹⁷ Silər ularning arisidiki yirginilik nərsilərni, ularning arisidiki yaqqaq, tax, altın wə kümüxtin yasaloqan butlarnı kerdünglər). ¹⁸ Əhdining məksəti bolsa, silərning aranglardıki hərbir ər, hərbir ayal, hərbir ailə wə hərbir kəbililiringlərin bugün kengli Pərvərdigar Hudayımızın yenip, xu əllərning ilahlırinin kullukçıja kirip ketidioqan həq kixi bolmisun, xundakla aranglarda et süyi wə əmən qıkıradioqan yiltiz pəyda bolup kalmışın üçündür. ¹⁹ Dərwəkə xundak boliduki, xu lənət səzlirini anglioqanda ez kengli də əz-ezini bəht-bərikətlik sanap: «Mən ənənə baxbaxtaqlıq bilən mangsammu, tinq-amanlıqta turiwerimən», degüqi xundak bir kixi bolidu; nətijidə, nəm yərmiş qangkak yərgə ohxaxla wəyran kılınidu. ²⁰ Pərvərdigar mundak kixini əpu kılmayıdu, bəlkı Pərvərdigarning oqəzipi bilən otluk kəhri tütündək xu kixığə qüxicidu; bu kitabta pütülgən həmmə lənətlər uning bexiqə qüxicidu; Pərvərdigar uning ismini asmannıq tegidin eqriridu. ²¹ Pərvərdigar bu ənənə kitalıbida pütülgən əhdining həmmə lənətləri boyiqə Israilning barlık kəbililiridin uni ayrip qıkıp, apətkə muptila kılıdu.

²² Kəlgüsü dəwr bolsa, yəni silərdin keyin qıkıradioqan balılıringlər wə xundakla yırak yurttin kəlgən musapirlar Pərvərdigar xu zemining üstigə əwətkən bayı'apətlər bilən kesəllərni kəridü; ²³ Pərvərdigar oqəzipi wə kəhri bilən wəyran kılıqan Sodom, Gomorra, Admah wə Zəboimlarning wəyranqılığında zemining həmmə yeri güngürtlixip, xorlixip, kəyüp kətkinini, terikqılıkmu, həsulmu bolmioqjinini, ot-qəpmu ünmiginini kəridü; ²⁴ buni kərgənlər, hətta həmmə əl-yurt: «Nemixkə Pərvərdigar bu zeminoqa mundak kılıqandu? Nemixkə Uning oqəzipi xunqə kəttik, əxəddiy boloqandu?» dəp soraydu; ²⁵ andin ularoğa jawab berilip: «Ular ata-bowliringin Hudasi Pərvərdigarning ularni Misir zeminidin kütküzup qıçaroqinida ular bilən bekitkən əhdini taxlap, ²⁶ berip ularning nesiwi bolmioqan, əzimu tonumioqan ilahlıarning kullukçıja kirip, ularoğa qoqunoqını üçün xundak boldi. ²⁷ Mana bu səwəbtin Pərvərdigarning

^{29:7} Qəl. 21:24,33; Kan. 2:32; 3:1

^{29:8} Qəl. 32:33; Kan. 3:12; Yə. 13:8

^{29:13} Yar. 17:7

^{29:15} «Lekin mən bu əhdə... kixilərning həmmisi bilənmə tütüxiyəmən» — muxu səzlərdə (14-15-ayəttə) «mən» deyən səzləğüqi Musa pəyəqəmbər bolsa kerak.

^{29:18} Ros. 8:23; İbr. 12:15

^{29:19} «nəm yərmiş qangkak yərgə ohxaxla wəyran kılınidu» — yaki «məst kixi ussuz kixığə koxulup yokitilidu». Baxka birnəqqə hil tərijimilirimi uqrıxi mümkün. Lekin omumiyy mənisi xübhisizki, həmmə adəm apətkə uqrap yokitilidu.

^{29:24} Yər. 22:8

«Қанун xərhi»

oqəzipi bu zeminoqa tutixip, bu kitabta pütülgən həmmə lənətni uning üstiga kaltürdi.²⁸ Xuning üçün Pərvərdigar oqəzəp, aqqık wə zor kəhr bilən ularni yurtidin yulup, baxka bir yurtkə taxlıdi — deyilidü.

²⁹ Hərbir yoxurun sirlar bolsa Pərvərdigar Hudayimizningkidur; lekin hərkəndək axkarılan ojan wəhiylər bolsa bu қanunning səzlirigə əməl kılıxımız üçün əbədgıqə biz wə balılırimizningkidur.

30¹ Wə xundak boliduki, bu barlıq ixlər, yəni mən sening aldingda қoyojan bu bərikət bilən lənət bekingə qüxkinidə, Pərvərdigar Hudaying seni həydiwətkən əllərning arisida turup bularnı esingga elip kəngül bəlüp,² əzüng wə balılıring Pərvərdigar Hudayingning yenioqa yenip Uning awazioqa կulak selip, mən bugün sanga əmr kiloqan barlıq ixlərə pütün kəlbing wə pütün jening bilən itaət kilsang,³ xu qəoşa Pərvərdigar Hudaying seni sürgünlüktni kəyturup, sanga iqini aqritip, Pərvərdigar Hudaying Əzi həydiwətkən əllərdin yioqip kelidü.⁴ Gərqə aranglardın həttə asmanlarning qetiqiqimə həydilip kətkənlər bolsimu, Pərvərdigar Hudaying seni xu yərdin yioqip jəm kiliplər kelidü.⁵ Pərvərdigar Hudaying seni ata-bowliringning təwəlikli bolovan zeminoqa kəltüridi wə san uni igiləysən; U sanga yahxilik kiliplər ata-bowliringning sanidin ziyadə kəp keliplər;⁶ Pərvərdigar Hudayingni pütün kəlbing, pütün jening bilən səyüxkə Pərvərdigar Hudaying kəlbingni wə nəsilliringning kəlbini hətnə kiliplər; xuning bilən silər həyat yaxaysilər.⁷ Xundakla Pərvərdigar Hudayinglar bu həmmə lənətləri düxmənlirinqlarning üstigə, silərgə nəprətlindiqənlərinin üstigə, silərgə ziyankəxlik kiloqanlarning üstigə qüxüridü.⁸ Silər bolsanglar yenip kelip Pərvərdigar Hudayinglarning awazioqa կulak selip, mən bugün silərgə tapilioqan həmmə əmrlirigə əməl kiliplər.⁹ Xundak kilsanglar, Pərvərdigar Hudayinglar kolliringlarning həmmə ixida, bədininglarning mewisini, qarpay malliringlarning mewisini wə yeringning mewisinimə awutup silərni zor yaxnitidü. Qünki Pərvərdigar silərning ata-bowliringlar oya yahxilik kilixtin seyüngəndək, silərgə yahxilik kilixtin seyünidü.¹⁰ Silər Pərvərdigar Hudayinglarning awazioqa կulak selip, bu қanun kitabida pütülgən əmrlər bilən bəlgilimilərni tutup, pütün kəlbinglər, pütün jeninglər bilən Pərvərdigar Hudayinglarning təripigə burulsanglarla, xundak bolidü.

¹¹ Qünki mən bugün sanga tapilioqan bu əmr sən üçün karamət ix əməs yaki səndin yırakmu əməs.¹² Bu əmr asmanınğı üstidə əməs, sening: «Bizning uningoja əməl kilmikimiz üçün kim asmanoqa qikip uni elip qixüp bizgə anglitidü?» deyixingning hajiti bolmayıdu.¹³ Wə xuningdək bu əmr dengizning u təripidimə əməstür, sening: «Bizning uningoja əməl kilmikimiz üçün kim dengizdən etüp, uni elip kelip bizgə anglitidü» deyixingning hajiti bolmayıdu.¹⁴ Qünki bu söz bolsa uningoja əməl kilmikinq üçün sanga bək yekin, yəni aqzingda wə kənglüngdə bardur..

¹⁵ Mana, mən bugün aldinglarda həyat bilən yahxilik, ölüm bilən yamarlıknı koydum;¹⁶ qünki əzüm sanga həküm berip: — Silər Pərvərdigar Hudayinglarnı səyüp, Uning yollarında mengip, əmrliri, bəlgilimiliri həm həkümlrigə əməl kiliplər, dəp bugün silərgə tapılıdim; xundak kilsanglar silər yaxap awup, uni igiləxkə kiridiqən zeminoqa barojininglarda Pərvərdigar Hudayinglar silərni bərikətləydi.¹⁷ Lekin ağər kənglüngni tətür kiliplər, կulak salmay azdurulup, baxka ilahlar oya bax urup qoquqnojili tursang,¹⁸ mən xuni bugün silərgə agaqlandurup eytip koyayki, silər һalak bolmay kalmayıslər; silər uni igiləxkə Iordan dəryasidin etüp baridioqan zeminoqa kirgininglarda uzun əmür kərəlməysilər.

^{30:3} Nəh. 1:8; Zəb. 106:45-47; Yər. 32:27

^{30:4} Nəh. 1:9

^{30:6} Yər. 32:39; Əz. 11:19; 36:26

^{30:9} Kan. 28:11

^{30:11} «bu əmr sən üçün karamət ix əməs» — bu ayəttiki «karamət» deyən söz adəttə pəkət Hudala kiliqən ixni yaki Hudanıng süpitini kərsitudü.

^{30:12} Rim. 10:6-8

^{30:14} «...bu söz ... sanga bək yekin, yəni aqzingda wə kənglüngdə bardur» — «Rim.» 10:6-10ni kərəng.

«Kanun xərhı»

¹⁹ Mən bugün həyat bilən elümni, bərikət bilən lənətni aldingda qoyojinimoja asman bilən zeminni üstüngə guwah boluxka qakırımn; əmdi əzüng wə nəslinq yaxay desənglər, həyatni tallıwal; ²⁰ Pərwərdigar Hudayingni səyüp, Uning awazioja կulak selip, Uningoja baqlanojin; qünki U Əzi sening həyatinq wə əmrüngning uzunlukidur; qünki xundak kilsang Pərwərdigar ata-bowliringolojan İbrahim, İshak wə Yakupka: «Mən silərgə uni berimən» dəp kəsəm kılıp wədə kilojan zemində turisən»..

Yəxua Musa oja orun basar kılıp bekitilidu

31 ¹ Andin Musa berip həmmə Israiloja sez kıldı; ² u mundaq dedi: «Mən bugün bir yüz yigirmə yaxqa kirdim; əmdi silərgə sardar yaki baxlıouqi bolalmaymən. Pərwərdigar manga: Sən bu İordan dəryasidin etməysən, degənidə.

³ Lekin Pərwərdigar Hudayinglar Əzi silərni yetəkləp dəryadin ətüp, bu əllərni aldinglarda wəyrən kılıdu; xuning bilən ularning mal-mülkini igiləysilər; Pərwərdigarning eytkinidək, Yəxua silərning aldinglarda baxlap dəryadin etidü. ⁴ Pərwərdigar Sihon bilən Og degen ilkı Amoriy padixahı wə ularning zeminini ḥalak kılıqandək, u bu əllərgim xundak kılıdu. ⁵ Əmma Pərwərdigar ularni կolunglar oja tapxuroqinida, mən silərgə tapiliojan pütkül əmr boyiqə ularoja muamilə kılısilər. ⁶ Jür'ətlik wə kəysər bolunglar, ularning alidda titrimənglər, ulardin həq korkmanglar; qünki silər bilən birgə barouqi Pərwərdigar Hudayinglar Əzidur; U silərdin waz kəqməydu, silərni hərgiz taxliwətməydi!..

⁷ Andin Musa Yəxuanı qakırıp pütkül Israilning kəz alidda uningoja səz kılıp: «Sən jür'ətlik wə kəysərolojin; qünki bu həlk Pərwərdigar ularning ata-bowliriloja kəsəm kılıp berixkə wədə kilojan zeminoja kirgəndə sən ular bilən billə berixing kerək; sən ularoja uni igiltilip miras kıldurisən. ⁸ Mana, sening aldingda mangouqi Pərwərdigar Əzidur; U sən bilən billə bolup səndin waz kəqməydu, seni hərgiz taxliwətməydi! Sən korkmiojin, parakəndə bolma!» — dedi.

Musaning əhdinamə yezip tapxuruxi

⁹ Musa bu ənunni yezip bolup, uni Pərwərdigarning əhdə sandukını kətüridiqan Lawiyining əwlədi bolovan kahinlər bilən Israilning barlıq aksakalliriloja tapxurup bərdi. ¹⁰ Musa ularoja mundak buyrudi: —

«Hər yəttə yilning ahirkı yilda, yəni azadlıq yili dəp bekitilgən wakitta, «kəpilər həyeti» baxlanqanda, ¹¹ Israilning həmmisi kelip Pərwərdigar Hudayingning həzurında jəm bolux üçün u tallayıqdan jayoja yiqilojanda, uni anglisun dəp pütkül Israilning alidda bu ənurnu okup berisən. ¹² Xuning üçün xu qəođda barlıq həlkni, ər bolsun, ayal bolsun, bala bolsun, կowukliringning iqidə turuwatkan musapir bolsun, ularning həmmisi anglap, eginip, Pərwərdigar Hudayinglardın korkup, bu ənunning barlıq sezlirini tutup uningoja əməl kilsən, dəp ularni yiqokin. ¹³ Xundak bolsa, ularning bu ənunni tonumiojan balılırimu uni anglap

30:19 Kan. 4:26

30:20 «...qünki U Əzi sening həyatinq wə əmrüngning uzunlukidur;» — muxu yərdə «U Əzi» degənning baxka birhil güxənqisi «bu ix» (yəni, Hudanıng əmrlərini tutux).

31:2 «silərgə sardar yaki baxlıouqi bolalmaymən» — muxu yərdəibraniy tilida «silərning aldinglarda qikip-kirip yürüəlməymən» degən sezələr bilən ipadilinidü.

31:2 Qəl. 27:12; Kan. 3:26

31:3 Qəl. 27:18

31:4 Qəl. 21:24,33

31:5 Kan. 7:1,2

31:6 Ya. 1:5; Ibr. 13:5

31:8 Ya. 1:9

31:11 Əzra 10:8; Nah. 8:1,2,3,8

31:12 «... կowukliringning iqidə turuwatkan musapir» — demək, «silər bilən billə turuwatkan musapir». «Silər bilən billə

«Қанун хәрхі»

егинип, сіләр ігіләкә Іордан дәрыасидін етүп баридіожан земінде яхсіожан барлық күнліріда Пәрвәрдігар Hudayinglardin қорқидіожан болуда».

Musa Yəxuaşa eż wəzipisi toopruluk buyruyu

¹⁴ Andin Pərvərдigar Musaoja söz kılıp: «Mana sening əlidiojan wakting yekinlixip қaldi. Əmdi Yəxuanı qakıroqın, ikkinglar jamaət qedirioja berip xu yerdə hazır bolunglar. Mən uningoja wəzipə tapxurimən» dedi.

Xuning bilən Musa bilən Yəxua ikkisi berip, jamaət qedirida hazır boldi. ¹⁵ Pərvərдigar bulut tüwrükining iqidə keründi; bulut tüwrüki qedirning dərwazisining üstidə tohtidi.

¹⁶ Pərvərдigar Musaoja mundaқ dedi: «Mana, sən ata-bowliringning kexida uhlax aldida turisən; andin bu ھалқ kozojılıp, baridiojan zemindiki yat ilahlaroja əgixip buzukqılık kılıp, Meni taxlap, Mən ular bilən baqlıojan əhdini buzidu. ¹⁷ Xu wakitta Mening ożəzipim ularoja tutixip, Mən ularnimu taxlap, ulardin yüzümni yoxurimən. Ular yutuwetiliđu, kəp bayayı'apət wə külپətlər bexioja qüxicidu wə ular xu wakitta: «Xübhisizki, Hudayimiz arimizda bolmiojini üçün, bu balalar beximizoja qüxti» — dəydu. ¹⁸ Lekin Mən ularning baxkə ilahlaroja mayıl bolup əgixip, kılıojan həmmə rəzilliliklər üçün xu küni yüzümni pütünləy yoxurimən.

¹⁹ Əmdi silər ezunglar üçün bu ożəzlni pütüp, uni Israillarоja egitinglar; bu ożəzlning keyin Israillarning əyibigə Mən üçün guwahqı boluxi üçün uni ularning aqziqə saloqin. ²⁰ Qünki Mən ularni Mən ata-bowlirlioja kəsəm bilən wədə kılıojan, süt bilən həsəl ekip turidiojan yurtka kirgüzimən; andin ular yəp toyup, səmrigəndə baxkə ilahlaroja əgixip, ularning kullukloja kiriđu wə Meni kezgə ilmay əhdəmni buzidu. ²¹ Əmma xundak boliduki, kəp bayayı'apətlər bilən külپətlər ularning bexioja qüxkinidə, bu ożəz ularni əyibləp guwah beridu; qünki bu ożəz ularning əwladlirining aqzida untilmaydu. Qünki Mən ularni ularoja kəsəm bilən wədə kılıojan zeminoja tehi kirgüzməyla ularning nemə hiyal kılıwatkinini obdan bilimən».

²² Xularni dəp, Musa xu küni bu ożəzlni yezip, Israillarоja egətti. ²³ Andin Pərvərдigar Nunning oqlı Yəxuaşa: «Jür'ətlik wə կəysər bolojin, qünki sən Mən Israillarоja kəsəm bilən wədə kılıojan zeminoja ularni baxlap kirisən wə Mən sən bilən billə bolimən» dəp əmr kıldı..

²⁴ Musa bu қanunning sezlirini bir kitabkə pütünləy yezip boloqandin keyin ²⁵ u Pərvərдigarning əhdə sandukını ketürüp mangojan Lawiyalaroja buyrup mundaқ dedi: ²⁶ — Bu қanun kitabini silərning əyibinglərə guwahqı bolup turuxi üçün Pərvərдigar Hudayinglarning əhdə sandukining yenioja koyungular. ²⁷ Qünki mən silərning asiy wə boynunglar kattik iкənliklərini bilimən. Mana, mən tehi aranglarda tirk tursam Pərvərдigarоja asiylik kılıp keldingilar; əlümümdin keyin silər tehimu xundak kılısilər!

²⁸ Mən ularning kulaklırioja bu sezlerning həmmisini anglitixim üçün, xundakla yər bilən asmannı ularning əyibigə guwahqı boluxka qakirixim üçün əmdi menin aldimoja kəbililiringlarning həmma akşakalları wə əməldarlrını yiqinglar. ²⁹ Qünki əlümümdin keyin silərning tüptin buzulup, man silərgə əmr kılıojan yoldın qətnəp ketidioqininglarnı bilimən. Xuning bilən künlərning ahirida külپətlər bexinglaroja qüxicidu; qünki silər Pərvərдigarning nəziridə rəzil bolojanni kılıp, kolliringlarning ixliri bilən uning ożəzipini қozqaysılər»..

³⁰ Andin Musa Israillarning pütkül jamaiti aldida bu ożəzlning tekistini baxtin-ahiroqıqə okup bərdi: —

turuwatkan» ibraniy tilida adətə «қowukliringlar iqidə turuwatkan» degən sezlər bilən ipadilinidu.

^{31:16} «buzukqılık kılıx» — muxu yerdə Hudaoja wapasızlıq yaki asiylik kılıxni bildürdü. Қanaandiki əllər arisida «buzukqılık» rohıň jahettə bolulpa kalmay, jisməniň jahettimu butpərəslilikka munasiyatlık jinsiy buzukqılık məwjuıt idi.

^{31:17} «xu wakitta» — ibraniy tilida «xu küni».

^{31:23} Үə: 1:6

^{31:26} 2Pad. 22:8

^{31:29} «künlərning ahirida» — ahirki zamanni kərsətsə kerək.

^{31:30} «pütkül jamaiti aldida» — ibraniy tilida «...pütkül jamaitining kulaklıri iqigə....».

«Қанун xərhı»

Əhdə xərtlirigə guwahqılarnı qakırix — Musanıng oğızılı

32¹ «Kulak selinglar, əy asmanlar, mən səzləy;

Ağzımnıng səzlərini angla, i yər-zemin!

² Təlimim bolsa yamoqurdək yaqıdu,

Səzlərim xəbnəmdək tamidu,

Yumran ot-qəp üstigə qüixkən sim-sim yamoqurdək,

Kəkzarlıqning üstigə qüixkən hasiyətlik yamoqurdək bolidu.

³ Qünki mən Pərwərdigarning namını bayan kılımən;

Əmdi Hudayimizni uluoq dəp jakarlanglar!

⁴ U қoram taxtur, Uning əməlliri mukəmməldür;

Uning barlıq yolları həkəkaniydur.

U naħəklikj yok, wapadar bir Huda,

Adil wə diyanətliktur.

⁵ Əmma Əz həlkə uningoja buzuqluk kıldı;

Ularning kilmixliri Uning Əz baliliriningkidək bolmidi — mana bu ularning əyibidur!

Ular əgrı wə iplas bir nəsildur!

⁶ Əy əhmək wə nadan həlk,

Pərwərdigarning yahxilikini xundak yanduramsən?

U seni bədəl tələp hər kılçan atang əməsmu?

U seni yaritip, seni tikligən əməsmu?

⁷ Ətkən künərnə esingga alojin,

Dəwrdin-dəwrgiqə ətkən yillarnı oyliojin;

Atangdin sora, u sanga dəp beridu;

Aksakalliringoja soal koy, ular seni həwərləndüridu.

⁸ Həmmidin aliy bolоğuqı əllərning ülüxini ularoja üləxtürgəndə,

Adəm'atining pərzəntlirini bir-biridin bəlginiñdə,

U həlkəlarning qərərilirini Israil balilirining sanıoja қarap bekitkən..

⁹ Qünki Pərwərdigarning nesiwişi bolsa uningoja has bolоğan həlkidur;

Yakup huddi qək taxlinip qıkkandək, Uning mirasidur..

¹⁰ U uni qəl bir zemində,

Xamal hūwlaydiojan dəhəxtlik bir bayawanda uniapti;

Uni orap ətrapida kooqdap turdi,

Uni kəz қarıquqidək saklıdı;

¹¹ Huddi bürküt ez qanggisini təwrətip,

Balilirining üstidə pərvaz kılıp,

Qanatlırını yeyip ularmı pəylirining üstigə elip kətürginidək,

¹² Pərwərdigarmu uningoja xundak yaloquz yetəkqılık kıldı;

Həqkandaq yat ilah uning bilən billə əməs idi.

¹³ U uni yər yüzining egiz jaylirioja mindürdi,

Wə u etizlikning məhsulatidin yedi,

U uningoja kiya taxtin həsəl xoritip,

Qakmaq texidin zəytun meyi xoratti;

¹⁴ Sanga kala կəymikə bilən koy sütini iqtküüp,

^{32:8} «U həlkəlarning qərərilirini Israil balilirining sanıoja қarap bekitkən» — bəzi kona keqürmilərdə: «U həlkəlarning qərərilirini Hudanıng oğullarının sanıoja қarap bekitkənidə» deyilidü.

^{32:9} «Yakup» — muxu yərdə Israillarnı kərsitidü.

^{32:10} «uni orap ətrapida kooqdap turdi» — baxka birhil tərjimisi: «u uni kooqdap yürüp uni tərbiyilidi».

^{32:13} Қан. 33:26; Yəx. 58:14

«Kanun xərhi»

Kozilar ning yeojini,
Baxandiki қоққарлар wə tekilərning gəxini yegüzüp,
Esil buoqdayning esil danlıridin yegüzdi,
Sən bolsang üzüm kəni bolğan sap xarabni iqtinq.

¹⁵ Lekin Yəxurun səmrip təpkək bolup қaldı;

Bərħək, sən səmrip kətting,
Bordilip kətting,
Toyunup kətting!

U eżini yaratkan Təngrini taxlap,
Əz nijatining Koram Texini kəzgə ilmidi..

¹⁶ Ular bolsa yat ilahlarqa əgixip Uning wapasızlıkka bolğan həsิตini қozojidi,
Yirginqlik ixlar bilən Uning oqəzipini kəltürdi.

¹⁷ Ular Igə-Təngri əməs jinlarqa,
Əzi bilməydiqan ilahlarqa,
Ata-bowiilrimu korkmaydiqan,
Yengi pəyda bolup қaloğan ilahlarqa қurbanlıq kıldı.

¹⁸ San ezungni terəldürgən Koram Taxni kənglüngdin qıqarding,
Seni apiridə kiloğan Təngrini untudung.

¹⁹ Perwərdigar buni kərüp,
Oqul-kızlirining Uning aqqikini kəltürginidin, ulardin bizarre bolup mundak dedi: —

²⁰ «Mən ulardin yüzümni yoxurımən,
Ularning akiwitini kərüp bakay;
Qünki ular iplas bir nəsildur,
Kəlbidə wapadarlıqı yok balillardur.

²¹ Igə-təngri əməslər bilən həsitudunu kəltürdi,
Ərziməs məbusdılı bilən kəhrimni қozojidi;
Xunga «heq həlk əməs» bolğan bir həlk arkılık ularning həsitudunu қozojaymən,
Nadan bir əl arkılık ularning aqqikini kəltürimən..

²² Qünki Mening oqəzipimindən bir ot tutaxtı;
U tahtisaraning tegigiqə keyüp baridu,
U yər bilən uning məhsulatını yəp ketidu,
Wə taqlarning ullirinimə tutaxturıdu..

²³ Mən ularning üstigə balayı'apətlərni dəwiləymən;
Ya-oklırimni birni қoymay ularqa atımən.

²⁴ Ular aqarqılıktın yegiləp ketidu,
Tomuz issik wə wabaning nəxtərliri təripidin yəp ketilidu;
Ularqa karxi yirtküq haywanlarning qixlirini,
Topida əmiliqüqilərning zəhərinini əwətimən.

²⁵ Taxkırıda kılıq ularni musibətkə salidu,
Iqkiridə wəhjimə basidu;
U yigit bilən kızni,
Əmqəktiki bala bilən ak qaqlıknı həmmisini yokitidu.

²⁶ Mən: «Ularnı qepiwetimən,

^{32:15} «Yəxurun» — Israilning yəna bir ismi — mənisi «tik turidioğan», «durus» degənlik.

^{32:21} «Xunga «heq həlk əməs» bolğan bir həlk arkılık..» Nadan bir əl arkılık ularning aqqikini kəltürimən» — u uluoq bekarətning əməlgə axuruluxi tooruluk «Hox..» 1:9, 2:32, «Rim..» 10:19ni kərüng.

^{32:21} Rim. 10:19

^{32:22} Yər. 15:14

«Kanun xərhı»

Insanlarning arisidin ularning namini eqürimən» — dəyttim,

²⁷ Bırak düxmənning məshirə kılıxidin körkətum;

Israilning rəkibləri bu ixni hata qüxinip: —

Bu ix bizning əlimizning külüklükidin boləjan bolsa kerək,

Pərvərdigar buni həq kilmidi» demisun dəp, bu ixni kilmidim.

²⁸ Israil nəsihəttin məhrum boləjan bir əl,

Ularning həq əkil-pəmi yoktur.

²⁹ Ah, ular dana bolsidi!

Xundak bolsa buni qüxinip,

Əz akıwiti əndəkə bolidiqinini oylaytti!

³⁰ Əgər ularning Kəram Texi ularni setiwətmigən bolsa,

Pərvərdigar ularni düxmənlirigə taxlap bərmigən bolsa,

Bir kixi əndəkə ming kixini əz aliddin həydiyələyti?,

İkki kixi əndəkə on ming kixini qaqrələyti?

³¹ Qünki baxkılarning kəram texi bolsa bizning Kəram Teximizdək əməstur.

Buningqə düxmənlirimiz əzliri guvahlıq bərsun!

³² Qünki ularning üzüm teli Sodoming üzüm telidin,

Gomorraning etizlikliridin qıkçıandur;

Üzümləri zəhərlik üzümlərdür,

Ularning hərbir sapıkı aqqıktur,

³³ Xarabi bolsa əjdihalarning zəhəridur,

Kobralarning ajəllik zəhəridur.

³⁴ Pərvərdigar: «Bularning həmmisi Meningkidə saklaklıq əməsmu?

Əz həzinilirimdə məhəlləngən əməsmu?

³⁵ İntikam Meningkidur,

Yamanlıknı käyturuxmu xundak,

Bular ular putlixidiqan wakitkiqə saklaklıq turidu,

Qünki ularning bayı'apətlək künə yekin laxmakta,

Ularning bəxiqə qüxidiqan ixlər bolsa tez keliwatidu..

³⁶ Qünki Pərvərdigar ularning küqi tügəp kətkənlikini, ularning azyip, hətta ajiz yaki meyiplərningmu kəlməqinini kərgəndə,

U Əz həlkinqə üstigə həküm qıkırıdu,

Əz bəndilirigə mehîr-xəpkət kərsitudu..

³⁷ U wakıttı U mundak dəydu: «Kəni, ularning ilahlıları?

Əzigə tayanq kılqan kəram texi əmdi kəyərdidur?

³⁸ Ularning etküzgən kurbanlıklarının yeqini yegən,

Ularning xarab hədiyalıridiki xarabını iqtənlər kəyərgə kətti?

Əmdi ular ornidin turup silərgə yardım berip, panağıngalar bolsun!

^{32:26} «Ularnı qepiwetimən» — yaki «Ularnı tarkitimən», «Ularnı qeqiwetimən».

^{32:35} ... Bular ular putlixidiqan wakitkiqə saklaklıq turidu» — bizningqə muxu ayəttiki «ular» Israillarnı kərsitudu. Bəzi alımlar «Hudanıng düxmənliri (yat əllər)ni kərsitudu» dəp karayıd. Lekin Huda intikamları bilən ahirida Israilning əng ajiz pəytdə ularnı kutkuzudu («Yər» 30-babını, uxbu bəbtik 36-, 42-ayətni kərüng).

^{32:35} Rim. 12:19; Ibr. 10:30; 1 Pet. 2:23

^{32:36} «...ularning azyip, hətta ajiz yaki meyiplərningmu kəlməqinini kərgəndə» — baxka birhil tərjimi: «yaki kiçik yaki qong bolsa, ularning azyip həqkiminqə kərgəndə...». «Əz həlkı üstigə həküm qıkırıdu» — əz iqığa ikki tərənpəni elxi rekət: (1) Hudanıng həlkı uning təribyə jazalırını kərgəndin keyin gunahlarını ikrar kılıp, uning kəfürümüzə müvəssər bolud; (2) Huda Əz həlkiga razılık kılqıqlarqa ezinin qılıqan razılıkkını eziqə yandırıdu. «Əz bəndilirigə mehîr-xəpkət kərsitudu» — baxka birhil tərjimi: «Əz bəndiliri töqəruluk niyitidin yenidi».

^{32:36} Kan. 32:36

^{32:38} «Əmdi ular ornidin turup silərgə yardım berip, panağıngalar bolsun!» — Huda muxu yərdə Israil əslidə tayanıqan

«Kanun xərhi»

³⁹ Əmdi Mən Əzüm, pəkət Mənla «Xu»durmən,
Manga həmrəh həqkandak ilahning yoklukını kərüp bilinglar.
Mən əltürüp tırlidürimən,
Zəhimləndürüp sakaytimən;
Wə həqkim Mening kolumnin kutkuzalmayıdu..
⁴⁰ Qünki Mən kolumnni asmanlaroja kətürüp: —
«Əbdəginqə hayatturmən» dəp eytip,
⁴¹ Qaşnap turidiojan kiliqimni ittik kılımən,
Mening kolumn adalətni қoral kılıp tutidu,
Düxmənlirimdin intikam alımən,
Məndin nəpratlängüqilərnin kılajanlırını ularoja yandurimən!
⁴² Mən ya oklirimni kan iqküzüp məst kılımən,
Mening kiliqim gəx yəydi,
Mən ularni əltürülgənlər bilən əsirlərning kənini,
Düxmənnin sərdarlırinin baxlırını yəp-iqidiojan kılımən»..
⁴³ Əy əllər, Uning həlkə bilən billə xadlininglar,
Qünki U Əz bandılirining kənining intikamını alidu,
Əz düxmənlirigə kisas yanduridu,
Əz zemini bilən həlkə üqün kəqürüm-kafarət kəltürüp beridu»..

Musa oğzili tooprısında buyruk qüxüridü

⁴⁴ Əmdi Musa bilən Nunning oğlu Yəxua kelip bu oğzəlnin barlık sözlerini həlkəning aldida okup bərdi. ⁴⁵ Andin Musa bu həmmə sezlərni barlık Israil aldida ahirlaxturup ⁴⁶ ularoja söz kiliplə: «Mən bugün otturanglarda silərni agaḥlandurup guwahlıq bərgən bu barlık sezlərgə kengül belünglər; silər bularnı baliliringlaroja tapıləp: «Bu ənunning həmmə sezlərigə əməl kiliqka kengül koyunglar» dəp buyruxunglar kerək. ⁴⁷ Qünki bu söz silərgə munasiwətsiz, kuruq söz əməs, bəlkı silərning hayatinglardur! Silər u zeminni igiləxkə İordan dəryasidin etisilər; etkəndin keyin u zemində bu söz arkılık, uzun emür kərisilər» — dedi.

Musaning əlümi toopruluğ buyruqları

⁴⁸ Yənə xu küni Pərvərdigar Musaoja söz kiliplə mundak dedi: —
⁴⁹ Sən uxbu Abarim teojoja, yəni Yerihoning utturidiki, Moabning zeminidiki Nebo teojoja qıkkın wə xu yərdə Mən Israillaroja əz təwəliki bolux üçün beridiojan Қanaan zeminini kərgin..
⁵⁰ Andin akang Hərun Hər teojo da elüp əz həlkəlirigə koxulqoşandək, sənmü qıqidiojan xu təonda elüp həlkəliringgə koxulqoş; ⁵¹ qünki silər Zin qəlidiki Məribəh-Қadəxning sulirining yenioja baroqanda, ikkinglər Israillarning arisida Manga wapasızlıq kərsitip, Israillarning arisida Meni «mukəddəs» dəp hərmətlimidinglər. ⁵² Xunga sən Israillaroja beridiojan xu zeminni udulungda kərisən, lekin uninglə kirəlməysən.

butlarnı məshirə kılıdu.

^{32:39} «Manga həmrəh həqkandak ilahning yoklukını kərüp bilinglar» — yəki «Məndin baxka həqkandak ilah bolmiojanlığını kərüp belinglar».

^{32:39} Kan. 4:35; 1Sam. 2:6; Yəx. 45:5,18,22

^{32:42} Zəb. 7:12-13; 68:21-23; Yəx. 34:6; Əz. 21:9-11

^{32:43} Rim. 15:10

^{32:44} «Nunning oğlu Yəxua» — ibraniy tilida: «Nunning oğlu Həxiya» (Həxiya Yəxuaning baxka birhil atılıxi).

^{32:49} Qəl. 27:12

^{32:50} Qəl. 27:13; 33:38

^{32:51} Qəl. 20:12

«Kanun xərhı»

Musa pəyojəmbər Israiloja dua kılıp bəht tiləydi

33¹ Hudaning adimi bolğan Musaning əlümidin ilgiri Israillarnı bərikətləxkə tiligən bəht-tiləkliri munular: —

² U mundak dedi: —

«Pərwərdigar Əzi Sinay teoqidin kelip,
Seirdin qıkıp Israil üstigə parlidi;
Paran teoqidin pəyda bolup qaknidi,
U tümənlığın mukəddəslərning otturisidin qıkıp kəldi;
Ong қolidin Israiloja atalojan otluk bir kanun qıktı.»²

³ Dərhəkikət, U həlkni səyid; —

Sening barlıq mukəddəs bəndiliring қolungdidur;
Ularning hərbiri ayioqing aldida olturup,
Səzliringgə tuyəssər bolidu.

⁴ Musa bizgə bir kanun buyrup,

Buni Yakupning jamaitigə miras kılıp bərdi;

⁵ Həlkning sərdarları jəm bolup,

Israilning kəbililəri bir yergə yioqlaqanda,
U Yəxurunning otturisida padixahdək boldi.

Musaning kəbililər üçün tiligən həyr-dualırı wə bərgən bexarətləri

⁶ «Rubən bolsa, adəmliri elüp kətməy, hayat tursun;
Uning adəmliri az bolmisun».

⁷ Musaning Yəhūda tooprısında tiligən bəhti mundak: —

«Yəhūdaning awazini anglioqaysən, i Pərwərdigar;
Uni eż həlkigə kobul kilduroqaysən;
Uning kolları ular üçün kürəx kilsun;
Əmdi ezini əzgüqilərgə қarxi turuxka uningoja mədət bolqaysən».»³

⁸ U Lawiy tooprısında mundak dedi: —

«Sening urim wə tummim taxliring Sening bu mukəddəs bəndəngə tapxurulojan;
Şən uni Massahda sinidinq,

Məribahning sulirining yenida uning bilən talaxting..»⁴

⁹ U eż ata-anisi tooprısında: «Ularqa yüz-hatırə kılmaymən», dəp eytti,

Əz kərindaxlirining həq yüzünü kılmay,

Əz balilirinimu tonuxni halimay,

Bəlkı Sening sözünggə əmal kılıp, əhdəngni qing tutti..

33:2 «Seirdin Israillar qıkıp üstigə parlidi» — «İsraillar» ibranıy tilida: «ular». «mukəddəslər» — pərixtılerni kərsətsə kerək. «... Israiloja atalojan» — ibranıy tilida: «...ularqa atalojan». «... ularqa atalojan otluk bir kanun qıktı» — baxka ikki hil tərjüməsi: «...ularqa (Israiloja) atalojan ot yalkuluları qıktı» yaxşı «...ularqa (Israiloja) yetəkliliyi ot yalkuluları qıktı».

33:2 *Hab. 2:3, 4*

33:5 «U Yəxurunning otturisida padixahdək boldi» — muxu jümlidiki «U» Musani kersitidu, dəp қarayımız. Bəzi alımlar Hudani kersitidu, dəp қaraydu.

33:7 «Uni eż həlkigə kobul kilduroqaysən» — ibranıy tilida sezmusez «Uni eż həlkining arisoqa kirgüzgəysən» deyildi. Yəhūdaning keyinkı tarhiyə kariojanda, bu bəxarət Musa pəyojəmbörning Yəhūdaning nəslü bolğan Dawutning padixahlığı, əng muhimı Dawutning nəslü Məsih tövərələk bəxarətlək duası boluxı kerək. «U kolları ular üçün kürəx kilsun» — buningda «ular» «eż həlkı»ni kərsətsə kerək. «Uning kolları ular üçün kürəx kilsun» — buning baxka birhəl tərjüməsi: «Uning kolları eż hajitidin qıksun».

33:8 «urim wə tummim» — toopluruluk «Mis.» 28:30ni kerüng. Huda Lawiyaları tallixining bir səwəbi 32:25-29də kerülidü; Huda uni Əz hizmitidə boluxka talliqəqə, muxu yərdə Huda uni «Məninq mukəddəs bandəm» dəp ataydu. «Massah» — «Massah» degən jayning mənisi «sinax» («Mis.» 17:7ni kerüng). «Məribah» — «Məribah» degən jayning mənisi «talax-tartix, kürəx» («Qəl.» 20:13 wa 24ni kerüng).

33:9 «Əz kərindaxlirining həq yüzünü kılmay, ...bəlkı Sening sözünggə əmal kılıp, əhdəngni qing tutti» — kəzədə tutulmuş

«Kanun xərhi»

¹⁰ Mana, Lawiyalar Yakupqa həkümliringni ukturidu,
Ular Israiloja kanunungni egitidu;
Ular dimiqingoja huxbuyni sunidu,
Kurbangahinqoja pütün kəydürmə kurbanlıqlarni kəltüridu.

¹¹ I Pərwərdigar, uning təallukatini bərikətligəysən,
Uning əjririnə Seni hux kıloudək bolqay,
Uningoja əksin qikqənlər wə uningdin nəprətləngənlər bolsa,
Ularnı kopalıqəndək halda bəllirini sunduroqaysən!»

¹² U Binyamin toqrisida mundak dedi: —

«Pərwərdigarning seyginə bolsa,
U Uning yenida bihətar makan kılıdu,
Pərwərdigar sayə bolup pütün kün uni saklaydu,
U uni mürisi otturisida makanlaxturidu»

¹³ Yusüp toqrisida u mundak dedi: —

«Uning zemini Pərwərdigar təripidin bərikətlilik bolqay!
Asmanlarning esil nemətliri bilən,
Xəbnəm bilən,

Yər tegidiki nemətliri bilən,..

¹⁴ Kündin hasil bolidiojan esil məhsulatları bilən,
Aydın hasil bolidiojan esil nemətliri bilən,

¹⁵ Qədimki taqlarning aliy nemətliri bilən,
Mənggülük dənglərning esil nemətliri bilən,

¹⁶ Yərning esil nemətliri wə uningoja tolojan həmmə məwjudatları bilən,
Azojanlıqta turoquqi Zatning xapaiti bilən bərikətlənsün!

Bularning həmmisi Yüsüpning bexioja,
Yəni ez əkerindaxliridin ayrıloqanning qoqqisişa qüxsun..

¹⁷ Uning həywisi ez buxısining tunjisidaktur;

Uning münggüzləri yawa kalining münggüzləridəktur,
Ular bilən u əl-yurtlarning həmmisini bıraklaş yər yüzining qətlirigiqa üsidu.

Mana Əfraimning təmənlığın adamları,

Manassəhning mingliojan adəmliri xundak bolidu»..

¹⁸ Zəbulun toqrisida u mundak dedi: —

«Əy Zəbulun, sən qikqininqda xadlanojin;
Əy sən Issakar, ez qedirliriringda hux bolojin!

¹⁹ Mana ular həlkərnəi taqka qakiridu,

Xu yerdə ular həkəaniylığın kurbanlıqlarını sunidu,
Qırkı ular dengizdiki mol dələtlərni,

Kumqa kəmülən gəhərlərni sümürüp ularqa tuyassər bolidu».

²⁰ Gad toqrisida u mundak dedi: —

wəkələr «Mis.» 32:21-29də hatirlinidu.

^{33:13} «yər tegi» — bəlkim yər astidiki sularnı yaki dengiz təglirini kərsitidu.

^{33:13} Yar. 49:25

^{33:16} «Azojanlıqta turoquqi Zat» — muxu zat Pərwərdigarning Pərixtisidur («Mis.» 3:2-6ni kərüng).

^{33:16} Yar. 49:26

^{33:17} «Uning həywisi ez buxısining tunjisidaktur» — baxka birhil tərjimi: «uning buxısining tunjisı uningoja xərəp kəltürsün». «uning münggüzləri yawa kalining münggüzləridəktur» — yawa kala bolsa nəsl kuruqan intayın yoxan birhil kala idi. «...Manassəhning mingliojan adəmliri xundak bolidu» — toluk ayətnin mənisi: (1) bu ikki əkbər Yüsüpning münggüzləridur; (2) yüksəridə eytılğan bəht-bərikətlər Yüsüpə has bolup, bu ikki əkbəlinin bexioja qüxiidu. Biz ikkinçilər məniga mayılmız.

«Qanun xərhisi»

«Gadning zeminini kengəytküqə bəht-bərikət boləy;

Gad bolsa qixi xirdək olturaklıxtı;

U bilək həm bax terisini titma-titma kiliwetidü..

²¹ Xu yerdə u əng esil nesiwini talliwaldı;

Qünki xu yərdimə u həküm bekitküqining ülüxi boləy jay saklaşaklıktır;

U həlkəning sərdarlırları bilən kelip,

İsrail bilən birgə Pərvərdigarning adalitə bilən həkümürlərini yürgüzdi»..

²² Dan tooprısında u mundak dedi: —

«Dan bolsa yax bir xirdur;

U Baxandin takläp etidü»..

²³ Naftali tooprısında u mundak dedi: —

«Əy Naftali, iltipatka toyunoqansən,

Pərvərdigar təripidin kəlgən bəht-bərikətkə tolup,

Məoqrip bilən jənubni əzüngə mülük kılıp igiləysən».

²⁴ Axır tooprısında u mundak dedi: —

«Axır oğullar bilən bərikətlində;

U ərindəxələri arısında iltipat kərsəm;

Puti mayoqə qılansun..

²⁵ Dərvəzə baldaklırlıq təmür bilən mistin bolidü;

Künlürling kəndək bolsa, küyüngmü xuningə qə muwaqip təng bolidü»..

²⁶ «— Əy Yəxurun, Təngringdək baxka həqkim yoktur;

U sanga yardımğa asmanlar üstigə,

Zor həywisi bilən bulutlarning üstigə minip kelidü..

²⁷ Əzəliy Huda sening baxpanahıngdur,

Astingda əbədiy biləklər turidu.

U sening aldingdin düxmənni həydəp: —

«Ularnı əhalək kələqin!» dəp sanga buyruydı.

²⁸ Xuning bilən İsrail axılıq bilən yengi xarab mol boləy bir zemində turup,

Yaloquz aman-esən makan tutidu,

Yakupning bulikə ohxaxla aman-esən bolidü;

Uning asmanlırimu xəbnəm temitip turidu..

²⁹ Bəhtliksən, i İsrail!

Səndək Pərvərdigarning Əzi kütküzojan həlkətin yənə kim bar?

U bolsa sening mədətkar kalkıning,

Həywətlik kiliqingdur!

^{33:20} «Gad bolsa qixi xirdək olturaklıxtı» — yaki «Gad.... yetiwaldı». «U bilək həm bax terisini titma-titma kiliwetidü» — bəlkim Gadning düxminigə kattık, zərbə beridiqənlilikini kərsididü.

^{33:21} «həküm bekitküqi» — (1) kanun bərgüqi (Musa pəyojəmbərnin ezi); (2) Qanaan zeminini belüb təkşim kılələyi (Yəxua pəyojəmbər)ni kərsididü.

^{33:22} «U Baxandin takläp etidü» — bu sözər bəlkim «Hək.. 18:27-28də hatırıləngən wəkəni kərsididən bəxərət boluxı mumkin.

^{33:24} «Axır.... puti mayoqə qılansun» — keyin, Axır turojan jayda kəp zəytun meyi ixləp qıçarojan.

^{33:25} «Dərvəzə baldaklırlıq» — yaki «Ayiojingga boqquqlırlı».

^{33:26} «Əy Yəxurun, Təngringdək baxka həqkim yoktur» — yaki «Əy Yəxurun, Təngridək baxka həqkim yoktur».

^{33:26} *Qan.* 32:13; *Yəx.* 58:14

^{33:28} «... İsrail ... mol boləy bir zemində turup, yaloquz aman-esən makan tutidu» — muxu jümlidiki «yaloquz» Hudadin baxka həqikəndək panaq yaki muhəqiqət kerək bolmayıdu, deyənlilikni kərsididü.

—«Yakupning bulikə»: — (1) İsrailning zeminidəki su mənbələrini kərsitixi mümkün; (2) Huda ularqa bulak təkərəhəli həyatlık manəbsi bolup, ezbərəməz məzəmət turidiqənlilikini kərsitixi mümkün. Biz ikkinçi mənisığə mayılmız.

^{33:28} *Yər.* 23:6; ^{33:16}; *Zəb.* 68:26

«Қанун xərhi»

Sening düxmənliring sanga zəiplixip boysunidu;
Sən ularning egiz jaylirida dəssəp mangisən».

Musa pəyoqəmbərning əlümi

34¹ Andin Musa Moabning tüzlənglikliridin qıkıp Nebo teojining üstigə, yəni Yerihoning utturisidiki Pisgah teojining qoqqisişa qıktı. Xu yerdə Pərvərdigar uningoja pütkül zeminni kersətti; Gileadın Danoğıqə,² pütkül Naftali bilən Əfraim wə Manassəhning zeminini, Yəhudanıng pütkül zeminini bilən koxup məqrıbtiki dengizmişiqə,³ jənubtiki Nəgəw zeminini, «Horma xəhiri» dəp atalojan Yeriho wadisidiki tüzlənglikni Zoar xəhirigə kədər, həmmmini uningoja kersətti.

⁴ Andin Pərvərdigar uningoja səz kılıp: «Mən կəsəm kılıp: «Bu zeminni sening nəslingga berimən» dəp İbrahim, İshak wə Yakupka wədə kılajan zemin mana muxudur. Əmdi sanga uni eż kəzüng bilən kərüxkə nesip kıldı, lekin sən xu yərgə etüp kirəlməysən» dedi.

⁵ Andin Pərvərdigarning eytkinidək, Pərvərdigarning kuli Musa xu yerdə, yəni Moabning zeminida wapat boldi.⁶ U uni Moabning zeminidiki taqjılıqisida, Bəyt-Peorning utturisida dəpnə kıldı; uning kəbrisininq kəyərdə ikanlikini bügüngiçə heqkim bilməydu.

⁷ Musa wapat bolojan wakitta bir yüz yigirmə yaxqa kırğanlığı, lekin kəzləri həq torlaxmiojan wə maqdurduridin həq kətmiganlığı.

⁸ Israillar Musa üçün Moabdiki tüzləngliktə ottuz küngiçə matəm tutti. Xuning bilən Musa üçün matəm tutup yioqlaydiojan künllər tütigənədi.

⁹ Musa kollırını uning üstigə köyəqəkə, Nunning oqlu Yəxua danalıq bərgüqi Roh bilən tolojanı. Xuning bilən Israillar uningoja itaət kılıp, Pərvərdigarning Musaoğa buyruqinidək kıldı..

¹⁰ Musadin keyin uningdək Pərvərdigar bilən yüz turanə səzləxkən ikkinçi bir pəyoqəmbər Israill iqidə qıkmidi; ¹¹ Pərvərdigarning uni Misir zeminişa əwətixi bilən u xu yerdə Pirəwngə, uning hizmətkarları wə pütkül zemindikilər aldida kərsətkən həmma mejizilik alamət wə karamətlərgə, ¹² ayan kılınojan xu barlıq uluq կudrətkə wə Musanıng pütkül Israilning kəz aldida kərsətkən barlıq dəhəxətlik həywısicə təng turoqudək heqkəndək adəm qıkmidi..

^{34:1} Kan. 3:27

^{34:4} Yar. 12:7; 13:15; 15:18; 26:4; 28:13

^{34:9} Qəl. 27:18

^{34:12} «... ayan kılınojan xu barlıq uluq կudrətkə...» — ibranıy tilida «ayan kılınojan xu barlıq uluq կudrətlik koloja...».

Қохумqə sez

Kəmbəoqəllər toqrluluğ

«**Halbuki, aranglarda hajətmənlər bolmaydu**» (15:4)

Hudaning Israiloja bərgən xu ajayib wədisi ularning Hudoşa bolojan itaətmənlik bilən baoqlıq, əlwəttə (5-ayət).

«**Pəkət silər Pərvərdigar Hudayinglarning awazioja կulaç selip, Mən silərgə bugün tapiliojan bu pütün əmrgə əməl kılıxka kəngül bəlsənglər xundaq bolidu.**

11-ayəttə Huda ularoja «**Əməliyəttə, silər Manga itaətmən bolmaysilər**» dəp aldin eytidü; xunga, ular arisida hərdaim baxlıarning yardımigə möhtaj bolidiojan hajətmən həlkələr məwjuṭ bolidu.

Kıisas toqrluluğ: «Kəzgə kəz, qixka qix» degən қanun bəlgilimə (19:21)

Okurmənlər Təwratta həm Injilda Hudaning: «**Sən intikam almiqin wə eż həlkinqning nəsligə həq adawətmu saklimiojin, bəlki koxnangni əzüngni seygəndek seygin. Mən Pərvərdigardurmən**» («Law.» 19:18, «Rim.» 12:19), «**Intikam Meningkidur**» («Qan.» 32:35) degən bayanlarını okuojandın keyin biz yənilə: «**Kəzgə kəz, qixka qix, koloqa kol, putka put, keyükə keyük, zəhimə zəhim, kəkkə kək tələnsus**» («Mis.» 21:24, «Law.» 24:20, «Qan.» 19:12) degən əmrni okuojnimizdə səl həyran kəliximiz mumkin. Halbuki, okurmənlər muxu ayətlərni təspiliyrək okux arkılıq ezi üçün jəzmənləxtürələyduki, «**kəzgə kəz, qixka qix**» degən bəlgilimə ziyan tartkan kixinin qıisas alidiojanlıkıja baoqlıq ix əməs, bəlki jəmiyəttə toluk adalət bolsun dəp ijrə kılıx tələp kılınojan ixtur. Əməliyəttə, bu Musaoşa qüxürülgən mukəddəs қanunoja ait prinsip bolup, adəmlər yaki pütkül aililər, əkbililərning arisida bir-biridin tohtawsız qıisas alidiojan, uzun wakıt sozulidiojan, baroqanseri ədəp ketidiqan xu hil dəhəxtlik jedəl-adawətning otturiqə qıkixining aldini elixtiki yoldur.

Injil dəvrində, Rəbbimiz bu ix toqrluluğ təlim bərgəndə, mukəddəs қanunning adil tələpliridin həlkələr, Əzigə əgəxkənlərgə: Həmmila adəmlərgə muhəbbət kersitinglər, hətta düxmənlirinqərnimə kəqürüm kılıp, ular üçün dua-tilawət kilinglər dəp egitidü («Mat.» 5:38-48).

«Қanaaniylarnı yokitinglar» degən əmr toqrluluğ

Bu muhüm tema üstidə «Misirdin qıkix» tiki «koxumqə sez» imizni körüng.

«Qan.» 7:8 toqrluluğ

«**Pərvərdigarning silərni seyini səwəbidin wə ata-bowliringlar aldida bərgən կəsimigə sadık bolojanlışı üçün Pərvərdigar silərni küqlük kol bilən kutkuzup, hərlük bədili tələp «kulluk makani» din, yəni Misir padixağı Pirəwnning əolidin qıkarojan»**

Okurmənlər Təwratni okuoqinida «**Huda bədəl tələp eż bəndilirini setiwaldi**», «**Huda hərlük bədili tələp həlkini kutkuzdi**» «**Huda Əz həlkı üçün bədəl tələp ularni azad kıldı**» degəndək ibarilər kəp uqrayıdu. Bular Muqəddəs Kitabning muxu yerida tunji kətim kərəlidü. İbraniy

«Kanun xərhi»

tilida muxu ibarə «padah» degən söz bilən ipadilinidu. Adəttə bu söz «küllə baziridin setiwelix» «gəri tələp azad kılıx» «rənigə köyojan nərsini kıyturuwelix» degəndək mənilərdə ixilitildi. Əmdi yüksəklik ayəttə Huda həlkini Misirdin kutkuzux üçün «hərəlük bədili» tələğən bolsa, «bu bədəl» yaxı «bu tələm» kimgə tələngən? — degən soal dərhal kallimizoja kelidi. Huda Israilni Misirdin kutkuzojanda Pirəwngə həq tələm telimidi; əməliyəttə Israillar nəqqə yüz yil küllukta boloxını üçün Pirəwn Israiloja tələm bərdi! Bəzilər əqlitə oyda bolup, Huda həlkini kutkuzuxka İblisə nemidur bir tələm təlidə, dəp əkaraydu, lekin əhəzi təwənda kəridiojinimizdək, bu kezkarax pütünləy hatadur.

Əqlitə ix xuki, «Tələm kimgə tələngən?» degən soaloja boloxan jawab Təwrattin, «Yəxaya» 53-bab wə «Zəbur» 40-küyдин baxka həq yeridə biwasita kerülməydi. Soalning toluk jawabi Injilda təminlinidu. Əməliyəttə Hudanı Təwrattiki pəyojəmbərlər arkılık «padah» («bədəl tələp kutkuzux») degən sözni ixlatkinining Əzi kəlgüsü ixlərini kərsatkən birhil bexarət idi. Buni qüixinix üçün təwəndiki ixlar toqrluluk oyliniximiz kerək: —

(a) Huda mutlək həkkaniy boləlaqka, həqqaqan gunahni jazalimay köyməydi. U Əzinin pak-mukəddəs mahiyitigə namuwapiq həqkandaq ix kilməydi. Buni sürətləx üçün, əz padixahlıq üçün ətraplıq türlik adıl əkanun-bəlgilimilərnri qıçıraqan həkkaniy bir padixah toqrluluk oylinayluk. Bəlgilimilər arısında, birsi omumning mal-mülkiyə ziyan yətküsə, ziyanni təligrəndin sirt, jərimanə tələx kerək, degən bir əkanun maddisi bar dəyli. Bir künə padixah əzi sorak üstidə olturojinida, ədinas bir dostining əzininq aldioja kəltürülgini kərüp qeqüp ketidu. Xu ədinas dosti dəl xu gunah bilən əyiblinidu! Uning üstigə uning dosti xu gunahni əz üstigə alidu. Əmma dosti kolı kişkılığın tələm wə jərimanını tapxuralmaydu. Xundak əhwalda əkanunning təlipi xuki, gunahkar zindanoja solinip əmgək bilən tələmni wə jərimanını təlixi kerək. Dosti kəltürüp qıçıraqan ziyan intayin eçirki, uni tūmən yil ixlismu, uni teliyəliximən əməs idi. Xuning bilən u zindanda əmürwayət yatidu wə xu yərdə əlidu, ailisidikilər yar-yələksiz kalidu. Padixah, kəndək kılardı? Uning höküki həmmidin üstün boləlaqka, adalətni köyup köyup, əz adıl əkanun-bəlgilimilirigə əkarimay, dostini kəqürüm kılalaydu, əlwəttə. Undakta, uning pukralırı uning «adaliti» toqrluluk nemə deyixidu? «dərwəkə, arka tiriki barlar üçün bir əkanun, baxklar üçün bir əkanun!» deyixidu, əlwəttə. Bundak əhwal həmmimizgə intayin tonux. Əgər padixah adıl bolup dosti üstidin adıl həküm qıkırıp, xu eçir tələm-jərimanını köyojan bolsiqu? Xübhisizki, kəpqılıq padixahning hətta əz dostiqimə adillikni yürgüzginini kərüp, sorakhanini intayin sürlük bir jimjilik basidu. Xübhisizki, uning dosti yüzü tətirip, titrığə haldə turidu, lekin həqnəmə deyilməydi; qünki uning üstidin qıkırılıqan həküm tolimu adildur. Həlbuki, padixah xuan: «Mən əzüm bu tələm wə jərimanını əz həzinəmdin qıkırıp tələp berimən» dəp elan kılıdu. Həqkim karxi qıkalmayıdu; demək, padixah adıl əkanuni əz üstigə elix bilən həlikə kixigə rəhimini kərsətti; biz buni «bədəl tələp dostini kutkuzdi» desəkmə bolidu. Buning bilən həm adalət həm rəhim-xəpkət qanaatlındırıldı. Buni Zəburdiki təwəndiki sözələr bilən huluslisək tolimu muwapıq bolidu: —

«Əzgərməs mühəbbət wə həkkikət əz'ara kərüxti;

«Həkkaniyət wə aman-hatırjəmlik bir-birini səyüxti» («Zəb.» 85:10).

(ə) Məsih krestkə mihlanojinida dəl muxu ixni kıldı. Huda Əzi Məsihədə insanların barlıq gunahlarını kəqürüm kılıxla bədəl təleydi, xundakla Uning insanların barlıq mehîr-xəpkəti üçün ul salidu. Kaytilaymizki, Huda hərgiz gunahın etüp «həq wəkəsi yok» deyəlməydi. Uning təlimini tələx kerək, wə Məsih Əzi dəl xu məksət bilən dunyaqə kəldi: —

«Қанун xərhı»

«Qünki İnsan'oqlimu dərwəkə xu yolda kəpqilik hizmitimdə bolsun deməy, bəlki kəpqılıkning hizmitidə bolay wəjenimni pida ķılıx bədiligə nuroqun adəmlərni hərlükkə qıkırayı dəp kəldi» («Mar.» 10:45)

Baxka bir yerdiki bir bayanni nəkıl kəltürsək: —«Bu «kalam» — yəni Məsih, gunahkar adəmlərning ornida əyiblinix üçün, Əzini krestkə (darəja) mihlitip elüvkə tutup bərgən. U gunahsız, mukəmməl adəm bolup, qəqlik wakıt iqida burunki wə keyinki həmmə adəmlərning barlıq gunahlarını üstigə aloğan, u bizning ornimizda Hudanıng gunah üstigə təkməkqi bolən qəzəplik jazalarını köbul kıləqan. Gunahning jazası — Hudadin ayrılixt; xunglaxka Uning rohi Hudadin üç saatlıq ayrıloğan. Xu üç saatning əng ahırkı minutlarında: —

«Əysə yukarı awaz bilən warkırap: «Əlohiy, Əlohiy! Ləmə xəwaktanı?» — dedi. (mənisi: Hudayim, Hudayim! Nemixka Meni taxliwətting?)» («Mat.» 27:46, «Mar.», 15:24)

Demək U, dunyadiki milyonlıqan adəmlərning mənggülük dozah azablarını (dozah — Hudadin ayrıwetixtur) qəqlik wakıt iqidilə beixinidin etküzən, barlıq bədəlni teliwətkən. Huda mana muxu wasitisi bilən birlə wakitta, həm əzining adillikini қanaatlındırgən həm hərbir adəmni əzinin rəhİMdillikgə mənggülük erixələydiqan kıləqan. Huda ez kalami bolən Məsihning mukəmməl қurbanlığını köbul kıləqan. Tewəndiki ayətlərdimə bu həqiqət kərsitlidü:

«Huda Uni (Məsihni) gunahlarning jazasını kətürgüqi kafarət қurbanlığı süpitidə təyinli; insanlarning Uning қurbanlık əniqə ixənq baqlıxi bilən қurbanlık inawətliktur. Huda bu arkılık burunki zamandıkılərning sadir kıləqan gunahlıriqa səwr-təkətlək bolup, jazalımay etküzüwetixining adilliğ ikənlikini kərsətti. Buningə oħxax bu қurbanlık arkılık u hazırlı zamanda bolən həkkəniyiqlikinumu kərsətkən. Xundak kılıp U Əzining həm həkkəniyi ikənlikini həm Əysanıng etikədida bolouqını həkkəniyi Kilojuqi ikənlikini namayan kıldı» (Rim.» 3:25-26).

«Gunaħlirimizni iklärar kilsak, (Huda) bizning gunahlirimizni kəqürüm kılıp, bizni barlıq həkkəniysizliktin pak ķılıxka ixənqlik həm adildur» («1Yh.» 1:9)

Xuning bilən Huda hərkəndək adəmgə rəhİM-xəpkət kərsətkinidə, Əzining «bədəl tələgini» hərdaim kez aldida turidi. İbrahimming nəslİ Israilni Əz həlkə boluxka qarqırojandin keyin U bu həqiqətni ularoja tonuxturuxka baxlaydu; qünki U ularni Misirdin kütkuzojinidə: «Mən silərni bədəl tələp kütkuzojanıdim» dəydi. Xuningdək bu həqiqətni ularoja singdürüp eğitix üçün hər ketim «ötüp ketix heyti»da Israillar Hudanıng kütkuzuxi (uning ularni jazalımay üstidin «ötüp ketix»)ni əsləp təbrikligində hərbir ailə ezi üçün bir қozını қurbanlık kılıp estimal kılıxi kerəklinini bekitkən. Həmmimizgə ayanki, bu қoza Məsihning қurbanlığını kərsitdiqan bir bexarətlik simwol yaki sürəttur («Yh.» 1:29, «1Kor.» 5:7ni kərüng).

Tərjimimizdə, okurmənlərning bu həqiqət üstidə oylinixi üçün Təwrattiki kəp yərlərdə «padaħ» degən xu sözni «bədəl tələp kütkuzux» dəp tərjimə kıldık.

«Ondin biri» boləqan əxrə — üç hil əxrə

Okurmən məzkur kitabni wə xundaqla Təwrattiki «mukəddəs қanun»ning baxka կisimlirini okup boləqandin keyin bəlkim xuni baykayduki, Hudaçqa tapxuruxi kerək boləqan «əxrə» (ondin biri)din üç hili bardur. Bularni təwəndikidək yioqinqaqlıyalaymız: —

«Kanun xərhi»

(a) «Omumiy əxrə» — hər yillik barlıq həsullardin wə (igisidin əxrə elinojan wakıttı qədər ilkidə bolğan) barlıq mallardin ondin biri («Law.» 27:30-33, «Qəl.» 18:21-32, «Kan.» 12:5-11). Bu Lawyilaroja tapxurilidu, Lawiyalar mu uningdin yənə «ondin biri»ni kahinlər oqa becqixlaydu.

(ə) Hər yillik axlıq wə hərhil danlardın ondin biri. Uni «*Huda Əz namini kyoqan jay*» oja elip berip xu yərdə əzliri wə Lawiyarlarning yəp-iqip, həytlarnı təbriklixigə ixlitidü. Bu əxridin yərlik Lawiyalaroja berixkimu bolatti wə xu əxrılordinmu bəlkim mukəddəs əygə kerək bolğan kəp kurbanlıqlar təminləngən boluxi mumkin idi («Qan.» 14:22-27).

(b) Hər üç yilda yukiriki «ondin biri» («ə»ni ayrip, yərlik Lawıylar, kəmbəqəllər wə meyiplarning bəhriyən boluxıqa əz yurt-xəhərliri iqidə toplaytti («Qan.» 14:28-29).

Bəzi alımlar bu üçinqi hildiki (hər üçinqi yilda elinidioqan) əxrini birinqi wə ikkinqi əxridin ayırm bir əxra, dəp kərəydu; biz xundak ərimaymız; üçinqi əxrini pəkət ikkinqi hil əxrinin ezi xu, dəp kərəymız; bu ikkinqi hildiki əxrə birinqi wə ikkinqi yili ibadət yolidə ixlitilidu, lekin üçinqi yiloja kelgəndə, kəmbəqəllər wə meyiqlarning bəhrimən boluxi üçün ixlitilidu, dəp kərəymız.

Hazırkı zamandıki nuroqun «təlim bərgüqlər» jamaatlıklırga «Kiriminglardın «ondin biri (exrä)»ni «Hudanıng adamlırigə» atixinglar kerək» dəp bekitip, Təwrattıki exrä tüzümini hazırlı dəwrgə sürəp kelidü. Həmmigə ayan boluxi keräkki, Injil dəwrigə kalgəndə, Injilda «exrä» toqrluluk təlim zadi yok. Uning ornida biz bəlkim bu həkikətlərni baykaymızki: —

(a) Barlıq pulimiz wə təəllükətlirizim (jümlidin wakit, қабiliyətlər wə talantlirizim) əməliyəttə bizningki əməs, bəlkı Hudanıng bizgə məs'uliyətqan oqojıdar süpitidə ixlitiximizgə tapxurqını, dəp tonup yetiximiz kerak;

(ə) Xunga biz Huda bizgə tapxuroqan bu barlıq baylikimizni, jümlidin pulimizni қандак ixlitiximiz kerəkliki toorisidiki alahidə volyvorukini Hudanıng Əzidin izdiximiz lazımdır.

(b) Barlıq həyr-sahawət wə Hudaqa beqıqlax ixliri toluk xad-huramlıq işidə etküzüülüxi kerak: «**Hər adəm həq kiynilip kalmay yaki məğburən əməs, bəlkı eəz kənglidə pükkiniqə bərsun; qünki Huda huxallıq bilən bərgüqini yahxi kəridu**» («2Kor.» 9:7). «Kiynilip bərgən»din bərmigən yahxi, qünki uni Huda kobul kilmayıd!

18-bab (15-19-ayət) kəlgüsidi ki uluq pəyqəməbər

«Pərvərdigar Hudaying silər üçün aranglardın, ərinadxlırlıqlar arisidin manga ohxaydioqan bir pəyoğəmber turoquzidu; silər uningoşa կulaқ selinglar. Bu silər Hərəb teoqıda yırıloqan kündə Pərvərdigar Hudayinglardin: «Pərvərdigar Hudayimning awazını yənə anglimaylı, bu dəhxətlik otnı kerməyli, bolmisa elüp ketimiz» dəp təlep kiloqininglərə pütünləy mas kelidu. Xu qaođa Pərvərdigar manga: «Ularning Manga değən sözü yahxi boldi. Mən ularoja ərinadxlırlı arisidin sanga ohxaydioqan bir pəyoğəmbərnı turoquziman, Mən Əz səzlirimni uning aqzıqə salım wə u Mən uningoşa barlıq tapılıqjinimni ularoja səzləydi. Wə xundağ boliduki, u Mening namımda dəydioqan səzlirimgə կulaқ salmaydioqan hərkəndək kixi bolsa. Mən uningdin hesab alımən».

«Қанун xərhı»

Bu «**uluoq pəyəqəmbər**» toqrisidiki bexarəttin xu ixni enik ispatlaydioqan birnəqqə nuqtılarnı baykaymır, «**kəlgüsidi ki pəyəqəmbər**» Məsihdin baxka həqkim bolmayıdu: —

(a) Pəyəqəmbər «**Aranglardın, kərindaxlıring arisidin**» bolidu — demək, u ezi İbraniylar arısında tuoqluxi wə ezi ibraniy boluxi mukərrər.

(b) Kəlidioqan xu pəyəqəmbərninq ezi həlkning: «**Pərvərdigar Hudayimning awazini yənə anglimaylı, bu dəhxətlik otnı kərməyli, bolmisa olüp ketimiz!**» degən təlipigə dal Hudadin kəlgən jawabi bolidu. Hudanıng xan-xəripining iqi napak insanlar arısında toluk ayan kılınıxi kətiy mümkün əməs; uni kərəxuning nətijisi olümdin ibarət bolidu. Undakta Huda kəndək yol bilən Əzining «**İnsanlar meni tonusun, toluk bilsun**» degən uluoq muddia-maşkitini əməlgə axuridu? Birdinbir yol awwal Əzini «**insanlar yekin laxkudək kiyapəttə**» ayan kilsə andin mümkün bolatti (andin yənə insanning kəlbini paklaydioqan nijatlıq bilən təminlixi bilən bolatti, əlwəttə!). Mana dəl xu ix Məsihning Əzidə əməlgə axurulohanı: —

«**Kalam insan boldi həm arımızda makanlaştı wə biz Uning xan-xəripigə қaridük; u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətkə toloqan birdinbir yeganə Ooqliningkidur... qunki Təwrat қanuni Musa pəyəqəmbər arkılık yətküzülgənidir; lekin mehîr-xəpkət wə həkikət əysə Məsih arkılık yətküzüldü. Hudanı həqkim kərəp bakşan əməs; biraq Atining қuqıkıda turoquqi, yəni Uning birdinbir Ooqli Uni ayan қıldı**» («Yh.» 1:14-17; yənə məsilən, «Yh.» 2:11, 14:6-11ni kərüng).

(b) Huda Musa pəyəqəmbərgə: «**Sanga ohxaydioqan bir pəyəqəmbərnı turoquzımən**» dəydu. Bu «ohxaxlıq» az degəndə üç jəhəttə kərəlidü, dəp қaraymır: —

Birinqidin, Musanıng pəyəqəmbərlik hizmitining Təwrat dəwri iqidiki alahidə təripi «**Huda uning bilən yüz turanə sezləxkən**» liki idi («Qel.» 12:6-8, «Kan.» 34:19). Xunga kəlgüsü «pəyəqəmbər» bolsa Musaqla ohxax Huda bilən xundak yekin alakıdə boluxi kerək.

İkkinqidin, Huda Musa arkılık kərsətkən mejizilər, alamət-karamətlərning sani Huda Təwrattiki hərkəndək baxka pəyəqəmbərlər arkılık kərsətkinidin kəptin kəp idi. Həlbuki, Injili hərbir okuquqıqa xu ayan boliduki, Məsihni Musa bilən selixturoqanda, Musa kərsətkinidin tehimu kəp, tehimu uluoq mejizilər, jümlidin əlgənlərni tirildürüxnı kərsətti («Yh.» 21:25).

Üqinqidin, Təwrat dəwrində Musa Hudanıng «**kona əhdə»ni tüzüx wasitiqisi bolup, Sinay teoqida Israilni Huda bilən birgə əhdilik munasiwətka kirgüzgüqi «aqkuqluk pəyəqəmbər» idı. Məsih bolsa Israilnilə əməs, bəlki barlıq etikadqılları Huda bilən birgə yengi munasiwəttə bolux üçün təngdaxsız uluoq «**yengi əhdə»**gə kirgüzidü. Bu yengi əhdə Musa pəyəqəmbər arkılık berilginidin əlqigüsüz dərijidə uluoqdur, bu nukta «**Yər.**» 31:31-34, «**2Kor.**» 3:6-18, «**Ibr.**» 7:22, 8:6də kərənərlik.**

Birək bir jəhəttin «**kəlgüsü pəyəqəmbər**» Musaqla «**op'ohxax**» əməs, bəlki uningdin kəp üstün turidu: —

«**Mən Əz sezlirimni uning aqzıqə salımən wə u Mən uningoja barlıq tapilioqinimni ularqa sezləydi**».

«Kanun xərhi»

Musa pəyojəmbər Huda təripidin birinci ketim qakırılıqanda, Hudanıng səziga toluk kirmigən boloqka («Mis.» 4:10-17), wə keyin ezi oğzəpləngənlik səwəbidin («Qel.» 20:7-13, «Kan.» 3:23-26) Hudanıng səzlərini hərbir ketim həlkə toptooqra, əyni peti yətküzən əməs. Lekin Məsih bolsa xundak kılıdu.

Məsih bilən Musa pəyojəmbərninq baxka ohxaydioqan ortak yərliri toqrisida «Misirdin qikix»tiki «köxumqə səz»imizni kərüng.

Barlıq okurmənlər Hudanıng bu pəyojəmbər toqrluluk Musa arkılık eytikan ahirki səzliriga köngül bəlsun: —

«**Wə xundak boliduki, u Mening namimdə dəydiqan səzlirimgə կulak salmaydioqan hərkəndək kixi bolsa, Mən uningdin hesab alımən**».

24:1-4 toqrluluk

«Əgər birsi bir ayalni əmriga aloqandin keyin uningda birər sət ixni bilip uningdin səyünmisi, undakta u talak hetini pütüp, uning қolioqa berixi kerək; andin uni eż eyidin qikiriwetsə bolidu. Ayal uning əyidin qikəndin keyin baxka ərgə təqsə bolidu. Bu ikkinqi ərmə uni yaman kərüp, talak hetini yezip қolioqa berip uni eż əyidin qikiriwetsə, yaki uni aloqan ikkinqi eri ələp kətsə, uni կoyup bərgən awwälki eri uni napak hesablap, ikkinqi ketim hotunlukka almışın, qünki xundak kilsa, Pərvərdigarning aldida yirginqlik ix bolidu. Sən Pərvərdigar Hudaying sanga miras kılıp beridioqan zeminning üstigə gunah yükləmigin»

Koyuwetilgən ayalni kayturuwelix nemixka «yirginqlik ix» bolidu? Bu ayətlər toqrisidiki bəzi baykioğnimizni təwəndə berimiz: —

(1) Injil dəvriga kəlgəndə, Rəb Əysa «talak kiliç» toqrisidiki məsilə toqrisida yengi təlim bərgən; U Əzığə etikad kılıp əgəxkənlərgə: Talak kiliç degən ix (eż jərisining zina қilojan əhwalidin sirt) kət'iy bolmayıdu, dəydu. U bu ayətlər toqrluluk: «**Tax yürəkliklərin Musa pəyojəmbər ayalliringlərni talak kiliçka ruhsət kılajan**» dəydu. «Matta» wə «Korintliklərə (1)»diki (talak kiliç toqrluluk) «köxumqə səz»lirimizni kərüng.

(2) Ayalini կoyuwətməkqi bołożan ər kixi awwal guvahlıkı bołożan «talak heti»ni bejirixa kerək. Bu ix ayalışa eżigə təwə bołożan nərsilər wə kerək bołożan yüks-taklırını yiojixturup, əyidin qikixka təyyar laxka bir muddət wakıt beridu. Dunyadiki bəzi kanun-tüzümlər astida, ər kixi pəkət ayalışa üç ketim: «Sən talak» deyixi bilənla andin ayal kixi həq təyyarlıq kılmayı dərhal əyidin qikixi kerək.

(3) Məzkur ayətlərdə birinci hil talak kiliç səwəbi: «Ayalida birər sət ixni bilip uningdin səyünməslik» degənləktir. Bu «sət ix» zinahorluq yaki buzukluk bolalmayıdu, qünki zinahorluq yaki buzukluk sadır қilojan kixi ər bolsun, ayal bolsun elüməgə məhkum қilinixi kerək idi. Xunga səwəbi bəlkim ayalı baxka ər kixilər aldida naz-kərəxmə kilixi yaki baxkilaroja həddidin axşan yekinqılıkni kərsitxi mumkin. U ayalini əyibligən xu xaraitlar astida u uni կoyuwətənidə, ayalı pəkət toyluk wə eżigə təwə bołożan nərsilərnələ əyidin elip ketixi kerək bołożan boluxı mumkin (demək, ayalning erining heqkəndək mal-mülküni elip qikix höküğü yok). Ikkinqi hil «talak kiliç»ta alahidə səwəb eytilmaydu, pəkət ayalını yaqturmioqını üçün talak kiliwetidu. Xu dəwrdiki Қanaanning ətrapidiki baxka əllərning kanun-nizam doklatlırioqa қarioqanda bundak

«Қанун xərhi»

xaraitlar astida ayal kixining ikkinqi erining əyidin qikkinida uning mal-mülkidin məlum bir ülüxini elip qıqış həkükü bar idi.

(4) Tekistkə қariojanda, ayal kixining ikkinqi eri əlgəndin keyin yaki uning eri əzini կoyuwətkəndin keyin ayal kixi halısa kaytidin baxka birsi bilən toy kılrixka bolidu. Lekin birinqi erigə nesbətən u «napak» hesablinidu. Birinqi eri uni kaytidin əmrigə alsa bu ix nemixka Huda aldida «yirginqlik» deyilidu?

İnsanlarning gunahlıq təbiiyitigə қarap, bizningqə səwəbi təwəndiki ikki ixlardin biri boluxi mumkin: —

(a) Ayal kixining awwalkı eri əmaliyəttə uningda heqkandak «sət ix» kərmigənidı, bəlkı kez kırını baxka bir kız yaki ayalqa taxlıqan boluxi mümkünidi. Uning: Ayalimning «sət ix»ini kərdüm, degini xu ikkinqi ayalni elixioğa bir bahanə idi, halas. Lekin yukirik қanun bəlgilimə uningoşa: «Həzirki ayalingni կoyuwətsəng uni կayta əmringə alalmaysən» dəp agah, kılıdu. Huda ayal kixini ər kixigə təwə birhil mal-mülük boluxka yaratkan əməs; hərkəndək, insan məlum bir mal yaki tamaqnı zakas kılınoğandək, birdəm «alimən», birdəm «almaymən» degəndək muamiligə uqrısa bolmayıdu. Bundaq muamilə Huda aldida həkikiy «yirginqlik»tur. Xunga məzkur bəlgilimə ər kixining ayalimi talaq kılıxtın ilgiri ularning ər-hotunning munasiwitining kimmiti toopruluq obdan oylinixka türtkə bolux üçün berilgən, dəp karayımız.

(ə) İkkinqi mümkünılıki barkı, ər kixi həkikətən ayalida məlum «sət ix» kərgən bolup talaq kılıqanidi. Həlbuki, ayal kixi ikkinqi eri əlgəndin keyin yaki uning təripidin կoyuwetilgəndin keyin awwalkı eri uni mal-mülük dəp baykap, uning bilən kaytidin toy kılmaqçı. Lekin buning səwəbi sahitpəzliktin baxka heq nərsə əməs. Toy kılıx niyiti muhəbbət əməs, sap aq kəzltüktin ibarəttür. Xungamu xundak məksət bilən kaytidin toy kılıx Huda aldida «yirginqlik» dəp bekitilidu wə bu ər kixigə nisbətən uning burunkı ayali «napak» deyilidu. Lekin, xu ayal baxka ər kixi bilən toy kilsa bolidu.